

“Muğanbank” Açıq Səhmdar Cəmiyyəti

2019-cu il üzrə

İLLİK Hesabat

1	Emitentin adı	
	Tam adı	“Muğanbank” Açıq Səhmdar Cəmiyyəti
	Təşkilati-hüquqi forması	Açıq Səhmdar Cəmiyyəti
	Qısaldılmış adı	“Muğanbank” ASC
2	Emitentin dövlət qeydiyyatı haqqında məlumat:	
	Dövlət qeydiyyatına alındığı tarix	25-11-1992
	Dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi	29
	Dövlət qeydiyyatını həyata keçirmiş orqanın adı	Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
	Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi	1400122681
3	Emitentin hüquqi ünvanı, poçt ünvanı və əlaqə telefonları:	
	Hüquqi ünvanı	Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21b, AZ1052
	Poçt ünvanı	Azərbaycan, Bakı, Əhməd Rəcəbli 21b, AZ1052
	Əlaqə telefonları	(+99412) 933, (+99412) 3101933, (+99412) 3102933
	Elektron poçt ünvanı	mail@muganbank.az
	İnternet şəbəkəsində rəsmi sahifəsi	www.muganbank.az
4	Emitentin adında və təşkilati-hüquqi formasında dəyişikliklər:	
	Hesabat dövrü ərzində Emitentin adında və təşkilati-hüquqi formasında dəyişiklik olmamışdır.	
5	Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları haqqında məlumat:	
	Hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filiallar və ya nümayəndəlik olmamışdır.	
6	Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş törəmə cəmiyyəti haqqında məlumat:	
	Hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş törəmə cəmiyyəti olmamışdır.	
7	Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun adı:	
	Emitent heç bir şirkətə qrupun hissəsi deyil	
8	Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:	
	Qanunvericilikdə müəyyən edilmiş qaydada bank fəaliyyəti həyata keçirir	


9	Emitent lisenziya və ya icazayə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri haqqında məlumat:		
	Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 25 noyabr 1992-ci il tarixli 29 №-li Bank lisenziyası, müddətsiz		
10	Emitentin təklif etdiyi məhsullar və xidmətlər:		
	Kreditlərin verilməsi, əmanətlərin cəlb olunması, hesablaşma kassa əməliyyatları, kartlar, pul köçürmələri, valyuta mübadiləsi, depozit seyləri		
11	Emitentin işçilərinin sayı və onun rüblük dinamikası:		
	31-03-2019	733	
	30-06-2019	738	
	30-09-2019	736	
	30-12-2019	729	
12	Emitentin idarəetmə, icra və nəzarət orqanları haqqında məlumat:		
	<i>Müşahidə Şurası</i>	1. Mehdiyev Elmir Maqbet oğlu 2. Ələkbərov Şaiq Oqtay oğlu 3. Göyüşov Urfan Rövşən oğlu	
	<i>İdarə Heyəti</i>	1. Həsənov Elmir Əlimərdan oğlu 2. Cəlilov Rəsul Marajidinoviç 3. Qasımlı Etibar Qasım oğlu 4. Göyüşov Vüsal Abbas oğlu 5. Allahverdiyev Şakir Nəsib oğlu 6. İsmayılov Samir Abbasqulu oğlu 7. Vəliyev Rüstəm Razim oğlu	
	<i>Audit Komitəsi</i>	1. Həsənov Şahin Əmirxan oğlu 2. Məmmədzadə Veis Bəhram oğlu 3. Hüseynov Qabil Hüseyn oğlu	
13	Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı ayrılıqda sayı:		
	4 (dörd)	Fiziki şəxs	
14	Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə malik olan şəxslər, onların hər birinə məxsus olan səhmlərin sayı haqqında məlumat:		
	<i>Fiziki şəxsin soyadı, adı, atasının adı</i>	<i>Adi adlı səhm (ədədlə)</i>	<i>Nizamnamə kapitalında payı (faizlə)</i>
	Mehdiyev Elmir Maqbet oğlu	67825	66.17
	Mehdiyev Maqbet Rəhim oğlu	12445	12.14
	Vəliyeva Vəfa Əhməd qızı	11447.4	11.17
	Mehdiyeva Fəridə Cahandar qızı	10782.6	10.52
15	Nizamnamə kapitalında Emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər haqqında məlumat:		
	Yoxdur		
16	Emitentin səhmdarlarının hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat::		
	<i>Tarix</i>	<i>Ünvan</i>	
	03-01-2019	Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21b	
	22-02-2019	Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21b	
	01-05-2019	Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21b	

	09-07-2019	Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21b
	12-07-2019	Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21b
	23-07-2019	Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21b
	03-09-2019	Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21b
	22-10-2019	Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21b
	12-11-2019	Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21b
16.1	Emitentin səhmdarlarının hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat::	
	Premyer filialına müdir vəzifəsinə namizədin təyin edilməsi	
	Qazax filialına müdir vəzifəsinə namizədin təyin edilməsi	
	Muğanbank ASC-nin təşkilati-strukturuna yenidən baxılması	
	Muğanbank ASC-nin təşkilati-strukturuna yenidən baxılması	
	9 sayılı şöbəsinin açılması, müdir vəzifəsinə namizədin təyin edilməsi	
	Bankın Nizamnamə Kapitalının yeni səhmlərin emissiya edilməsi yolu ilə artırılması	
	Sənaye filialına müdir vəzifəsinə namizədin təyin edilməsi	
	Ağcabədi filialının fəaliyyətinin müvəqqəti dayandırılması	
	Ağcabədi filialının fəaliyyətinin müvəqqəti dayandırılması	
17	Emitentin hesabat dövrü ərzində buraxılışını həyata keçirdiyi investisiya qiymətli kağızları haqqında məlumat:	
	2019-cu il ərzində iki dəfə həyata keçirilib.	
17.1	İnvestisiya qiymətli kağızın növü və forması haqqında məlumat:	
	<i>İnvestisiya qiymətli kağızı</i>	<i>Növü</i>
	Səhm	Sənədsiz
		<i>Forması</i>
		Adi
17.2	İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi	
	AZ1001005466, 14-10-2019 12500 ədəd, nominal dəyəri 200 AZN	
	AZ1001005466, 27-09-2019 25000 ədəd, nominal dəyəri 200 AZN	
17.3	İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri	
	37500 ədəd, nominal dəyəri 200 AZN	
17.4	İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri	
	7 500 000	
17.5	Hesabat dövrü ərzində Emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat	
	olmamışdır	
17.6	Faizli istiqrazlar buraxılışı haqqında məlumatda – istiqraz üzrə gəlirliyin illik faiz dərəcəsi	
	yoxdur	
17.7	İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer:	
	“Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti	
	VÖEN-i: 1700262271	
	Hüquqi ünvanı: AZ1141, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zardabi küç. 2A (Şokolad Tower)	
	Olduğu yer: AZ1141, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zardabi küç. 2A (Şokolad Tower)	
18	Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:	
	olmamışdır	
19	Emitent tərəfindən ədiyyatı şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:	
	Kredit və kredit xətti üzrə	4571.25 min manatla
	Depozitlər üzrə	3161.97 min manatla

20	İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi:
	31-05-2020-ci il
21	Hesabatın açıqlanma mənbəyi haqqında məlumat:
	MEAS və "Muğanbank" ASC- nin (www.muganbank.az) saytında açıqlanır.

İdarə Heyətinin Sədri

Maliyyə departamentinin direktoru



Elmir Həsənov

Səbinə Qaraşova

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
Uyğun Hazırlanmış Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi**
31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MÜNDƏRİCAT

	Səhifə
31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-3
31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI:	
Məcmu gəlirlər haqqında hesabat	4
Maliyyə vəziyyəti haqqında hesabat	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7-8
Maliyyə hesabatları üzrə qeydlər	9-91

MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

Bu bəyannamə “Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Bank”) maliyyə hesabatları ilə bağlı Bank rəhbərliyinin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə Bankın maliyyə vəziyyətini, əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və səhmdar kapitalında dəyişiklikləri əks etdirən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS-ə müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Bank işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Bank daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Bankın maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq düzgün hazırlanması və Bankın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Bankın aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 31 may 2020-ci il tarixində Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

İdarə Heyəti adından:


Elmir Həsənov
İdarə Heyətinin sədri

31 may 2020-ci il
Bakı, Azərbaycan Respublikası




Səbinə Qaraşova
Maliyyə departamentinin rəhbəri

31 may 2020-ci il
Bakı, Azərbaycan Respublikası

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və Direktorlar Şurasına:

Şərti rəy

Biz “Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Bank”) 31 dekabr 2019-cu il tarixinə təqdim edilən maliyyə vəziyyəti hesabatı, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir hesabatı, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizə əsasən, Şərti rəy üçün Əsaslar bəndində təsvir olunan məsələnin təsiri istisna olmaqla, əlavə edilmiş maliyyə hesabatları Bankın 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Şərti Rəy üçün Əsaslar

Maliyyə vəziyyəti haqqında hesabatdakı əmlak və avadanlıqlar bəndi daxilindəki binalar kateqoriyası 31 dekabr 2019-cu il tarixinə 83,488 min AZN dəyərində göstərilmişdir. Bankın uçot siyasətinə uyğun olaraq bu kateqoriyanın ölçülməsi 16 sayılı “Əmlak, Tikili və Avadanlıqlar” adlı yenidən qiymətləndirmə modelidir. Bank 31 dekabr 2019-cu il tarixinə binalarının yenidən qiymətləndirilməsini həyata keçirməmişdir. Buna görə, 31 dekabr 2019-cu il tarixinə binaların qalıq dəyəri ilə müvafiq ədalətli dəyəri arasındakı mümkün fərqlər barədə kifayət qədər audit sübutları əldə edə bilməmişik.

Biz auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditə üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika Məcəlləsinin” (MBESS Məcəlləsi) tələblərinə uyğun olaraq Bankdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və Audit Komitəsinin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Bankı ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Bankın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Audit Komitəsi Bankın maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlikdə əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya xətlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutları əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamama riski xətlər nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Bankın daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şərtlər çərçivəsində uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən edilmiş uçot təxminlərinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Bankın fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında qənaətə gəldiyimiz halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqəti cəlb etməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın təqdim edilməsi tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Bankın fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərlə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Baker Tilly Azerbaijan

31 may 2020-ci il
Bakı, Azərbaycan Respublikası

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MƏCMU GƏLİRLƏR HAQQINDA HESABAT

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Min Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə
Faiz gəlirləri	6, 25	37,752	46,587
Faiz xərcləri	6, 25	(27,492)	(27,271)
Ehtimal olunan kredit zərərindən əvvəl xalis faiz gəlirləri		10,260	19,316
Ehtimal olunan kredit zərərlərinin artırılması	13, 14, 22	(15,253)	(4,425)
Xalis faiz (zərəri)/gəlirləri		(4,993)	14,891
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlir	7	1,783	1,479
Haqq və komissiya gəlirləri	8	15,049	12,147
Haqq və komissiya xərcləri	8	(3,737)	(2,802)
Satış üçün saxlanılan aktivlərin ədalətli dəyərində dəyişiklik	16	(448)	(466)
Maliyyə alətlərinin ilkin tanınması zamanı xalis ədalətli dəyər dəyişikliyi	14, 18, 20	(8,298)	425
Digər gəlir, xalis		142	113
Xalis qeyri-faiz gəliri		4,491	10,896
Əməliyyat (zərəri)/gəliri		(502)	25,787
Əməliyyat xərcləri	9, 25	(25,020)	(24,305)
Gəlir vergisindən əvvəl (zərər)/mənfəət		(25,522)	1,482
Gəlir vergisi xərci	10	(2,230)	(446)
İl üzrə xalis (zərər)/mənfəət		(27,752)	1,036
İL ÜZRƏ CƏMİ MƏCMU (ZƏRƏR)/GƏLİR		(27,752)	1,036
Səhm üzrə (zərər)/mənfəət			
Əsas və kapitala əlavə edilə bilən (AZN)	11	(57,27)	2,42

İdarə Heyəti adından:


Elmır Həsənov
 İdarə Heyətinin sədri

31 may 2020-ci il
 Bakı, Azərbaycan Respublikası




Səbinə Qaraşova
 Maliyyə departamentinin rəhbəri

31 may 2020-ci il
 Bakı, Azərbaycan Respublikası

9-91-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2019-CU İL TARİXİNƏ

(Min Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
AKTİVLƏR			
Azərbaycan Respublikasının Mərkəzi Bankında yerləşdirilmiş pul vəsaitləri və qalıqlar	12	109,722	53,401
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	13	41,435	24,218
Müştərilərə verilmiş kreditlər, xalis	14, 25	348,133	342,318
Əmlak və avadanlıqlar	15	89,058	88,819
Satış məqsədilə saxlanılan aktivlər	16	6,081	5,098
Təxirə salınmış mənfəət vergisi aktivləri	10	6,487	8,717
Digər aktivlər	17	3,246	2,701
		604,162	525,272
CƏMİ AKTİVLƏR			
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	18	226,401	184,908
Müştəri hesabları	19, 25	336,491	279,463
Buraxılmış borc qiymətli kağızları	20	1,306	1,235
İcarə öhdəliyi	21	1,198	-
Digər öhdəliklər	22	2,930	3,578
		568,326	469,184
Cəmi öhdəliklər			
KAPİTAL:			
Səhmdar kapitalı	23	102,500	95,000
Yenidən qiymətləndirmə ehtiyatı		1,066	1,066
Yığılmış zərər		(67,730)	(39,978)
		35,836	56,088
Cəmi kapital			
		604,162	525,272

İdarə Heyəti adından:

Elmir Həsənov
İdarə Heyətinin sədri

31 may 2020-ci il
Bakı, Azərbaycan Respublikası

Səbinə Qaraşova
Maliyyə departamentinin rəhbəri

31 may 2020-ci il
Bakı, Azərbaycan Respublikası

9-91-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Min Azərbaycan Manatı ilə)

	Nizamnamə kapitalı	Yenidən qiymətləndir- mə ehtiyatı	Yığılmış zərər	Cəmi kapital
1 yanvar 2018-ci il	85,000	1,525	(41,473)	45,052
Adi səhmlərin emissiyası	10,000	-	-	10,000
İl üzrə cəmi məcmu zərər	-	-	1,036	1,036
Yenidən qiymətləndirmə ehtiyatından yığılmış zərəyə köçürülmə	-	(459)	459	-
31 dekabr 2018-ci il	95,000	1,066	(39,978)	56,088
Adi səhmlərin emissiyası	7,500	-	-	7,500
İl üzrə cəmi məcmu gəlir	-	-	(27,752)	(27,752)
31 dekabr 2019-cu il	102,500	1,066	(67,730)	35,836

İdarə Heyəti adından:

Elmir Həsənov
İdarə Heyətinin sədri

31 may 2020-ci il
Bakı, Azərbaycan Respublikası

Səbinə Qaraşova

Maliyyə departamentinin rəhbəri

31 may 2020-ci il
Bakı, Azərbaycan Respublikası

9-91-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Min Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:			
Gəlir vergisindən əvvəl (zərər)/mənfəət:		(25,522)	1,482
Qeyri-pul maddələri üzrə düzəlişlər:			
Ehtimal olunan kredit zərərlərinin artırılması	13, 14, 22	15,253	4,425
Satış üçün saxlanılan aktivlərin ədalətli dəyərində dəyişiklik	16	448	466
Əmlak və avadanlıqların dəyərsizləşməsi üzrə zərər	15	-	1,090
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin silinməsi üzrə (gəlir)/zərər		(20)	2
Satış məqsədilə saxlanılan aktivlərin satışı üzrə gəlir		(120)	(115)
Xarici valyuta mübadiləsi üzrə gəlir, xalis	7	(108)	(42)
Köhnəlmə və amortizasiya	9	3,639	2,447
Maliyyə alətlərinin ilkin tanınmasında xalis ədalətli dəyər dəyişikliyi	14, 18, 20	8,298	(425)
Hesablanmış faizlərdə dəyişiklik, xalis		(15,519)	(5,572)
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəlki əməliyyat fəaliyyətinə (yönələn)/daxil olan pul vəsaitləri		(13,651)	3,758
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər			
Əməliyyat aktivlərində (artım)/azalma:			
Azərbaycan Respublikası Mərkəzi Bankında minimal ehtiyatlar		130	(498)
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər		(4,945)	(10,769)
Müştərilərə verilmiş kreditlər, xalis		(20,851)	(25,078)
Digər aktivlər		(528)	(259)
Əməliyyat öhdəliklərində artım/(azalma):			
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər		47,626	(10,724)
Müştəri hesabları		56,745	74,969
Digər öhdəliklər		(687)	(707)
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		63,839	30,692
İNVESTİSİYA FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:			
Əmlak, avadanlıq və qeyri maddi aktivlər üzrə ödənişlər		(2,591)	(41,449)
Satış üçün saxlanılan aktivlərin satışından daxil olmuş vəsaitlər		914	1,775
Əmlak və avadanlıqların satılmasından daxil olmuş vəsaitlər		67	30
İnvestisiya fəaliyyətinə yönələn xalis pul vəsaitləri		(1,610)	(39,644)
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:			
Adi səhmlərin emissiyasından daxil olmuş vəsaitlər	23	7,500	10,000
Buraxılmış borc qiymətli kağızlarından daxil olmuş vəsaitlər	20	13,691	6,126
Buraxılmış borc qiymətli kağızlarının geri ödənilməsi	20	(13,620)	(7,556)
İcarə öhdəliyinin əsas hissəsinin ödənilməsi	21	(540)	-
Maliyyələşdirmə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		7,031	8,570

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ


MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Min Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə
Məzənnə fərqlərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		(6)	(158)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİNDƏ XALIS ARTMA/(AZALMA)		69,254	(540)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	12	61,920	62,460
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	12	131,174	61,920

31 dekabr 2019-cu il tarixində başa çatmış il ərzində Bank tərəfindən ödənilmiş və alınmış faizlər müvafiq olaraq, 27,689 min AZN və 26,071 min AZN təşkil etmişdir (2018-ci il: müvafiq olaraq 28,120 min AZN və 41,864 min AZN).

Pul vəsaitləri və onların ekvivalentlərinin istifadəsini tələb etməyən və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan çıxarılmış investisiya əməliyyatları üçün 12 sayılı Qeydə baxın.

İdarə Heyəti adından:


Elmir Həsənov
İdarə Heyətinin sədri



31 may 2020-ci il
Bakı, Azərbaycan Respublikası


Səbinə Qaraşova
Maliyyə departamentinin rəhbəri

31 may 2020-ci il
Bakı, Azərbaycan Respublikası

9-91-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

MALİYYƏ HEABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Min Azərbaycan Manatı ilə)

1. GİRİŞ

“Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) 1992-ci ildə Azərbaycan Respublikası ərazisində qapalı səhmdar cəmiyyəti kimi təsis edilmişdir və 2005-ci ildə açıq səhmdar cəmiyyəti kimi yenidən qeydiyyatdan keçmişdir. Bankın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı (“ARMB”) tərəfindən tənzimlənir və fəaliyyəti 29 sayılı 25 noyabr 1992-ci il tarixində verilmiş və 10 noyabr 2000-ci il tarixində yenilənmiş bank fəaliyyəti və valyuta mübadiləsi xidmətləri üzrə lisenziya əsasında həyata keçirilir. 31 dekabr 2019-cu il tarixinə Bankın Azərbaycan Respublikası daxilində müvafiq olaraq, 38 filialı və 10 xidmət şəbəkəsi mövcud olmuşdur (2018-ci il: 42 filial və 9 xidmət şəbəkəsi). Nağd pul və hesablaşmalarla bağlı əməliyyatlar və xarici valyutanın mübadiləsi, kommersiya fəaliyyəti, xarici valyuta ilə ticarət əməliyyatları və kreditlərin verilmə və depozitlərin saxlanması, həmçinin zamanətlərin verilməsi Bankın əsas fəaliyyət növləridir.

Bankın hüquqi ünvanı və fəaliyyət göstərdiyi ölkə:

Bankın hüquqi ünvanı Ə.Rəcəbli küçəsi 21B, Bakı, Azərbaycan Respublikasıdır.

Bankın Səhmdarları

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə aşağıda göstərilən şəxslər Bankın səhmlərinə sahib olmuşlar:

Səhmdarlar	31 dekabr 2019-cu il, %	31 dekabr 2018-ci il, %
Elmir Mehdiyev	66.17	63.50
Maqbet Mehdiyev	12.14	13.10
Vəfa Vəliyeva	11.17	12.05
Fəridə Mehdiyeva	10.52	11.35
Cəmi	100.00	100.00

31 dekabr 2019 və 2018-ci il tarixlərinə Banka, əməliyyatları öz mülahizələri əsasında və öz maraqları çərçivəsində idarə etmək səlahiyyətinə malik olan cənab Elmir Mehdiyev tərəfindən nəzarət olunur.

Əməliyyat mühiti

Bank fəaliyyətini Azərbaycan Respublikasında həyata keçirir. Azərbaycan hökuməti iqtisadi islahatları və ölkənin hüquqi, vergi və qanunvericilik çərçivəsində inkişafını davam etdirir. Azərbaycan iqtisadiyyatının gələcək davamlı inkişafı, əsasən bu islahatlardan və sektordakı tərəqqidən, eləcə də hökumət tərəfindən iqtisadi, maliyyə və pul siyasəti üzrə həyata keçirilmiş tədbirlərdən və Azərbaycan manatı ilə xam neftin sabit qiymətlərindən asılıdır.

2015-ci il ərzində Azərbaycanın iqtisadiyyatı neft qiymətlərinin aşağı düşməsi və Azərbaycan manatının devalvasiyası nəticəsində mənfi təsirlərə məruz qalmışdır. Bu isə kapital çıxışının azalmasına, kapital xərclərinin artmasına, inflyasiya və iqtisadi inkişaf ilə bağlı qeyri-müəyyənliklərə səbəb olmuşdur. Bu geriləmənin qarşısını almaq üçün Azərbaycan hökuməti islahatların sürətləndirilməsi və maliyyə sisteminin dəstəklənməsi üçün tədbirlər planı hazırlamışdır. Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmişdir. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Bundan əlavə, 2018-ci ildə hökumət Azərbaycan manatının sabitliyi ilə əlaqədar olaraq pul siyasətini davam etdirmiş və Azərbaycan manatını sabitləşdirən xarici valyuta ehtiyatlarını ayırmışdır. Bu siyasət 2019-cu ildə makro-iqtisadi sabitliyin qorunması məqsədi ilə davam etdirilmişdir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

28 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalamışdır (“Fərman”). Fərmana əsasən 21 fevral 2015-ci il və 21 dekabr 2015-ci il tarixlərindəki devalvasiya nəticəsində, xarici valyutada olan, ümumi dəyəri 10 min ABŞ dollarına qədər olan, artan kredit qalıqları hökumət tərəfindən kompensasiya edilməli, eləcə də Fərmanın imzalandığı tarixə və 1 yanvar 2012-ci il tarixindən Fərmanın qüvvəyə minmə tarixinədək, ümumi məbləği 10 min ABŞ dolları və ya 17 min AZN təşkil edən, fərdi şəxslərə verilmiş və 360 gündən artıq vaxtı keçmiş kreditlərin restrukturizasiya edilməsi məqsədilə, banklar 0.1% faiz dərəcəsi və 5 illik dövlət təminatı ilə ARMB banklara kreditlərin verilməsini təmin etməlidir.

Bank ARMB-dən əlverişli şərtlərlə 24,117 min AZN məbləğində 5 il müddətinə 0.1% olmaqla kredit götürmüş və Fərmana əsasən vaxtı keçmiş 31,014 min AZN məbləğində kreditləri restrukturizasiya etmişdir.

Bankın rəhbərliyi, makroiqtisadi mühitdəki dəyişiklikləri izləyir və yaxın gələcəkdə Bankın fəaliyyətinin dayanıqlığını və inkişafını dəstəkləmək üçün zəruri hesab etdiyi tədbirləri görür.

Beynəlxalq kredit reyting agentlikləri mütəmadi olaraq Azərbaycan Respublikasının kredit reytingini qiymətləndirirlər. Fitch və S&P Azərbaycan Respublikasının reytingini “BB+” olaraq qiymətləndirmişdir. Moody’s Investors Service, ölkə üçün “Ba2” kredit reytingini təyin etmişdir.

Azərbaycan Respublikasının gələcək iqtisadi inkişafı əsasən hökumətin vergi, hüquq, tənzimləyici və siyasi islahatlarla birlikdə həyata keçirdiyi iqtisadi, maliyyə və pul tədbirlərinin səmərəliliyindən asılıdır. Rəhbərlik, Bankın fəaliyyətinə təsir göstərəcək iqtisadi mühitdəki bütün islahatları və nəticədə onların, Bank maliyyə vəziyyətinə necə təsir göstərə biləcəyini proqnozlaşdırmaq iqtidarında deyil. Rəhbərlik hazırda müxtəlif neft qiymətləri üzrə həssaslıq təhlili həyata keçirir və biznesin davamlılığını təmin etmək üçün müvafiq tədbirlər planı hazırlayır.

2. ƏSAS MÜHASİBAT PRİNSİPLƏRİ

Uyğunluq haqqında hesabat

Hesabatların uyğunluğunun bəyanı

Hazırkı maliyyə hesabatları ədalətli dəyər, mənfəət və ya zərər vasitəsilə ədalətli dəyər (MZVƏD) və digər məcmu gəlir vasitəsilə ədalətli dəyər də təsnifləşdirilən (DMGVƏD) maliyyə alətlərinin ilkin tanınmasının dəyişməsi ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq ilkin dəyər metoduna əsasən tərtib edilmişdir. Bankın gələcəkdə fasiləsizlik prinsipinə uyğun olaraq fəaliyyətini davam etdirə biləcəyi ehtimalı əsasında hazırlanmışdır. Qeyd olunan maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot siyasətləri aşağıda göstərilir. 1 yanvar 2019-cu il tarixindən etibarən qüvvədə olan 16 sayılı MHBS-lərin qəbulundan yaranan mühasibat uçotu siyasəti üzrə dəyişikliklərdən başqa, bu siyasət əksi göstərilmədiyi halda, təqdim olunmuş bütün dövrlərə davamlı şəkildə tətbiq edilmişdir.

Bu, 16 sayılı MHBS “İcarələr”-in tətbiq olunduğu Bankın illik maliyyə hesabatlarının ilk dəstidir. Mühüm mühasibat uçotu siyasəti üzrə edilən dəyişikliklər 4 sayılı Qeyddə təsvir edilmişdir.

Daimilik prinsipi

Bu maliyyə hesabatları Bankın daimilik prinsipi əsasında fəaliyyət göstərməsini və yaxın gələcəkdə işini normal şərtlər altında davam etdirəcəyini nəzərdə tutur. Rəhbərliyin fasiləsizlik prinsipi üzrə ehtimalının qiymətləndirməsi, müəyyən bir müddətdə, hadisələrin və ya şərtlərin gələcək inkişafı ilə əlaqədar subyektiv qərarların qəbul edilməsini nəzərdə tutur.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Təqdimatın digər əsasları

Bu maliyyə hesabatları əksi göstərilmədiyi hallarda Azərbaycan manatı (“AZN”) ilə təqdim edilmişdir. Bu maliyyə hesabatları, tarixi dəyər prinsiplərinə əsasən hazırlanmışdır.

Bank mühasibat sistemini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkil edir. Bu maliyyə hesabatlarını hazırlayarkən yerli mühasibat prinsiplərinə uyğun tərtib edilmiş mühasibat sistemindən istifadə edilmiş və MHBS-yə uyğunlaşdırılmaq məqsədilə hesabatlara düzəlişlər edilmişdir. Bu düzəlişlərə əməliyyatların iqtisadi mahiyyətini əks etdirmək üçün müəyyən təsnifləşdirilmələr, həmçinin müəyyən aktiv və öhdəliklərin, eləcə də gəlir və xərclərin maliyyə hesabatlarındakı maddələrə uyğunlaşdırılması məqsədilə edilən yenidən təsnifləşdirilmələr aiddir.

Əsas mühasibat prinsipləri üzrə xülasə aşağıda təqdim edilir:

Faiz gəliri və xərcinin tanınması

Faiz gəliri və xərcləri amortizasiya olunmuş dəyərdə və ya DMGVƏD ilə əlavə etmə əsasında, effektiv faiz metodundan istifadə etməklə, borc alətləri üzrə uçota alınır. Bu metoda əsasən, faiz gəlirləri və xərclərinə müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, sövdələşmə xərcləri, eləcə də bütün digər mükafat və ya güzəştlər daxildir.

Effektiv faiz dərəcəsinə aid olan komissiya haqlarına maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə öhdəliyinin (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zamanətlərin və ya girovun dəyərləndirilməsi və qeydə alınması, maliyyə alətinin təqdim edilməsi şərtlərinin razılaşdırılması və sövdələşmə sənədlərinin hazırlanması haqları) buraxılması ilə əlaqədar alınmış və ya ödənilmiş komissiya haqları daxildir. Bazar faiz dərəcələri ilə kreditlərin verilməsi üzrə öhdəlik üçün Bank tərəfindən alınmış komissiya haqları, Bankın xüsusi kredit müqaviləsini imzalayacağı ehtimal edildikdə və kreditin verilməsindən sonra qısa müddət ərzində onun realizasiyasını planlaşdırmadıqda effektiv faiz dərəcəsinin tərkib hissəsi hesab edilir. Bank kredit verilməsi üzrə öhdəlikləri MZVƏD ilə ölçülən maliyyə öhdəlikləri kimi təsnif etmir.

Kredit dəyərsizləşməsi ilə əldə edilmiş və ya satın alınmış maliyyə aktivləri üçün effektiv faiz dərəcəsi ehtimal edilən pul vəsaitlərinin hərəkəti (ilkin ehtimal olunan kredit zərərləri də daxil olmaqla) ilkin tanınma zamanı ədalətli dəyərə (adətən alışı qiyməti ilə) diskont edilmiş dərəcəsidir. Nəticədə, effektiv faiz dərəcəsi kredit uçuotu ilə tənzimlənir.

Faiz gəlirləri, maliyyə aktivlərinin ümumi qalıq dəyərinə effektiv faiz dərəcəsinə tətbiq etməklə hesablanır:

- i) kredit dəyərsizləşməsinə uğramış (3-cü mərhələ) maliyyə aktivləri üzrə faiz dərəcəsi onların effektiv faiz dərəcəsinə amortizasiya dəyərinə (EOKZ çıxılmaqla) tətbiq etməklə hesablanır; və
- ii) əldə edildikdə və ya satın alındıqda kredit zərərinə məruz qalmış maliyyə aktivləri, amortizasiya dəyərinə tətbiq edilən kreditə müvafiq olaraq düzəliş edilmiş effektiv faiz dərəcəsi tətbiq olunmaqla.

Haqq və komissiya gəliri və xərclərinin tanınması

Bütün digər haqlar, komissiyalar və digər gəlir və xərc vahidləri dövr ərzində xidmətlərin bir hissəsi kimi göstərilən alıcının adətən Bankın düz xətt üsulu üzrə olan mənfəətlərini alıb istifadə etməsinə istinad edərək hesablama metodu əsasında qeyd olunur.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Danışıqlar üzrə yaranmış və ya üçüncü tərəflərlə əməliyyat danışıqları üzrə formalaşan komissiya və haqlar, məsələn kreditlərin, səhmlərin və digər qiymətli kağızların alınması və ya əsas əməliyyatın icrası nəticəsində qazanılmış müəssisələrin satışı onun tamamlanması üzrə uçota alınır. Portfel və digər idarəetmə məsləhət və xidmət haqları, adətən düz xətt əsasında Bank tərəfindən yerinə yetirilən mənfəətlərin müştəri tərəfindən eyni anda alınıb istifadə edilməsi üzrə olan müddətdə tətbiq olunan xidmət müqavilələri əsasında tanınır. İnvestisiya fondları ilə bağlı aktivlərin idarə olunması üzrə olan haqlar müştərinin eyni vaxtda adətən düz xətt əsasında Bank tərəfindən yerinə yetirilən mənfəətlərin alınıb istifadə edilməsi üzrə olan müddətdə tətbiq olunan xidmətlər əsasında tanınır. Eyni prinsip, uzun müddət ərzində davamlı təmin olunan mülkiyyətin idarə edilməsi, maliyyə planlaşdırılması və saxlama xidmətlərinə tətbiq edilir.

Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları

Təsnifat formalarından asılı olaraq maliyyə alətləri ədalətli dəyərdə və ya amortizasiya edilmiş dəyərle qeydə alınır. Həmin qiymətləndirmə üsulları aşağıda əks etdirilir.

Ədalətli dəyər qiymətləndirmə tarixində bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərkən aktiv satmaq üçün alınacaq və öhdəliyi ötürərkən ödəniləcək dəyərdir. Ədalətli dəyər ən yaxşı olaraq fəal bazarda alınıb satıla bilən qiymət ilə təsdiqlənir. Fəal bazar, qiymətlər haqqında davamlı olaraq məlumat əldə etmək üçün aktiv və öhdəliklər üzrə əməliyyatların kifayət qədər tez müddətdə və həcmdə həyata keçirildiyi bazardır.

Fəal bazarda alınıb satılan maliyyə alətlərinin ədalətli dəyəri ayrı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin müəssisənin istifadəsində olan aktiv və ya öhdəliklərin miqdarına hasili nəticəsində alınan məbləğ kimi ölçülür. Bu hal hətta bazarın normal gündəlik ticarət dövriyyəsi müəssisənin istifadəsində olan aktiv və öhdəliklərin qarşılınması üçün kifayət qədər olmadıqda və bir əməliyyat üzrə mövqelərin satılması üçün sifarişlərin yerləşdirilməsi bazar qiymətinə təsir etdikdə baş verir.

Əməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliyyə alətlərinin ədalətli dəyərini müəyyən etmək üçün pul axınlarının diskontlaşdırılması modelindən, həmçinin bazar şərtləri ilə həyata keçirilən analoji əməliyyatlar haqqında məlumatlara və ya investisiya olunan müəssisələrin cari dəyərinə əsaslanan modellərdən istifadə edilir.

Ədalətli dəyərin qiymətləndirilməsi nəticələri aşağıda göstərdiyi kimi ədalətli dəyər iyerarxiyasının səviyyələrinə görə təhlil edilir: (i) 1-ci Səviyyəyə oxşar aktivlər və ya öhdəliklər üçün aktiv bazarlarda kotirovka olunan (düzəliş edilməyən) qiymətlər ilə qiymətləndirmələr aiddir, (ii) 2-ci Səviyyəyə aktiv və ya öhdəlik üçün birbaşa (yəni, qiymətlər) və ya dolayısı ilə (yəni, qiymətlər əsasında hesablananlar) müşahidə edilə bilən əhəmiyyətli ilkin məlumatların istifadə edildiyi qiymətləndirmə üsulları ilə qiymətləndirmələr aiddir (iii) 3-cü Səviyyəyə aid olan qiymətləndirmələr yalnız müşahidə oluna bilən bazar məlumatlarına əsaslanır (yəni, qiymətləndirmə üçün əhəmiyyətli həcmdə müşahidə oluna bilməyən ilkin məlumatlar tələb edilir). Ədalətli dəyər iyerarxiyasının səviyyələri arasında köçürmələr hesabat dövrünün sonunda baş vermiş hesab edilir. 27-ci Qeydə baxın.

Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı, buraxılması və ya satışı ilə əlaqədardır. Əlavə xərc əməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir. Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Əməliyyat xərclərinə borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri daxil edilmir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Amortizasiya edilmiş dəyər əsas məbləğin ödənilməsi çıxılmaqla, lakin hesablanmış faizləri daxil etməklə, maliyyə aktivləri üçün isə dəyərsizləşmə zərərləri üzrə hər hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyərini əks etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz metodundan istifadə etməklə ödəniş məbləği üzrə hər hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya edilmiş diskont və ya mükafat (verilmə zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, əgər varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatda müvafiq maddələrin balans dəyərinə daxil edilir.

Effektiv faiz metodu maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi, təxmin edilən gələcək pul ödənişlərini və ya daxilolmaları (kreditlər üzrə gələcək zərərlər istisna olmaqla) maliyyə alətinin gözlənilən fəaliyyət müddəti ərzində və ya müvafiq hallarda daha qısa müddət ərzində maliyyə alətinin xalis balans dəyərinə diskontlaşdırılan dəqiq dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə aləti üçün nəzərdə tutulan dəyişkən faiz dərəcəsi üzrə kredit spredini əks etdirən mükafatlar və ya diskont və yaxud bazar qiymətlərindən asılı olaraq müəyyən edilməyən digər dəyişkən amillər istisna olmaqla, faiz dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli alətlər üzrə pul vəsaitlərinin hərəkətini diskont etmək üçün istifadə edilir. Bu cür mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən tədavül müddəti ərzində amortizasiya edilir. Diskont dəyərini hesablanmasına müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün komissiyalar daxildir.

Maliyyə alətlərinin ilkin tanınması

Maliyyə aktivləri və ya maliyyə öhdəliyi, ilk öncə ədalətli dəyərdə, həmçinin əldə edilməsinə və buraxılmasına birbaşa aid olan mənfəət və ya zərər, əməliyyat xərcləri ilə ədalətli dəyərdə olmayan predmet üzrə ölçülür. İlkin tanınma zamanı ədalətli dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. İlkin tanınma zamanı yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasında fərq olduqda yaranan mənfəət və ya zərər qeydə alınır. Ədalətli dəyər eyni maliyyə aləti ilə aparılan digər cari bazar əməliyyatlarının müşahidəsi və yaxud həmin bazarlardan əldə edilən məlumatlara əsaslanan qiymətləndirmə üsulu ilə sübut edilir.

Qanunvericilik və ya mövcud bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində alınıb-satılması nəzərdə tutulan maliyyə aktivləri (“standart şərtlərlə həyata keçirilən” alışı və satışlar) Bankın maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar müəssisənin həmin maliyyə aləti üzrə müqavilə tərəfi olduqda tanınır.

Maliyyə alətlərinin təsnifatı

İlkin tanımada maliyyə aktivləri amortizasiya dəyərində, digər məcmu gəlir vasitəsilə ədalətli dəyərdə (“DMGVƏD”) ölçülmüş dəyərdə və ya mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə (“MZVƏD”) təsnif edilir.

Maliyyə aktivləri aşağıdakı şərtlərin hər ikisinə cavab verdikdə və MZVƏD kimi müəyyən edilmədikdə, amortizasiya olunmuş dəyərində ölçülür:

- Müqavilə üzrə pul axınlarını toplamaq üçün aktivləri saxlamaq məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- Müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faizin ödənişlərindən (YƏMFÖ) ibarət olan pul axınlarına təkan verir.

Maliyyə aktivləri aşağıdakı şərtlərin hər ikisini ödədikdə və MZVƏD kimi müəyyən edilmədikdə, DMGVƏD-də ölçülür:

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

- Həm müqavilə üzrə pul axınlarının toplanması və həm də maliyyə aktivlərinin satılması məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- Müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faizin ödənişlərindən ibarət olan pul axınlarına təkan verir.

Ticarət üçün nəzərdə tutulmayan kapital qoyuluşunun ilkin tanınması zamanı Bank ədalətli dəyərdəki sonrakı dəyişiklikləri digər məcmu gəlirdə (DMG) təqdim etməyi seçə bilər. Bu seçim hər bir kapital qoyuluşu üçün ayrıca edilir.

Bütün digər maliyyə aktivləri MZVƏD-də təsnif edilir.

Bununla yanaşı, ilkin tanıma zamanı Bank amortizasiya olunmuş dəyərində və ya DMGVƏD-də ölçülmə tələblərinə uyğun gələn maliyyə aktivini MZVƏD kimi təsnif edə bilər, o halda ki, bu, meydana çıxacaq uçot uyğunsuzluğunu aradan qaldırsın və ya əhəmiyyətli dərəcədə azaltsın.

Biznes modelinin qiymətləndirilməsi

Bank maliyyə aktivinin saxlandığı biznes modelinin məqsədini qiymətləndirir, çünki bu, biznesin idarə olunması və məlumatların rəhbərliyə təqdim edilməsi üsulunu daha düzgün əks etdirir. Bu zaman aşağıdakı məlumatlar nəzərə alınır:

- portfel üçün müəyyən edilmiş siyasətlər və məqsədlər, həmin siyasətlərin praktikada tətbiqi, o cümlədən rəhbərliyin strategiyasının müqavilə üzrə faiz gəlirlərinin əldə edilməsinə, xüsusi faiz dərəcəsi profilinin saxlanmasına, maliyyə aktivlərinin müddətinin həmin aktivləri maliyyələşdirən öhdəliklərin müddətinə uyğunlaşdırılmasına və ya aktivlərin satışı vasitəsilə pul axınlarının realizasiyasına fokuslanıb-fokuslanmaması;
- portfelin göstəriciləri necə qiymətləndirilir və Bankın rəhbərliyinə necə çatdırılır;
- biznes modelinin (və həmin biznes modeli çərçivəsində saxlanılan maliyyə aktivlərinin) performansına təsir edən risklər və bu risklərin necə idarə olunması;
- biznesin menecerləri necə mükafatlandırılır – məsələn, mükafatlandırma idarə olunan aktivlərin ədalətli dəyərindən və ya toplanmış pul axınlarından asılıdır; və
- əvvəlki dövrlərdə satışların tezliyi, həcmi və müddəti, bu satışların səbəbləri və gələcək satış fəaliyyəti barədə gözləntilər. Bununla belə, satış fəaliyyəti barədə məlumat ayrıca deyil, maliyyə aktivlərinin idarə olunması üzrə Bankı məqsədinə necə nail olunmasının və pul axınlarının necə realizasiya edilməsinin ümumi qiymətləndirilməsi çərçivəsində nəzərə alınır.

Müqavilə üzrə pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişləri olub-olmamasının qiymətləndirilməsi

Bu qiymətləndirmənin məqsədləri üçün “əsas məbləğ” dedikdə, ilkin tanıma zamanı maliyyə alətinin ədalətli dəyəri nəzərdə tutulur. “Faiz” dedikdə, pulun zaman dəyəri, müəyyən dövr ərzində ödənilməmiş əsas məbləğlə bağlı kredit riski və digər əsas kredit riskləri və xərcləri (məs. likvidlik riski və inzibati xərclər), eləcə də mənfəət marjası üçün ödəniş nəzərdə tutulur.

Müqavilə üzrə pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişləri olub-olmamasının qiymətləndirilməsində Bank alətin müqavilə şərtlərini nəzərə alır. Bu qiymətləndirmə maliyyə aktivində həmin aktivin bu şərtə əməl etməməsi ilə nəticələnən, müqavilə üzrə pul axınlarının müddəti və ya məbləğini dəyişə bilən müqavilə şərtinin olub-olmamasını əhatə edir.

Qiymətləndirmə zamanı Bank aşağıdakıları nəzərə alır:

- pul axınlarının məbləği və müddətini dəyişəcək şərti hadisələr;
- kapitalın borca nisbətinin xüsusiyyətləri;
- vaxtından əvvəl ödəniş və müddətin uzadılma şərtləri;
- bankın iddiasını müəyyənləşdirilmiş aktivlərdən pul axınlarına məhdudlaşdıran şərtlər məs. reqressiz aktivlər; və

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

- pulun zaman dəyəri üzrə ödənişi dəyişən xüsusiyyətlər – məs. faiz dərəcələrinin mütəmadi olaraq yenilənməsi.

Maliyyə alətlərinin yenidən təsnifi

Maliyyə aktivləri Bankın maliyyə aktivlərini idarə etmək üçün öz biznes modelini dəyişdirdikdən sonra dövr ərzində istisna olmaqla, maliyyə aktivləri ilkin tanınmalarından sonra yenidən təsnifləşdirilmir. Yenidən təsnifat perspektiv təsirə malikdir.

Maliyyə alətlərinin dəyərsizləşməsi – EOKZ üzrə kredit zərəri ehtiyatı

Bank AD və DMGVƏD ilə ölçülmüş borc alətləri və kredit öhdəlikləri və maliyyə zəmanəti müqavilələri üzrə EOKZ-u perspektiv əsasda ölçür. Bank EOKZ-u ölçür və hər hesabat dövrünə kredit zərəri üzrə ehtiyatı tanıyır. EOKZ ölçülməsi: (i) mümkün nəticələrin bir sıra qiymətləndirilməsi ilə təyin olunan qərəzsiz və ehtimallı məbləğini (ii) pul vəsaitlərinin müddət dəyərini və (iii) keçmiş hadisələr, gələcək şərtlər və gələcək şəraitin proqnozları barədə hər bir hesabat dövrünün sonunda qeyri-adekvat xərc və say olmadan mövcud olan bütün məqbul və dəstəklənən məlumatları əks etdirir.

AD ilə ölçülmüş borc vəsaitləri EOKZ üzrə ehtiyat çıxılmaqla maliyyə vəziyyəti haqqında hesabatında göstərilir. Kredit öhdəlikləri və maliyyə zəmanətləri üçün, EOKZ üzrə ayrı ehtiyat, maliyyə vəziyyəti haqqında hesabatında öhdəlik olaraq tanınır. DMGVƏD-də borc alətləri üçün EOKZ üzrə ehtiyat çıxılmaqla amortizasiya dəyərindəki dəyişiklik, mənfəət və ya zərər və digər qalıq dəyərindəki dəyişiklik isə DMG-də gəlirlər DMGVƏD borc alətləri üzrə zərərlər çıxılmaqla tanınır.

Bank dəyərsizləşmə üzrə üç mərhələli model tətbiq edir. Bu model ilkin tanımadan sonra kredit keyfiyyətində dəyişikliyə əsaslanır. İlkin tanımada dəyərsizləşməyən maliyyə aləti 1-ci Mərhələyə təsnif edilir. 1-ci Mərhələdə maliyyə aktivləri EOKZ-un ömürlük hissəsinə bərabər olan miqdarda növbəti 12 ay ərzində mümkün olan nəticələrə və ya daha qısa müddətdə (“12 aylıq EOKZ”) müqavilə müddətinə qədər ölçülür. Əgər Bank KRƏA-nı ilkin tanımadan sonra müəyyən edirsə, aktiv 2-ci Mərhələyə köçürülür və onun EOKZ-u ömürlük EOKZ əsasında, müqaviləyə uyğun olaraq, son ödəmə müddətinə qədər, lakin ehtimal olunan ödənişlər nəzərə alınmaqla hesablanır, əgər varsa (“Ömürlük EOKZ”). Bankın KRƏA-nı müəyyən etdiyi haqqında 29 saylı Qeyd nəzər salın. Əgər Bank maliyyə aktivinin kredit üzrə dəyərsizləşməsinə müəyyən edirsə, aktiv 3-cü Mərhələyə köçürülür və EOKZ Ömürlük EOKZ ilə ölçülür. Bankın kredit dəyərsizləşməsi üzrə aktiv və defolt anlayışları 29-cu Qeyddə açıqlanır. Satın alındıqda və ya əldə edildikdə kredit dəyərsizləşməsinə uğramış aktivlər (“SƏKD”) üçün EOKZ hər zaman Ömürlük EOKZ ilə ölçülür. SƏKD aktivləri ilkin tanıma zamanı, məsələn, əldə edilmiş dəyərsizləşdirilmiş kreditlər kimi dəyərsizləşmiş maliyyə aktivləridir. EOKZ ölçülməsində istifadə edilən giriş, fərziyyə və qiymətləndirmə üsulları haqqında, eyni zamanda Bankın EOKZ modellərində ehtimal edilən məlumatları necə əhatə etdiyini izah edir.

Maliyyə vəziyyəti haqqında hesabatda EOKZ üzrə ehtiyatın təqdim edilməsi

EOKZ üzrə zərər ehtiyatları maliyyə vəziyyəti haqqında hesabatda aşağıdakı kimi təqdim olunur:

- amortizasiya olunmuş dəyərdə ölçülən maliyyə aktivləri: aktivlərin ümumi qalıq dəyərindən çıxılmaqla;
- kredit öhdəlikləri və maliyyə təminatı müqavilələri: ümumiyyətlə, ehtiyat kimi;
- maliyyə aləti həm çıxarılmış, həm də istifadə edilməmiş komponentdən ibarət olduğu halda və Bank, kredit öhdəliyi komponenti üzrə EOKZ-ni çıxarılmış komponentdən ayrı olaraq müəyyən edə bilmədiyi halda: Bank hər iki komponent üzrə birgə zərər ehtiyatı təqdim edir. Birləşdirilmiş məbləğ yerinə yetirilmiş komponentin ümumi qalıq dəyərindən çıxılmaqla təqdim edilir. Çıxarılmış komponentin ümumi məbləği üzrə zərər ehtiyatının hər hansı bir hissəsi ehtiyat kimi təqdim olunur; və

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

- DMGVƏD-də ölçülən borc alətləri: aktivlərin qalıq məbləği onların ədalətli dəyəri olduğu üçün, heç bir zərər ehtiyatı maliyyə vəziyyəti haqqında hesabatda tanınmır. Bununla yanaşı, zərər ehtiyatı ədalətli dəyər ehtiyatının bir hissəsi kimi tanınır.

Maliyyə aktivlərinin silinməsi

Bank bütün praktiki bərpaetmə səylərini tükətdikdə və bərpa etmək üçün ağlabatan bir gözləntinin olmadığı qənaətinə gəldikdə, maliyyə aktivləri tamamilə və ya qismən silinir. Silinmələr tanınmanın dayandırılmasını əks etdirir. Bank, müqaviləyə əsasən ödənilən məbləğləri bərpa etmək istədiyi halda, hələ də icra fəaliyyətinə məruz qalan maliyyə aktivlərini silə bilər; lakin bərpa üçün ağlabatan gözlənti yoxdur.

Maliyyə aktivlərinin tanınmasının dayandırılması

Bank aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) Bank maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürüldükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin, həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda. Nəzarət qarşı tərəfin öz mülkiyyətində olan aktivin satış üzrə əlavə məhdudiyyətlər qoymadan əlaqəli olmayan üçüncü tərəfə satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır.

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentlərinə Azərbaycan Respublikasının Mərkəzi Bankındakı (“ARMB”) məcburi ehtiyatlar və ilkin ödəniş müddəti üç aydan az olan banklararası depozitlər, Azərbaycan Respublikasının Mərkəzi Bankı (“ARMB”) tərəfindən 30 günə qədər buraxılmış qeydlər və 90 günə qədər ilkin ödəmə müddəti ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (“İƏİT”) daxil olan ölkələrin banklarına verilmiş avanslar daxildir. Nağd pul axınlarını təyin etmək məqsədilə, ARMB tərəfindən tələb olunan minimum ehtiyat depozitləri, xatirə sikkələri və İƏİT ölkələrində girov qoyulmuş hesablar istifadəsinə məhdudiyyət qoyulduğu üçün pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri amortizasiya olunmuş dəyərdə uçota alınrlar, çünki: (i) müqavilə üzrə pul vəsaitlərinin hərəkətinin toplanması üçün saxlanılır və həmin pul vəsaitlərinin hərəkəti YƏMFÖ-ni təqdim edir, və (ii) onlar DMGVƏD olaraq təyin edilmir.

Azərbaycan Respublikasının Mərkəzi Bankındakı minimum ehtiyat depozitləri

Azərbaycan Respublikasının Mərkəzi Bankında minimum ehtiyat depozitləri, onların əlçatanlığını məhdudlaşdıran Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən onların mövcudluğu ilə bağlı məhdudiyyətlərə dair qoyulmuş məcburi ehtiyatların məbləğini təqdim edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tələb olunan minimum ehtiyat depozitinin məbləği, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda pul vəsaitləri hesabına daxil edilmir.

Banklardan alınacaq vəsaitlər

Banklardan alınacaq məbləğlər, Bankın, müxbir banklara pul köçürməsi zamanı qeydə alınır. Banklardan alınacaq vəsaitlər amortizasiya olunmuş dəyərdə uçota alınrlar: (i) müqavilə üzrə pul vəsaitlərinin hərəkətinin toplanması üçün saxlanılır və həmin pul vəsaitlərinin hərəkəti YƏMFÖ-ni təmsil edir, və (ii) onlar MZVƏD-də təyin edilmir.

"MUĞANBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Müştərilərə verilmiş kreditlər və avanslar

Müştərilərə verilmiş kreditlər və avanslar Bank tərəfindən müştərilərdən kredit amaq üçün avans şəklində nağd pul verildiyi zaman qeydə alınır. Biznes modeli və pul vəsaitlərinin hərəkəti xarakteristikasına əsasən Bank müştərilərə verilmiş kreditləri və avansları aşağıdakı qiymətləndirmə kateqoriyalarından birində təsnifləşdirir:

- AD: müqavilə üzrə pul vəsaitlərinin toplanması üçün saxlanılan kreditlər və YƏMFÖ-ni təmsil edən həmin pul vəsaitlərinin hərəkəti və könüllü olaraq MZVƏD-də təyin olunmayan kreditlər; və
- MZVƏD: YƏMFÖ sınağını keçməyən və ya MZVƏD-də ölçülən AD və ya DMGVƏD üzrə digər meyarlara cavab verməyən kreditlər.

Kreditlə bağlı öhdəliklər

Borclu şəxs borc alətinin şərtlərinə uyğun olaraq göstərilən ödəmə müddətində ödəniş edə bilmədiyi üçün, maliyyə zəmanəti müqavilələri emitentin sahibinə zərərin ödənilməsi üçün müəyyən ödənişlər etməsini tələb edən müqavilələrdir. Bu cür maliyyə zəmanətləri kreditlər, overdraftlar və digər bank xidmətlərini təmin etmək üçün müştərilərin adından banklara, maliyyə qurumlarına və digər şəxslərə verilir.

Maliyyə zəmanəti müqavilələri ilk öncə ədalətli dəyərdə ölçülür və sonradan aşağıdakılardan ən üstün olanı ilə ölçülür:

- Zərər üzrə ehtiyatın məbləği; və
- İlk tanınma üzrə əldə olunan mükafatlardan 15 sayılı MHBS-nin prinsiplərinə uyğun olaraq gəlirlər çıxılmaqla tanınır.

Bank tərəfindən verilən kredit öhdəlikləri, zərər ehtiyatının məbləği kimi ölçülür. Bank, aşağı bazar faiz dərəcəsində kredit təmin etmə və ya nağd pulla və ya başqa bir maliyyə alətinin təqdim edilməsi və ya buraxılması yolu ilə həll etmə öhdəliyi verməmişdir.

Kredit öhdəlikləri və maliyyə təminatı müqavilələri üzrə zərər ehtiyatı ehtiyat kimi tanınır. Bununla birlikdə, həm kredit, həm də yerinə yetirilməmiş öhdəlikdən ibarət olan müqavilələr üzrə və Bank, yerinə yetirilməmiş öhdəlik komponenti üzrə ehtimal olunan kredit zərərlərini kredit komponenti üzrə fərqləndirə bilməz, lakin yerinə yetirilməmiş öhdəlik üzrə ehtimal olunan kredit zərərləri kredit üzrə zərər ehtiyatı ilə birlikdə tanınır. Birləşdirilmiş ehtimal olunan kredit zərərləri, kreditin ümumi qalığı dəyərindən artıq olduqda, ehtimal olunan kredit zərərləri ehtiyat kimi tanınır.

Borc qiymətli kağızları üzrə investisiyalar

Biznes modeli və pul vəsaitlərinin hərəkəti xarakteristikalarına əsasən, Bank borc qiymətli kağızlarına qoyduğu investisiyaları AD, DMGVƏD və ya MZVƏD kateqoriyaları üzrə təsnifləşdirir. Borc qiymətli kağızları müqavilə üzrə pul vəsaitlərinin hərəkətinin toplanması üçün saxlanılırsa və bu pul vəsaitlərinin hərəkəti YƏMFÖ-ni təmsil edirsə və əgər onlar mühasibat uçotu mühitinin uyğunsuzluğunu əhəmiyyətli dərəcədə azaltmaq üçün könüllü olaraq MZVƏD-də təyin edilməklərsə, belə investisiyalar AD-də təsnifləşdirilir.

Borc qiymətli kağızları müqavilə üzrə pul vəsaitlərinin hərəkətinin toplanması və satılması üçün saxlanılırsa və bu pul vəsaitlərinin hərəkəti YƏMFÖ-ni təmsil edirsə və əgər onlar MZVƏD-də təyin edilməklərsə, DMGVƏD-də təsnifləşdirilir. Bu aktivlər üzrə faiz gəlirləri effektiv faiz dərəcəsi metodundan istifadə edərək hesablanır və mənfəət və ya zərərdə tanınır. Ehtimal olunan kredit zərəri modelindən istifadə etməklə ehtimal olunan dəyərsizləşmə ehtiyatı il üzrə mənfəət və ya zərərdə tanınır. Qalıq dəyəri üzrə olan bütün digər dəyişikliklər DMG-də tanınır. Borc qiymətli kağızlarının tanınması dayandırılan zaman, əvvəllər DMG-də tanınan məcmu gəlir və ya zərərlər DMG-dən çıxarılaraq mənfəət və ya zərər hesablarında təsnifləşdirilir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Borc qiymətli kağızları üzrə investisiyalar AD və ya DMGVƏD-ə dair meyarlara cavab vermirsə, MZƏD-də təsnifləşdirilir. Bu opsiyanın tətbiqi müxtəlif mühasibat uçotu əsasları üzrə tanınan və ya ölçülən maliyyə aktivləri və maliyyə öhdəlikləri arasındakı mühasibat uçotu uyumsuzluğunu əhəmiyyətli dərəcədə azaldırsa, Bank ilkin tanınma zamanı MZVƏD-də olan borc qiymətli kağızları üzrə investisiyaları qəti şəkildə təyin edə bilər.

Maliyyə öhdəlikləri

Maliyyə öhdəliyinin tanınması, bu öhdəlik üzrə ödənişlər yerinə yetirildikdə, öhdəlik ləğv edildikdə və ya müddəti başa çatdıqda dayandırılır.

Mövcud maliyyə öhdəliyi eyni borc verəndən əhəmiyyətli dərəcədə fərqli şərtlərlə başqa maliyyə öhdəliyi ilə əvəz edildikdə və ya mövcud öhdəliyin şərtləri əhəmiyyətli dərəcədə dəyişdirildikdə, belə bir mübadilə və ya dəyişiklik ilkin öhdəliyin tanınmasının dayandırılması və yeni öhdəliyin tanınması kimi qəbul edilir və müvafiq qalıq dəyərində olan fərq mənfəət və ya zərərə tanınır.

Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər

Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər, qarşı tərəflərin pul və ya digər bənzər aktivlərinin Banka ötürülməsi zamanı tanınır. Qeyri-törəmə öhdəliklər amortizasiya olunmuş maya dəyəri ilə ölçülür. Əgər Bank öz borcunu satın alırsa, bu öhdəlik maliyyə vəziyyəti hesabatından silinir və ödənilən vəsaitlə öhdəliyin qalıq dəyəri arasında olan fərq mənfəət və zərər hesablarında müvafiq olaraq öhdəliklərin vaxtından tez icra edilməsinin nəticəsi kimi təqdim edilir.

Müştəri hesabları

Müştəri hesabları fərdi müştərilərin, dövlət və özəl müəssisələrinin vəsaitlərini təmsil edir və bu hesablar maliyyə vəziyyəti hesabatında amortizasiya olunmuş ilkin dəyər ilə tanınır.

Maliyyə öhdəliklərinin tanınmasına xitam verilməsi

Maliyyə öhdəliyinə yalnız bu öhdəliyin silinməsi, ləğv edilməsi və ya müddətinin başa çatması hallarında xitam verilir. Tanınmasına xitam verilmiş maliyyə öhdəliyinin qalıq dəyəri ilə ödənilmiş və ya ödəniləcək məbləğlərin cəmi arasındakı fərq dərhal mənfəət və zərər hesablarında tanınır.

Maliyyə aktiv və öhdəliklərin əvəzləşdirilməsi

Maliyyə aktiv və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabatda daxil edilməsi tanınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüququn, eləcə də əvəzləşdirməni aparmaq və ya aktiv realizasiya edərkən müvafiq öhdəliyi də satmaq niyyətinin mövcud olduğu hallarda həyata keçirilə bilər. Belə əvəzləşdirmə hüququ (a) gələcək hadisələrdən asılı olmamalı və (b) aşağıdakı bütün hallarda hüquqi qüvvəyə malik olmalıdır (i) adi fəaliyyət gedərkən (ii) defolt halı olduqda və (iii) ödəniş qabiliyyəti olmadıqda və ya müflisləşmə baş verdikdə.

Əməliyyat lizinqi – 1 yanvar 2019-cu il tarixindən əvvəl

Bank lizinq obyektinin mülkiyyət hüququ ilə bağlı risk və faydaların lizinq verəndən Banka ötürülməsini nəzərdə tutmayan lizinq müqaviləsi üzrə lizinq alan qismində çıxış etdiyi hallarda, ümumi lizinq ödənişləri lizinq müddəti ərzində düz xətt metoduna əsasən il üzrə mənfəət və ya zərərə (icarə xərclərinə) aid edilir.

Digər müqavilələrdə nəzərdə tutulan lizinq a) müqavilənin yerinə yetirilməsi müəyyən aktiv və ya aktivlərin istifadəsi ilə əlaqəli olduqda və b) müqavilə ilə aktivdən istifadə hüququnun ötürülməsi nəzərdə tutulduqda ayrı göstərilir.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

1 yanvar 2019-cu ildən tətbiq olunan siyasət

Bank qısamüddətli icarə və aşağı dəyərli aktivlərin icarəsi istisna olmaqla, bütün icarələr üçün vahid tanıma və ölçmə üsulunu tətbiq edir. Bank icarə ödənişləri və əsas aktivlərdən istifadə hüququnu əks etdirən aktivlərdən istifadə hüququnu həyata keçirmək üçün icarə öhdəliklərini tanıyır.

Aktivlərdən istifadə hüququ

Bank aktivlərdən istifadə hüququnu icarənin başlanğıc tarixində tanıyır (əsas aktivin istifadə üçün mövcud olduğu tarix). Aktivlərdən istifadə hüququ yığılmış amortizasiya və dəyərsizləşmə zərərləri çıxılmaqla maya dəyəri ilə ölçülür və icarə öhdəliklərinin yenidən ölçülməsi üçün tənzimlənir. Aktivlərdən istifadə hüququnun dəyərində tanınmış icarə öhdəliklərinin məbləği və alınmış icarə təşviqləri çıxılmaqla başlama tarixinə qədər və ya daha əvvəl edilmiş icarə ödənişləri daxildir. Aktivlərdən istifadə hüququ icarə müddəti ərzində düz xətt əsasında amortizasiya olunur.

Aktivlərdən istifadə hüququ 15 sayılı Qeyddə göstərilmişdir.

İcarə öhdəlikləri

İcarənin başlama tarixində Bank icarə müddəti ərzində edilməli olan icarə ödənişlərinin cari dəyəri ilə ölçülən icarə öhdəliklərini tanıyır. İcarə ödənişlərinə sabit ödənişlər (alınmış icarə əməliyyatları çıxılmaqla), indeksdən və ya dərəcədən asılı olaraq dəyişən icarə ödənişləri və qalıq dəyər zəmanəti altında ödənilməsi gözlənilən məbləğlər daxildir. İcarə ödənişləri, Bankın həyata keçirə biləcəyi ağlabatan satınalma seçiminin icarə qiymətini və icarə müddətinə xitam vermə seçimini əks etdirirsə, icarəyə xitam verilməsi üçün cərimələrin ödənilməsinə də əhatə edir. Bir indeksdən və ya dərəcədən asılı olmayan dəyişkən icarə ödənişləri, ödənişin baş verdiyi hadisə və ya şərt olduğu dövrdə xərclər kimi tanınır.

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər, yığılmış amortizasiya və ehtimal edilən dəyər azalmaları üzrə ehtiyatlar çıxılmaqla tarixi dəyəri ilə tanınır.

Tikilməkdə olan və xidmət verilməmiş aktivlər üzrə köhnəlmə və amortizasiyanın hesablanması bu tip aktivlərin xidmət üçün yararlı olduğu tarixdən etibarən hesablanmağa başlayır.

Köhnəlmə, əmlak, avadanlıq və qeyri-maddi aktivlərin qalıq dəyərində onların faydalı iqtisadi ömrü nəzərə alınmaqla hesablanmış dərəcələrdən istifadə etməklə tətbiq edilir. Faydalı iqtisadi ömür təxminləri, qalıq dəyərləri və köhnəlmə/amortizasiya metodları hər bir hesabat tarixində yenidən təhlil edilir və təxminlərdə olan dəyişikliklərin təsiri prospektiv olaraq aşağıdakı faydalı ömür müddətlərinə uyğun olaraq tətbiq edilir:

Binalar	50 il
Mebel və qurğular	8 il
Kompüter və avadanlıqlar	6 il
Nəqliyyat vasitələri	10 il
Digər əsas aktivlər	5 il
Qeyri-maddi aktivlər	10 il
Aktivlərdən istifadə hüququ	əsas icarə müddəti ərzində

Təmir və saxlama xərcləri baş verdiyi zaman tanınır və kapitalizasiya kriteriyalarına uyğun gəlməsi halları istisna olmaqla mənfəət və zərər hesablarında əməliyyat xərcləri kimi tanınır.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

İcarəyə götürülmüş daşınmaz əmlaklar icarəyə götürülmüş müvafiq aktivin faydalı istismar müddəti üzrə amortizasiya edilir. Təmir və yenilənmə ilə bağlı xərclər kapitallaşdırılmayanadək, baş verdikləri zaman tutulur və əməliyyat xərclərinə daxil edilir.

Xidmətlərin göstərilməsi və ya inzibati məqsədlər üçün saxlanılan binalar maliyyə vəziyyəti hesabatında yığılmış amortizasiya və dəyərsizləşmə zərərləri çıxılmaqla peşəkar qiymətləndiricilər tərəfindən bazar məlumatını istifadə edərək müəyyən edilmiş yenidən qiymətləndirmə tarixinə binaların ədalətli dəyərini əks etdirən qalıq dəyəri ilə qeyd edilir. Aktivlərin qalıq dəyərinin hesabat tarixinə ədalətli dəyər modelindən istifadə etməklə müəyyən edilə bilən dəyərdən əhəmiyyətli dərəcədə fərqlənməməsi üçün yenidən qiymətləndirmə mütəmadi qaydada aparılır.

Sonuncu qiymətləndirmə 31 dekabr 2017-ci il tarixində keçirilmişdir.

Əmlakın bazar dəyəri, oxşar daşınmaz əmlak üzrə bazar satış qiymətlərinin təhlilini özündə birləşdirən və həmçinin, MHBS 13 standartı daxilində binanın ədalətli dəyəri ilə bərabər olan müqayisəli satış üsulundan istifadə etməklə qiymətləndirilir.

Binaların yenidən qiymətləndirilməsindən yaranan hər hansı yenidən qiymətləndirmə artımı əsas vəsaitlərin yenidən qiymətləndirmə ehtiyatının kreditinə yazılır lakin, əvvəllər xərc kimi tanınmış eyni aktiv üzrə yenidən qiymətləndirmə azalmasını bərpa etdiyi hal istisna təşkil edir, bu halda artım əvvəllər hesablanmış azalma həcmində məcmu gəlir hesabatında gəli kimi tanınır. Belə binaların yenidən qiymətləndirilməsi nəticəsində onların qalıq dəyərində azalma baş verdiyi hallarda ilk olaraq bu binaların keçmiş dövrlərdə yenidən qiymətləndirilməsi üzrə yaradılmış ehtiyatlar silinir və daha sonra azalmanın qalan hissəsi xərc olaraq məcmu gəlir hesabatında tanınır.

Yenidən qiymətləndirilən binalar üzrə amortizasiya mənfəət və zərər hesablarında tanınır. Yenidən qiymətləndirilən əmlakın daha sonra satışı və ya istismardan çıxması zamanı əmlakın yenidən qiymətləndirmə ehtiyatında qalan müvafiq yenidən qiymətləndirmə ehtiyatının qalığı birbaşa bölüşdürülməmiş mənfəət hesabına köçürülür.

Maliyyə icarəsi altında saxlanılan aktivlər faydalı ömür təxminləri üzrə və ya dövr qısa olduğu halda müvafiq icarə dövrü üzrə amortizasiya olunur.

Ayrıca satın alınmış və müəyyən faydalı ömrü olan qeyri-maddi aktivlər yığılmış amortizasiya və ehtimal edilən dəyər azalmaları üzrə ehtiyatlar çıxılmaqla tarixi dəyəri ilə tanınır. Amortizasiya qeyri-maddi aktivlərin təxmin edilən faydalı ömrü ərzində düz xətt metodu ilə hesablanır. Faydalı ömür təxminləri və amortizasiya metodları hər bir hesabat tarixində yenidən təhlil edilir və təxminlərdə olan dəyişikliklərin təsiri prospektiv olaraq tətbiq edilir. Ayrıca satın alınmış və qeyri-müəyyən faydalı ömrü olan qeyri-maddi aktivlər isə maya dəyərindən dəyərsizləşmə zərərlərinin məbləği çıxıldıqdan sonra alınan məbləğdə tanınır.

Hər bir hesabat dövrünün sonunda Bank öz əmlak, avadanlıq və qeyri-maddi aktivlərini dəyərsizləşmə zərərlərinin baş verməsini təyin etmək məqsədi ilə təhlil edir. Əgər belə hal mövcud olarsa bu aktiv üzrə əldə edilməsi mümkün olan məbləğ təyin edilir və dəyərsizləşmə zərərinin məbləği (əgər varsa) hesablanır. Fərdi aktiv üzrə əldə edilməsi mümkün olan məbləğin təyin edilməsi mümkün olmadıqda Bank aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidləri qalıq dəyərini təhlil edir. 31 dekabr 2019-cu il tarixinə əmlak, avadanlıq və qeyri-maddi aktivlər üzrə dəyərsizləşmə məbləği tanınamışdır (2018-ci il: 1,090 min AZN).

Əgər aktiv (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidi) üzrə əldə edilməsi mümkün olan məbləğ aktivin (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin) qalıq dəyərindən azdırsa onun qalıq dəyəri qaytarılması mümkün olan məbləğə qədər azaldılır. Dəyərsizləşmə zərərləri dərhal mənfəət və zərər hesablarında tanınır. Aktiv, yenidən qiymətləndirmə modelinə görə uçota alındıqda qalıq dəyərinin yüksəlməsindən yaranan fərq yenidən qiymətləndirmə nəticəsində dəyərin artması kimi tanınır.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Dəyərsizləşmə zərərlərinə səbəb olan hallar növbəti dövrlərdə aradan qalxdıqda aktivin (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin) qalıq dəyəri yenidən təyin edilmiş məbləğə qədər artırılır amma yeni təyin edilmiş qalıq dəyəri aktivin (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin) keçmiş dövrlərdə dəyərsizləşmə itkilərinin tanınmasından öncə mövcud olan qalıq dəyərindən daha çox ola bilməz. Dəyərsizləşmə zərərlərinin geri qaytarılması dərhal mənfəət və zərər hesablarında tanınır. Aktiv, yenidən qiymətləndirmə modeli görə uçota alındıqda qalıq dəyərinin yüksəlməsindən yaranan fərq yenidən qiymətləndirmə nəticəsində dəyərin artması kimi tanınır.

Silindikdə, satıldıqda və ya istifadəsinin davam etdirilməsi zamanı gələcəkdə iqtisadi faydanın əldə edilməsi təxmin edilmədikdə əmlak, avadanlıq və qeyri-maddi aktivlərin tanınmasına xitam verilir. Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin tanınmasına xitam verilməsi nəticəsində yaranan mənfəət və zərərlər satış nəticəsində əldə edilən vəsaitlərlə aktivin qalıq dəyəri arasında olan fərq kimi hesablanır və dərhal mənfəət və zərər hesablarında tanınır.

Satış üçün saxlanılan aktivlər

Bank uzunmüddətli aktivini o halda satış üçün saxlanılan kimi tanıyır ki, onun qalıq dəyəri mütəmadi istifadə vasitəsilə deyil, əsasən satış əməliyyatı vasitəsilə qaytarılacaq. Bu halın baş verməsi üçün uzunmüddətli aktiv hazırkı vəziyyətində dərhal satış üçün hazır olmalıdır, yalnız o şərtlərlə ki, belə aktivlərin satılması üçün şərtlər sadə və adidir və onun satılması ehtimalı yüksəkdir.

Bankın rəhbərliyi uzunmüddətli aktivin satılmasını planlaşdırdıqda və alıcının təyin edilməsi üzrə proqramın və planın başa çatdırılması nəzərdə tutulduqda satış yüksək ehtimal edilən kimi təsnifatlaşdırılır. Bundan əlavə, uzunmüddətli aktiv onun cari ədalətli dəyərinə uyğun qiymətdə satılması məntiqli olmalıdır və əlavə olaraq uzunmüddətli aktivin satış üçün saxlanılan təsnifatlaşdırılması tarixindən bir il ərzində satışın başa çatdırılmış satış kimi təsnifatlaşdırılması ehtimal edilir.

Satış üçün saxlanılan kimi təsnifatlaşdırılmış aktivləri Bank qalıq dəyəri ilə və ya daha aşağıdırsa satış üzrə xərclərin çıxılması ilə ədalətli dəyərində ölçür. Əgər şərtlərdə baş vermiş hadisələr və ya dəyişikliklər qalıq dəyərinin dəyərsizləşməsinə təyin edirsə aktivin ilkin və ya sonrakı silinməsi üzrə dəyərsizləşmə zərərlərini Bank satış üzrə xərclərin çıxılması ilə ədalətli dəyəri üzrə tanıyır. Satış üzrə xərclərin çıxılması ilə aktivin ədalətli dəyərində sonradan baş vermiş artma bu xüsusi aktiv üzrə əvvəlcə tanınmış ümumi dəyərsizləşmə zərərinin çərçivəsində tanınır.

Vergi qanunvericiliyi

Vergi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir.

Cari vergi xərci hesabat dövrü ərzində yaranmış vergi mənfəəti əsasında hesablanır. Hesabatdakı bəzi gəlir və xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə və bəzi maddələrin heç bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə vergi mənfəəti maliyyə hesabatlarındakı mənfəətdən fərqlənir. Bankın cari mənfəət vergisi xərci, hesabat dövründə qüvvədə olan vergi dərəcələrindən istifadə etməklə hesablanır.

Təxirə salınmış vergi isə aktiv və öhdəliklərin mühasibat uçotuna uyğun qalıq dəyərləri ilə onların vergiyə uyğun qalıq dəyərləri arasındakı fərqlərdən yaranan və gələcəkdə ödəniləcək və ya geri alınacaq məbləğlərin əsasında hesablanır və bu zaman öhdəlik üsulundan istifadə edilir. Təxirə salınmış vergi öhdəliyi ümumiyyətlə bütün vergi bazasını artıran maddələr üçün hesablanır, təxirə salınmış vergi aktivini isə bu aktivdən gələcəkdə istifadə etmək üçün kifayət qədər mənfəətin olması təxmini nəzərə alınaraq tanınır. Müvəqqəti fərqlərin mühasibat mənfəətinə və vergi mənfəətinə təsir göstərməyən digər aktiv və öhdəliklərin ilkin tanınması zamanı yarandığı hallarda (biznes kombinasiyaları istisna olmaqla), belə vergi aktiv və öhdəlikləri tanınmır.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Təxirə salınmış vergi aktivinin qalıq dəyəri hesabat tarixində nəzərdən keçirilir və əgər gələcəkdəki mənfəət əldə edilməsi ilə bağlı təxminlər bu aktivin reallaşdırmağa imkan vermirsə bu vergi aktivinin dəyəri tam və ya qismən bu təxminlərə uyğunlaşdırılmaq üçün azaldılır.

Təxirə salınmış vergini hesablayarkən vergi aktivinin reallaşdırılması və ya öhdəliyin ödənilməsi zamanı qüvvədə olan vergi dərəcəsindən istifadə edilməlidir. Birbaşa səhmdar kapitalına təsir edən əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa məcmu gəlirhesabında əks etdirilir. Səhmdar kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər də səhmdar kapitalında öz əksini tapır.

Aşağıdakı hallarda təxirə salınmış vergi aktivini və vergi öhdəliyi əvəzləşdirilərək xalis şəkildə təqdim edilə bilər:

- Bankın cari mənfəət vergisi aktivini mənfəət vergisi öhdəliyi ilə əvəzləşdirmək üçün qanuni və icrası mümkün olan hüququ mövcud olduqda; və
- Təxirə salınmış aktiv və öhdəliklər bir vergi orqanı tərəfindən qoyulan məbləğlərə aid edildikdə və bu vergilər üzrə öhdəlik eyni müəssisəyə məxsus olduqda.

Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların fəaliyyəti nəticəsində digər vergilər də yaranır. Bu vergilər əməliyyat xərclərinin bir hissəsi kimi tanınır və məcmu gəlir hesabatına daxil edilir.

Ehtiyatlar

Ehtiyatlar, Bank keçmiş hadisələr nəticəsində cari hüquqi və ya əsaslanmış öhdəliyə malik olduqda, öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərə yaradan ehtiyatların azalma ehtimalı olduqda və öhdəlik məbləği etibarlı şəkildə qiymətləndirildikdə uçota alınır.

Ehtiyat kimi tanınan məbləğ hesabat dövrünün sonunda müvafiq risklər və qeyri-müəyyənliklər də nəzərə alınmaqla cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan məbləğin təxmini göstəricisidir. Ehtiyatı hesablayarkən cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan pul vəsaitlərinin təxminindən istifadə edilsə, ehtiyatın qalıq dəyəri bu pul vəsaitlərinin cari dövrə olan diskontlaşdırılmış dəyərinin cəminə bərabərdir (pulun vaxt dəyərinin əhəmiyyət kəsb etdiyi hallarda).

Ehtiyatın qarşılınması üçün tələb edilən iqtisadi faydaların tam və ya qismən üçüncü şəxslərin hesabına geri qaytarılması gözlənilirsə, debitor borc aktiv kimi yalnız o halda tanınır ki, üçüncü tərəfin kompensasiya ödəməsi ehtimalı var və bu məbləğ etibarlı şəkildə təxmin edilə bilər.

Təqaüd və digər mükafatlar üzrə öhdəliklər

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Bank işçilərin əmək haqlarından təqaüd ayırmaları tutur və onları dövlət sosial müdafiə fonduna köçürür. Bu cür ayırmaları hesablayarkən təqaüd sisteminin göstərsələrində müvafiq olaraq işəgötürənlər tərəfindən cari ödənişlərin hesablanması zamanı işçi heyəti üzrə nəzərdə tutulan ümumi xərclərin müəyyən nisbəti götürülür. Belə xərclər müvafiq əmək haqlarının alındığı dövrlərə aid edilir.

Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər dövlət sosial müdafiə fondu tərəfindən yerinə yetirilir. Bank Azərbaycan Respublikasının dövlət sosial müdafiə fondu tərəfindən nəzərdə tutulmuş təqaüd proqramından başqa hər hansı bir digər təqaüd proqramlarında iştirak etmir. Bundan əlavə, Bankda hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMIYYƏTI

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Şərti aktivlər və öhdəliklər

Şərti öhdəliklər maliyyə vəziyyəti hesabatında tanınmır amma bu öhdəliklərlə bağlı pul vəsaitlərinin ödənilməsinin ehtimalı çox az olduğu hallar istisna olmaqla qalan hallarda hesabatlarda açıqlamalar verilir. Şərti aktivlər maliyyə vəziyyəti hesabatında tanınmır amma belə aktivlərlə bağlı iqtisadi mənfəətlərin alınması ehtimalı çox az olduğu hallar istisna olmaqla qalan hallarda hesabatlarda açıqlamalar verilir.

Nizamnamə kapitalı

Adi səhmlər kapital bölümündə təsnifləşdirilir. Adi səhmlərin yerləşdirilməsi ilə əlaqədar olan birbaşa əlavə xərclər bütün vergi təsirləri istisna olmaqla kapitalın azaldılması kimi uçota alınır. Adi səhmlər üzrə ödənilən dividendlər kapital bölümündə elan olunduğu dövrdə azalma kimi təqdim edilir.

Hesabat tarixindən sonra elan edilmiş dividendlər 10 sayılı Beynəlxalq Mühəsibat Uçotu Standartına “Hesabat tarixindən sonra baş vermiş hadisələr” (“BMUS 10”) standartına müvafiq olaraq maliyyə hesabatlarında açıqlanır.

Xarici valyuta əməliyyatları

Bankın əməliyyat valyutası onun fəaliyyət göstərdiyi iqtisadi mühitin valyutası olan Azərbaycan Manatıdır.

Xarici valyutada olan monetar aktiv və öhdəliklər, hesabat tarixində mövcud olan ARMB-nin valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan Manatına çevrilir. Xarici valyutada aparılan əməliyyatlar isə əməliyyat tarixinə mövcud olan valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalentinə çevrilir. Bu çevrilmələr zamanı yaranan gəlir və xərclər mənfəət və zərər hesablarında xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlirlər/(zərərlər) sətrində göstərilir.

Xarici valyuta məzənnələri

Maliyyə hesabatlarının hazırlanması zamanı Bank tərəfindən istifadə edilən hesabat tarixinə valyuta məzənnələri aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
ABŞ dolları/AZN	1.7000	1.7000
Avro/AZN	1.9035	1.9468

Yenidən təsnifat və xırda düzəlişlər

Cari ilin təqdimatı Bankın maliyyə fəaliyyətinə düzgün və daha yaxşı baxışı təmin etdiyi üçün 31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə təqdimata uyğun olaraq 31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarına müəyyən təsnifatlar və xırda düzəlişlər edilmişdir.

31 dekabr 2018-ci il tarixinə yenidən təsnifat və xırda düzəlişlərin maliyyə vəziyyəti haqqında hesabata olan təsiri aşağıdakı cədvəldə verilmişdir:

"MUĞANBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

	Qeydlər	Daha əvvəl təqdim olunmuş 31 dekabr 2018-ci il	Yenidən təsnifat və xırda düzəlişlərin təsiri	Yenidən təsnif edildikdən sonra 31 dekabr 2018-ci il
Maliyyə vəziyyəti haqqında hesabat:				
Yenidən qiymətləndirmə ehtiyatları	(a)	805	261	1,066
Yığılmış zərər	(a)	(39,717)	(261)	(39,978)

(a) Yığılmış zərərin yenidən qiymətləndirmə ehtiyatına ötürülməsi.

Səhm üzrə (zərər)/mənfəət

Səhm üzrə (zərər)/mənfəət Bankın səhmdarlarının payına düşən mənfəət və ya zərəri hesabat ili ərzində dövrüyyədə olan adi səhmlərin orta sayına bölməklə hesablanır.

İşçi heyəti üzrə xərclər və müvafiq ayırmalar

Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, məzuniyyət və xəstəlik vərəqələri üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar Bankın işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır. Bankın yerli qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş haqlar üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənişlərdən başqa pensiya və analoji ödənişləri həyata keçirmək üçün hər hansı hüquqi və ya işgüzar praktikadan yaranan öhdəliyi yoxdur.

Əməliyyat seqmentləri

Əməliyyat seqmentləri, resursları seqmentlər üzrə yerləşdirmək və onların fəaliyyətini qiymətləndirmək məqsədilə, əməliyyatlar üzrə qərar qəbul etmək səlahiyyəti olan rəhbər işçi tərəfindən təhlil edilən Bankın komponentləri haqqında daxili hesabatlar əsasında təyin edilir. Bankın seqment üzrə hesabatı aşağıda göstərilən əməliyyat seqmentlərinə əsaslanır: Fərdi bankçılıq (əsasən fərdi müştərilərdən əmanətlərin alınması və istehlak kreditlərin verilməsi, overdraft, kredit kartları və pul köçürmələri vasitələri) və korporativ bankçılıq (əsasən korporativ və kommertiya müştərilərinə kredit və digər kredit vasitələrinin verilməsi, əmanət və cari hesablar üzrə xidmətlərin göstərilməsi).

Bank hesabat seqmentləri üzrə məlumatı MHBS-yə müvafiq olaraq dəyərləndirir. Hesabat seqmentləri üzrə məlumat aşağıda göstərilən kəmiyyət göstəricilərinin hər biri ilə müvafiq olmalıdır:

- Onun xarici müştərilər və seqmentdaxili satışlar və ya köçürmələr üzrə təqdim edilən gəliri bütün əməliyyat seqmentləri üzrə ümumi gəlirin, daxili və xarici, 10% və ya artıq olduqda; və ya
- Onun təqdim olunan mənfəət və zərərinin modul dəyəri (i) zərər üzrə hesabat verməyən bütün əməliyyat seqmentlərinin toplanmış mənfəətlərinin və (ii) zərər üzrə hesabat verən bütün əməliyyat seqmentlərinin toplanmış zərərlərinin modul dəyərinin 10% və ya artıq olduqda; və ya
- Onun aktivləri bütün əməliyyat seqmentlərinin toplanmış aktivlərinin 10% və ya artıq olduqda.

Əgər seqmentlər üzrə təqdim edilmiş ümumi xarici gəlir müəssisə gəlirinin 75%-dən azdırsa, Bank gəlirlərinin ən azı 75%-nin hesabat seqmentlərinə daxil olanadək, əlavə seqmentləri hesabat seqmentləri kimi təqdim edir (hətta onlar yuxarıda göstərilən kəmiyyət göstəricilərinə müvafiq olmadığı hallarda).

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

3. ƏHƏMİYYƏTLİ MÜHASİBAT MÜLAHİZƏLƏRİ VƏ TƏXMİNLƏR ÜZRƏ QEYRİ-MÜƏYYƏNLİYİN ƏSAS MƏNBƏLƏRİ

Bankın maliyyə hesabatlarının hazırlanması hesabat tarixinə təqdim edilən aktiv və öhdəliklərin məbləğlərinə təsir göstərə biləcək və başa çatmış müddət ərzində gəlir və xərclərin təqdim edilmiş məbləğləri üzrə rəhbərlikdən təxminlərin və mülahizələrin edilməsini tələb edir. Rəhbərlik mütəmadi olaraq öz təxminlərini və mülahizələrini təhlil edir. Rəhbərlik təxminlərini və mülahizələrini tarixi təcrübəyə və müəyyən şərtlər çərçivəsində məntiqi hesab edilən digər faktlara əsaslandırır. Müxtəlif şəraitlərdə və vəziyyətlərdə faktiki nəticələr bu təxminlərdən fərqlənə bilər. Aşağıda göstərilən təxminlər və mülahizələr Bankın maliyyə vəziyyətinin təsvir edilməsi üçün zəruri hesab edilir.

Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərində əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan ehtimallara aşağıdakılar daxildir:

EOKZ ehtiyatının ölçülməsi

EOKZ-un ölçülməsi metodologiyanın, modelin və giriş məlumatlarının müəyyən edilməsini özündə birləşdirdən mühüm bir təxmindir. EOKZ ölçülməsi üzrə metodologiya 29 saylı Qeyddə açıqlanır. Aşağıdakı komponentlərin kredit zərəri üzrə ehtiyat əhəmiyyətli təsiri vardır: defoltun müəyyən edilməsi, KRƏA, defolt ehtimalı (“DE”), Defolt vəziyyətində riskə məruz qalma (“DVRMQ”), və defolt zamanı yaranan zərər (“DZYZ”), eləcə də makro-iqtisadi ssenarilər üzrə modellər. Bank müntəzəm olaraq ehtimal olunan kredit zərəri və faktiki zərər arasındakı fərqlərin azaldılması üçün model və giriş məlumatlarını yoxlayır və nəzərdən keçirir. Perspektiv məlumatlar da daxil olmaqla, EOKZ ölçülməsi üzrə ətraflı məlumatlar 29 saylı Qeyddə açıqlanır.

Təkrarlanan kredit alətləri (məsələn kredit kartları və limitdən çox istifadələr) üzrə kredit riskləri

Müəyyən kredit alətləri üzrə Bankın kredit itkilərinə məruz qalması riski hətta bu alət üzrə müqavilə şərtlərində göstərilmiş müddətdən daha artıq ola bilər. Bu istisna, həm kredit həm də kredit verilməsi üzrə istifadə edilməmiş öhdəliklər kimi elementlərdən ibarət olan və Bankın müqavilə çərçivəsində müştəridən ödənişləri geri tələb etmə və ya verilməmiş kredit məbləğini ləğv etmə kimi imkanlarının da praktiki olaraq kredit riskinə məruz qalma səviyyəsini məhdudlaşdırma bilmədiyi müəyyən təkrarlanan kredit alətlərinə tətbiq edilir.

Belə alətlər üzrə Bank EOKZ məbləğini Bankın kredit riskinə məruz qaldığı faktiki müddət üzrə hesablayır və EOKZ məbləğinə rəhbərliyin bu alətlə həyata keçirdiyi tədbirlər nəticəsində düzəlişlər edilmir. Bu istisnanın tətbiq edilməsi mülahizələrdən istifadə olunmasını tələb edir. Rəhbərlik həm pərakəndə həm də kommersiya kreditləri üzrə bu istisnadan istifadə edərkən öz təxmin və fərziyyələrinə istinad etmişdir. Bank bu istisnadan istifadə edərkən kredit alətlərinin aşağıdakı xüsusiyyətləri nəzərə almışdır: (a) hər hansı bir sabit ödəmə müddəti və ya ödəniş strukturu mövcud deyil, (b) praktikada müqavilə şərtlərindən irəli gələrək müqavilənin ləğv edilməsi kredit riskinə məruz qalma səviyyəsinin gündəlik idarə olunması prosesinin nəticəsi olaraq həyata keçirilmir və müqavilənin ləğvi yalnız Bankın kredit alətinin fərdi təhlili zamanı artması ilə bağlı məlumatlar əldə etdikdə baş verir, (c) kredit riskinə məruz qalma riski kollektiv qaydada idarə olunur. Əlavə olaraq Bank EOKZ məbləğinin hesablanması üçün müddəti, eləcə də riskə məruz qalmanın başlanması və başa çatması tarixlərini təyin edərkən mülahizələrdən istifadə etmişdir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Bank aşağıdakılarla bağlı tarixi məlumatlardan və öz təcrübəsindən istifadə etmişdir: (a) bənzər kredit alətləri üzrə Bankın kredit riskinə məruz qalması müddəti, eləcə də kredit aləti üzrə son əhəmiyyətli dəyişikliyin baş verməsi tarixi və müvafiq olaraq KRƏA dəyərləndirilməsi üçün ilkin nöqtənin təyin edilməsi (b) bənzər kredit alətləri üzrə KRƏA təyin edilmə anından sonra defolt halının baş verməsi anına qədər olan zaman müddəti və (c) kredit riskinin idarə olunması ilə bağlı tədbirlər (məsələn istifadə edilməmiş kredit məbləğinin azaldılması və ya ləğv edilməsi), gözlənilən başa çatma tarixinə təsir edən öncədən ödənişlər və bu kimi digər amillər. Bu amilləri tətbiq edərkən Bank təkrarlanan kredit alətləri portfelini alt kateqoriyalara bölür və tarixi məlumatlara və təcrübəyə əsaslanaraq ən uyğun sayılan müvafiq amilləri bu alt kateqoriyalara tətbiq edir.

Kredit Riski üzrə Əhəmiyyətli Artım (“KRƏA”)

Kredit riskinin əhəmiyyətli dərəcədə artdığını müəyyənləşdirmək üçün Bank, hesabat tarixinin sonunda maliyyə alətinin ömürlük müddəti ərzində baş verən defolt riskini ilk dəfə tanınma tarixində mövcud sonuna olan risk ilə müqayisə edir. Qiymətləndirmə hesabat dövrünün sonunda kredit riskinin müəyyən bir səviyyəsinə çatmaq üçün deyil, kredit riskinin nisbi artımını təyin etmək məqsədilə nəzərdən keçirir. Bank müştəri portfelinin davranış aspektləri də daxil olmaqla bir sıra amilləri əhatə edən xüsusi səy göstərmədən və xərc çəkmədən mövcud olan bütün məqbul və dəstəklənən gələcək məlumatları nəzərə alır. Bankın rəhbərliyi kredit riskinin artması üzrə davranış göstəricilərini kredit alətləri üzrə gecikmələrin baş verməsindən öncə təyin etmiş və istər fərdi kredit aləti səviyyəsində, istərsə də alətin aid olduğu portfel səviyyəsində müvafiq sayılan gələcəklə bağlı məlumatları kredit riskinin dəyərləndirilməsi zamanı nəzərə almışdır. 29 saylı Qeydə nəzər salın.

Biznes modelinin qiymətləndirilməsi

Biznes modeli maliyyə aktivinin təsnifləşdirilməsini təyin edən amildir. Rəhbərlik biznes modellərinin dəyərləndirilməsi zamanı maliyyə alətləri üzrə birləşdirmə və portfelə aid etmə səviyyəsini təyin edərkən mülahizələrdən istifadə etmişdir. Satış əməliyyatlarını dəyərləndirərkən Bankın rəhbərliyi bu satışların müntəzəmliyi, zamanı və dəyəri barədə tarixi məlumatları, eləcə də satışın səbəbləri və gələcək satışlarla bağlı proqnozları nəzərə alır. Kreditin pisləşməsi ilə əlaqədar potensial itkilərin minimal həddə salınması ilə bağlı həyata keçirilən satış əməliyyatları “toplamaq üçün salanılma” biznes modelinin parametrlərinə uyğun gəlir. Alətin kredit riskinin idarə olunması ilə bağlı olmayan, müddəti bitməmiş həyata keçirilən digər satışlar da, fərdi və kollektiv qaydada müntəzəm olmadıqda və dəyər olaraq əhəmiyyət kəsb etmədikdə “toplamaq üçün saxlanılma” biznes modelinin çərçivəsində dəyərləndirilir. Bankın rəhbərliyi satış əməliyyatlarının əhəmiyyətlik səviyyəsini bu satışların dəyərinin biznes modeli üzrə qiymətləndirilən portfelin dəyərinə olan nisbəti şəklində həmin portfelin orta müddəti üzrə təhlil edir. Əlavə olaraq, yalnız stressli vəziyyətlərdə və ya Bankın nəzarətindən kənar olan ayrıca bir hadisəyə cavab məqsədilə həyata keçirilməsi güman edilən satış əməliyyatları biznes modelinin məqsədləri üçün təsadüfi sayılır və müvafiq maliyyə alətlərinin təsnifləşdirilməsi prosesinə təsir göstərmir.

“Toplamaq üçün saxlanılma və satış” biznes modeli dedikdə, aktivlərin əsasən nağd vəsaitlərin toplanılması üçün saxlanılması ehtiva edilir, yalnız bu biznes modelinin məqsədlərinə nail olmaq üçün likvidlik ehtiyacının idarə olunması, müəyyən bir gəlir göstəricilərinə nail olunması və ya maliyyə aktivlərinin müddətlərinin bu aktivləri maliyyələşdirmək üçün istifadə edilən maliyyə öhdəliklərinin müddətlərinə uyğunlaşdırılması kimi bir sıra satış əməliyyatları da model çərçivəsində nəzərə alınır.

Yerdə qalan aktivlər kateqoriyası elə maliyyə aktivləri portfellerindən ibarətdir ki, nağd vəsaitlərin reallaşdırılmasının əsas təyinatı satış vasitəsilə, məsələn ticarət məqsədilə satışın elementlərinin açıq şəkildə nəzərə çarpan olduğu hallar üçün nəzərdə tutulmuşdur.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Nağd vəsaitlər axının yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət olmasının dəyərləndirilməsi (“YƏMFÖ”)

Nağd vəsaitlər axının yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət olmasının təyin edilməsi mülahizələrdən istifadəni tələb edir. Pulun zaman dəyəri elementi müəyyən hallarda, məsələn müqavilə üzrə faiz dərəcəsi dövrü olaraq dəyişdirildikdə, amma bu dəyişikliklərin tezliyi borc aləti üzrə nəzərdə tutulan əsas faiz dərəcəsi göstəricisinə uyğun olmadıqda dəyişdirilə bilər. Buna misal olaraq faizləri üç aylıq banklararası faiz dərəcəsinə uyğun olaraq ödənilən, yalnız faiz dərəcəsinin həyət ay düzəldilən maliyyə alətlərini göstərmək olar. Pulun zaman dəyərinin dəyişdirilməsinin təsiri müvafiq alət üzrə nağd pul vəsaitləri axınının YƏMFÖ xarakteri bənzər maliyyə aləti üzrə nağd pul vəsaitləri axını ilə müqayisə edilərək dəyərləndirilir. Dəyərləndirmə məntiqi görsənən bütün mümkün ssenarilər üçün, o cümlədən maliyyə bazarlarında baş verməsi mümkün olan maliyyə stressi vəziyyətləri üçün aparılmışdır. Nağd pul vəsaitləri ilə bağlı yaranan ssenarinin bənzər alətlər üzrə mövcud olan göstəricilərdən fərqli olduğu hallarda, dəyərləndirilən alət üzrə yaranan nağd pul vəsaitləri YƏMFÖ olaraq nəzərə alınmır və bu alət MVZƏD maliyyə aləti olaraq təsnifləşdirilir.

Bankın rəhbərliyi müqavilə üzrə nəzərdə tutulan nağd pul vəsaitlərinin axınını dəyişdirmək qabiliyyətinə malik olan müqavilə şərtlərini təyin etmiş və nəzərə almışdır. Kredit sazısının müddəalarına görə vaxtından öncə ödənişlərin mümkün olması və bu ödənişlərin əsas məbləğ və hesablanmış faizlərlə, eləcə də öncədən ödənişlə bağlı müştəridən alınmalı olan haqq və komissiyalarla bağlı olması halında YƏMFÖ üzrə kriteriyalar yerinə yetirilmiş sayılır. Aktiv üzrə əsas məbləğə ilkin tanınma zamanı mövcud olan ədalətli dəyərle sonrakı dövrlərdə əsas məbləğ üzrə ödənişlər (yəni effektiv faiz dərəcəsi ilə istifadə etməklə hesablanmış faiz ödənişləri nəzərə alınmadan yerdə qalan məbləğ) arasındakı fərq aid edilir. Bu prinsipə istisna olaraq standart həm də müəyyən ilkin ödəmə xüsusiyyətlərinə malik olan və aşağıdakı YƏMFÖ şərtlərinə cavab verən alətlərin də nəzərə alınmasına icazə verir: (i) maliyyə aktivini ilkin olaraq premiya və ya diskontla hazırlanmışdır, (ii) öncədən ödəniş məbləği müqavilə üzrə nəzərdə tutulmuşdur və əsas məbləğ, hesablanmış faizlər və məntiqi sayılan məbləğdə olmaqla müqaviləyə əvvəlcədən xitam verməklə bağlı kompensasiya ilə bağlıdır, və (iii) öncədən ödəniş imkanı yaradan müddəanın ədalətli dəyəri ilkin tanınma zamanı əhəmiyyətli sayılır.

Bankın kredit müqavilələrində nəzərdə tutulmuş müddəalar müəyyən makroiqtisadi və ya tənzimləmə ilə bağlı yaranmış hallara cavab olaraq faiz dərəcələrinə dəyişikliyin edilməsinə icazə verir. Bankın rəhbərliyi mülahizələrdən istifadə etməklə bank sektorunda rəqabətin mövcud olması və Bankdan kredit alan müştərilərin potensial olaraq kreditləri yenidən maliyyələşdirmə imkanlarının olması fonunda faiz dərəcələrinin bazar faiz dərəcələrinə nisbətən artırılmasının mümkün olmaması qənaətinə gəlmiş və bu hal üzrə yaranan nağd pul vəsaitlərini YƏMFÖ çərçivəsində dəyərləndirmişdir.

Maliyyə aktivlərinin dəyişdirilməsi

Maliyyə aktivləri üzrə müqavilə şərtlərində dəyişikliklər baş verdikdə (məsələn şərtlər yenidən razılaşdırıldıqda), Bankın rəhbərliyi ilk olaraq dəyişikliyin əhəmiyyətliyinə, ilkin tanınmış maliyyə aktivinə xitam verilməsi və ədalətli dəyərde yeni maliyyə aktivinin tanınması zərurətinə nəzər yetirir. Bu dəyərləndirmə əsasən müvafiq mühasibat siyasətində təsvir edilmiş keyfiyyət parametrlərinə əsaslanır və kifayət qədər mülahizələrdən istifadə olunmasını tələb edir. Xüsusən də Bankın rəhbərliyi kredit dəyərsizləşməsinə məruz qalmış və şərtləri yenidən razılaşdırılmış maliyyə aktivinin tanınmasının dayandırılması və ikinci tanınma zamanı kredit itkisinə məruz qalmış yeni alətin tanınmasına zərurətin olması məsələsində mülahizələrdən istifadə edir. Tanınmaya xitam verilməsi üzrə dəyərləndirmə zamanı müqavilə şərtlərinə edilən dəyişikliklərin kredit aləti üzrə gözlənilən (məhz müqavilə üzrə deyil gözlənilən) nağd pul vəsaitlərin hərəkətinə edilən təsir üzrə risk və mükafatlar nəzərə alınır. Bankın rəhbərliyi hesab edir ki, belə kreditlərin şərtlərinin yenidən razılaşdırılması nəticəsində risk və mükafatlar dəyişməmiş, buna görə də bütün belə kreditlər üzrə kredit alətinin tanınmasına xitam verilməmiş və kredit dəyərsizləşməsi üzrə aid olduğu mərhələdən digərinə köçürülməmişdir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Müştərilərə verilmiş restrukturizasiya olunmuş kreditlərin ədalətli dəyəri və Fərmana əsasən Mərkəzi Bankdan bazar qiymətindən aşağı borc götürülməsi

Maliyyə hesabatlarına 1 sayılı Qeyddə açıqlandığı kimi, Fərmana əsasən Bank ARMB-dən illik 0.1% faiz dərəcəsi ilə 24,117 min AZN məbləğində borc götürmüş və 1% faiz dərəcəsi ilə 31,014 min AZN məbləğində müştərilərə verilmiş kreditləri restrukturizasiya etmişdir. Bu Fərmana əsasən yaranan həm borc vəsaitləri, həm də kreditlər üçün şərtlər ilkin tanınmada olduğu kimi normal bazar şərtlərinə uyğun gəlmədiyindən, Bank oxşar maliyyə alətləri üzrə bazar dərəcəsinə istifadə edərək bu maliyyə alətlərini ədalətli dəyərlə tanımışdır.

Yenidən qiymətləndirilmiş dəyərə uçota alınmış binalar

Binalar yenidən qiymətləndirilmiş dəyər ilə ölçülür. Sonuncu qiymətləndirmə 31 dekabr 2017-ci il tarixində keçirilmişdir. Bank 31 dekabr 2019-cu il tarixinə binalarının yenidən qiymətləndirilməsini həyata keçirməmişdir.

Əmlak və avadanlıqların faydalı iqtisadi ömrü

Bank hər maliyyə ilinin sonunda əmlak və avadanlıqların qalan faydalı iqtisadi ömürlərini qiymətləndirir. Bu aktivlərin nəzərdə tutulan faydalı ömürləri ötən ilin qiymətləndirilməsindən fərqli olduqda, BMUS 8 “Uçot Siyasətləri, Uçot Qiymətləndirmələrində Dəyişikliklər və Xətalər” standartına müvafiq olaraq uçot təxminlərində dəyişiklik olaraq uçota alınır. Belə təxminlərin əmlak və avadanlıqların qalıq dəyərlərinin məbləğləri və mənfəət və zərərdə tanınmış amortizasiya üzrə təsirləri olur.

Cari vergilər

Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyində müxtəlif şərtlər edilir və dəyişikliklər tez-tez baş verir. Bankın əməliyyatlarına və fəaliyyətinə tətbiq ediləcək səlahiyyətli vergi orqanının nümayəndələri tərəfindən edilmiş vergi qanunvericiliyinə aid şərtlər rəhbərliyin fikirləri ilə uzlaşmaya bilər. Nəticədə, səlahiyyətli vergi orqanının nümayəndələri əməliyyatlara etiraz edə bilər və Banka əhəmiyyətli dərəcədə əlavə vergilər, cərimələr və faizlər təyin edilə bilər. Müvafiq olaraq, üç təqvim ili üzrə vergi öhdəlikləri ilə əlaqədar olaraq vergi və gömrük orqanlarının nümayəndələri tərəfindən yoxlanıla bilər. Qanunvericiliklə müəyyən olunmuş xüsusi hallarda yoxlama daha artıq dövrləri əhatə edə bilər.

Təxirə salınmış vergi aktivlərinin tanınması

Təxirə salınmış vergi aktivlərinin qalıq dəyəri 31 dekabr 2019 və 2018-ci il tarixlərinə müvafiq olaraq 6,487 min AZN və 8,717 min AZN təşkil etmişdir. Rəhbərlik, gələcəkdə təxirə salınmış vergi aktivinin qalıq dəyərinin tam şəkildə yaranacaq mənfəət vasitəsilə istifadə ediləcəyinə əminliklə bəyan edir.

Likvidlik boşluğu

Bu maliyyə hesabatları üzrə 29 sayılı Qeyddə göstərildiyi kimi, Bankın 31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə on iki aya qədər dövrdə məcmu mənfəəti likvidlik boşluğu mövcud olmuşdur. Rəhbərlik əminliklə bəyan edir ki, Bank on iki aya qədər olan dövrdə cəlb edilmiş öhdəlikləri əvəz etmək üçün tələb olunan vəsaitləri əldə edə biləcək. Xüsusilə, rəhbərlik hesab edir ki, Bankın səhmdarlarının davamlı dəstəyi və beynəlxalq maliyyə təşkilatlarından borc götürülmüş vəsaitlər hesabına Bank 29 sayılı Qeyddə təsvir olunan bütün öhdəliklərin yerinə yetirilməsi üçün tələb olunan müvafiq vəsaitləri əldə edə biləcək.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Kapitalın idarə edilməsi

Bankdan ARMB tərəfindən qoyulmuş kapital adekvatlığı tələblərini qorumaq tələb olunur. Rəhbərlik hesab edir ki, Bank 31 dekabr 2019-cu il tarixinə yerli qanunvericiliyə uyğun hesablanmış kapital adekvatlığı əmsalına riayət edir.

Kapital adekvatlığı üzrə prudensial qaydalar əsasən Bazel Kapital Sazişinin tələblərinə əsaslanır, lakin cəmi kapitalla əlavə komponentlərin daxil edilməsi və müvafiq prudensial qaydalar əsasında verilmiş kreditlər üzrə dəyərsizləşmə zərərləri üçün ehtiyatın hesablanması kimi bəzi fərqlərdən ibarətdir.

31 dekabr 2019-cu il tarixinə Bankın MHBS-yə uyğun olaraq hazırlanmış maliyyə hesabatlarında təqdim olunan və ümumi qanunvericiliyə uyğun hesablanmış kapital ilə ARMB-nin norma və qaydalarına əsasən müəyyən edilmiş xalis aktivlərin tərkibindəki fərqlərin müqayisəsi 28 sayılı Qeyddə açıqlanır.

İcarə öhdəliklərinin qiymətləndirilməsi və aktivlərdən istifadə hüququ

16 sayılı MHBS-nin tətbiqi aktivlər və icarə öhdəliklərindən istifadə hüququna dair mülahizələr aparmağı tələb edir. İcarə müddətini təyin edərkən, Bank yeniləmə seçimlərini həyata keçirmək üçün iqtisadi stimula yaradan bütün amilləri və halları (və ya ləğvetmə seçimlərini etməməyi) nəzərə alır. Müqavilənin icarə elementlərinə malik olub-olmadığını qiymətləndirmək də mühakimə tələb edir. İcarə öhdəliklərini hesablamaq məqsədilə istifadə olunan müvafiq diskont dərəcəsini müəyyənləşdirmək üçün təxminlərin edilməsi tələb olunur.

4. YENİ VƏ YA YENİDƏN İŞLƏNMİŞ STANDARTLARIN VƏ ONLARA DAİR ŞƏRHLƏRİN TƏTBİQİ

Cari ildə Bank Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası (MUBSS) və MUBSS-un Beynəlxalq Maliyyə Hesabatlarının Şərhləri Komitəsi (BMHŞK) tərəfindən qəbul edilmiş, Bankın fəaliyyəti üçün münasib olan və 31 dekabr 2019-cu il tarixində başa çatmış hesabat dövrlərinə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərhləri qəbul etmişdir.

BMHŞK 23 “Gəlir vergisi ilə bağlı yanaşmalarda qeyri-müəyyənlik”, 12 sayılı MUBS-a əsasən gəlir vergisi ilə bağlı metodlarda qeyri-müəyyənlik olduqda, vergi tutulan mənfəətin (vergi zərərinin), vergi bazalarının, istifadə edilməmiş vergi zərərlərinin, istifadə edilməmiş vergi kreditlərinin və vergi dərəcələrinin müəyyənləşdirilməsini nəzərdə tutur. Bu, xüsusi olaraq aşağıdakıları nəzərdə tutur:

- vergi ilə bağlı yanaşmaların kollektiv olaraq nəzərə alınması;
- vergi orqanlarının təftişlərinə dair fərziyyələr;
- vergi tutulan mənfəətin (vergi zərərinin), vergi bazalarının, istifadə edilməmiş vergi zərərlərinin, istifadə edilməmiş vergi kreditlərinin və vergi dərəcələrinin müəyyən edilməsi; və
- fakt və vəziyyətlərə dəyişikliklərin təsiri.

2015-2017-ci illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər – Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurasının (“BMUSS”) illik təkmilləşdirilməsi layihəsi nəticəsində dörd Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) düzəlişləri əks etdirir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Standart	Düzəlişin mövzusu
MHBS 3 “Biznes Kombinasiyaları” və MHBS 11 “Birgə Razılaşmalar”	MHBS 3-ə düzəlişlər, müəssisə müştərək əməliyyat olan bir biznes üzərində nəzarət əldə etdikdə, həmin bizneslə bağlı əvvəldən formalaşmış investisiyanın yenidən qiymətləndirilməsinin zəruri olduğunu aydınlaşdırır. MHBS 11-ə düzəlişlər, müəssisə müştərək əməliyyat olan bir biznes üzərində nəzarət əldə etdikdə, həmin bizneslə bağlı əvvəldən formalaşmış investisiyasının yenidən qiymətləndirilməsinə ehtiyac olmadığını aydınlaşdırır.
BMU 12 “Mənfəət Vergisi”	Düzəlişlər, dividendlərin verilməsi ilə bağlı bütün gəlir vergisi nəticələri (verilməsi ilə bağlı) verginin necə yaranmasından asılı olmayaraq, mənfəət və ya zərərdə tanınmalıdır.
BMU 23 “Borc üzrə Xərclər”	Düzəlişlər, müvafiq aktivin, nəzərdə tutulduğu istifadəsi yaxud satış üçün hazır olduqdan sonra hər hansı spesifik borc, ödənilməmiş qaldıqda, müəssisə ümumi borclarla bağlı kaptallaşdırma dərəcəsini hesablayan zaman həmin borc qalığı, müəssisənin ümumiyyətlə borc aldığı maliyyə vəsaitlərinin bir hissəsinə çevrilir.

“İşçilərin Mükafatlandırılması Paketləri üzrə Düzəliş, Məhdudlaşdırılma və ya Hesablamalar” üzrə 19 sayılı MUBS-a edilən Düzəlişlər – Dəyişikliklər, keçmiş xidmət dəyəri (ya da hesablama üzrə mənfəət və ya zərəri) müəyyən edilmiş təqaüd öhdəliklərinin (aktivin) yenilənmiş ehtimallardan istifadə edərək ölçülməsi və təklif olunan faydaları və paket aktivlərini müvafiq dəyişiklikdən əvvəl və sonra müqayisə etməklə (məhdudlaşdırılma və ya hesablamalar), lakin aktivin maksimal həddinin təsirini nəzərə almamaqla ölçülür (müəyyən edilmiş təqaüd paketi müsbət saldo olduqda yarana bilər). BMUS 19-a əsasən, paketin düzəlişindən (məhdudlaşdırılma və ya hesablamalar) yarana biləcək aktivin maksimal həddinin təsirinin dəyişməsi ikinci mərhələdə müəyyənləşdirilir və digər məcmu gəlirdə normal qaydada tanınır.

Mövcud xidmət xərcinin ölçülməsinə aid olan paragraflar və müəyyən edilmiş xalis təqaüd öhdəlikləri (aktiv) üzrə xalis faizlərə də düzəliş edilmişdir. İndi müəssisədən plana dəyişikliklər edildikdən sonra hesabat dövrünün qalan hissəsi üçün cari xidmət haqqını və dəqiq faizini müəyyən etmək üçün bu yenidən qiymətləndirmədən yenilənmiş ehtimallardan istifadə etmək tələb olunacaq. Xalis faiz dərəcəsi halında düzəlişlər aydınlaşdırır ki, planın dəyişməsindən sonrakı müddət üzrə xalis faiz dərəcəsi BMUS 19.99-da yenidən qiymətləndirilmiş xalis müəyyənləşdirilmiş təqaüd öhdəlikləri (aktiv) ilə yenidən qiymətləndirilməkdə istifadə edilən diskont dərəcəsinin hasili şəklində hesablanır (həmçinin ianələrin təsiri və xalis müəyyənləşdirilmiş təqaüd öhdəlikləri nəzərə alınır (aktiv)).

Düzəlişlər prospektiv şəkildə tətbiq olunur. Onlar yalnız illik dövrün başlanğıcında və ya ondan sonrakı dövrdə BMUS 19-a ilk tətbiq edilmiş paket düzəlişləri, məhdudiyyətləri və hesablamalarına tətbiq olunur.

MUBS 28 “Asılı və Birgə Müəssisələrə İnvestisiya Qoyuluşları” standartına dəyişikliklər – MUBSS, asılı təsərrüfat cəmiyyətlərində uzunmüddətli iştirak payına dair 28 sayılı MUBS-ə düzəlişlər hazırlamışdır. Düzəlişə əsasən müəssisə, asılı təsərrüfat cəmiyyətində və ya birgə müəssisədə xalis investisiyanın bir hissəsini təşkil edən, lakin iştirak payı metodunun tətbiq olunmadığı asılı yaxud birgə müəssisədə uzunmüddətli mənfəətə 9 sayılı MHBS-i tətbiq etməlidir.

MHBS 9 “Maliyyə Alətləri” standartına dəyişikliklər – MUBSS, mənfəi təzminat və maliyyə öhdəliklərinin dəyişdirilməsi ilə bağlı ödənilmiş avansların xüsusiyyətləri haqqında 9 sayılı MHBS-ə dair dəyişiklikləri dərc etmişdir.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Mənfi Təzminat ilə bağlı Ödənilmiş Avansların Xüsusiyyətləri – mənfi təzminat ödəmələri üzrə belə, amortizasiya olunmuş dəyərdə ölçməyə icazə vermək məqsədilə xitam hüquqlarına dair 9 sayılı MHBS-in mövcud tələbini dəyişir. MUBSŞ həmçinin, müəssisənin dəyişiklik və ya dəyişdirmə tarixində mənfəət və ya zərərdə dəyişiklik və ya mübadilə nəticəsində yaranan maliyyə öhdəliyinin amortizasiya edilməsi dəyərinə hər hansı düzəlişin tanınmasını aydınlaşdırır.

MHBS 16 “İcarələr”, MHBS məruzəçisinin icarələri tanıma, ölçmə, təqdim etmə və açıqlama formasını müəyyən edir. Standart, icarə müddəti 12 ay və ya daha az olarsa, yaxud baza aktivinin dəyəri az olarsa, bütün icarələr üzrə aktiv və öhdəlikləri tanımaq üçün icarəçidən tələb olunan vahid mühasibat uçotu modelini təmin edir. İcarəyə verən MHBS 16-nın yanaşması ilə icarələri əməliyyat və ya maliyyə icarələri olaraq təsnif etməyə davam edir və icarəyə verənin mühasibat uçotu bu sahədə daha əvvəlki standart sayılan MUBS 17-yə nisbətən əsaslı dəyişikliklərə məruz qalmır.

MHBS 16 “İcarələr”, 13 yanvar 2016-cı il tarixində dərc olunmuşdur və 1 yanvar 2019-cu il tarixində və həmin tarixdən sonra başlayan illik hesabat dövrlərinə tətbiq edilir.

Bank, ilkin tətbiq etmə tarixi 1 yanvar 2019-cu il tarixi olan 16 sayılı MHBS-nin mövcud əməliyyat icarələri üzrə istifadə hüququ verən aktivin ölçülməsinə ilkin birbaşa xərcləri daxil etməməyi qərara almışdır. Bu tarixdə Bank həmçinin istifadə hüququ verən aktivləri keçid tarixində mövcud olan əvvəlcədən ödənilmiş və ya yığılmış icarə ödənişlərinə uyğunlaşdırılmış icarə öhdəliyinə bərabər məbləğdə ölçmək üçün seçmişdir.

İcarəçinin uçotunun tam əksi olaraq, 16 sayılı MHBS, İcarədarın uçot tələbləri üzrə BMUS 17-də olan standartları əsasən dəyişməz olaraq saxlamışdır. Bank İcarəçi olaraq, yeni standartın tətbiqi üzrə təsirə məruz qala bilər.

16 sayılı MHBS, Bankın əvvəllər balansdan kənar uçotu aparılan 17 sayılı MUBS-a əsasən əməliyyat lizinqi kimi təsnifləşdirilən lizinqlərlə bağlı uçot tələblərini dəyişdirə bilər. 16 sayılı MHBS-nin ilkin tətbiqi zamanı, bütün lizinqlər üçün (aşağıda göstəriləyi istisna olmaqla), Bank aşağıdakıları yerinə yetirəcəkdir:

- a) İlkin olaraq gələcək icarə ödənişlərinin cari dəyərində ölçülən, istifadə hüququ verən aktivləri və icarə öhdəliklərini maliyyə vəziyyəti haqqında hesabatda tanımaq;
- b) İstifadə hüququ verən aktivlərin və icarə öhdəlikləri üzrə faiz xərclərinin mənfəət və zərərlər hesabında amortizasiyasını tanımaq;
- c) Pul vəsaitlərinin hərəkəti hesabında ödənmə pul vəsaitlərinin ümumi məbləğini əsas hissəyə (maliyyələşdirmə fəaliyyəti bölümündə təqdim olunduqda) və faizə (əməliyyat fəaliyyəti bölümündə təqdim edilən) ayırmaq.

Güçəstli icarə ödənişləri (məsələn, icarə haqqı olmayan müddət) istifadə hüququ verən aktivlərin və icarə öhdəliklərinin ölçülməsinin bir hissəsi kimi qəbul edilməlidir. 17 sayılı BMUS-da isə müvafiq olaraq, gücəstli icarə öhdəliklərinin ayrıca tanınması və düz xətt üsulu ilə icarə xərclərinin azalması vasitəsilə amortizasiyası tələb olunurdu.

16 sayılı MHBS-yə əsasən tanınmış aktivlərdən istifadə hüququ, “Aktivlərin Dəyərsizləşməsi” adlı 36 sayılı BMUS-a uyğun olaraq dəyərsizləşmə üzrə təhlil edilməlidir. Bu əhəmiyyətli icarə müqavilələri üzrə ehtiyat tanınması üçün əvvəlki tələbi əvəz edəcək.

Qısa-müddətli icarələr (12 aylıq və ya daha az) və aşağı dəyərli aktivlər (məsələn fərdi kompüterlər və ofis mebeli) üçün Bank 16 sayılı MHBS-nin icazə verdiyi formada icarə xərcini düz-xətt metodu əsasında tanımağı seçmişdir.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Bank bu standartın tətbiqinin təsirlərini qiymətləndirmiş və maliyyə hesabatlarında dəyişikliklər etmişdir.

31 dekabr 2018-ci il tarixinə olan əməliyyat icarəsi öhdəliklərinin 1 yanvar 2019-cu il tarixində tanınmış icarə öhdəlikləri ilə uzlaşdırılması aşağıda göstərilmişdir:

	31 dekabr 2019-cu il
31 dekabr 2018-ci il tarixinə cəmi icarə öhdəlikləri	1,744
Artan borc dərəcəsindən istifadə etməklə diskontlaşdırılmanın təsiri	(196)
1 yanvar 2019-cu il tarixində 16 sayılı MHBS-yə əsasən tanınmış cəmi icarə öhdəlikləri	<u>1,548</u>

16 sayılı MHBS-nin 1 yanvar 2019-cu il tarixinə olan maliyyə hesabatlarına təsiri aşağıdakı kimidir:

	31 dekabr 2018-ci il tarixinə olan qalıq dəyəri	Yenidən ölçmə	1 yanvar 2019-cu il tarixinə 16 sayılı MHBS üzrə qalıq dəyəri
Əmlak və avadanlıqlar	88,819	1,548	90,367
İcarə öhdəliyi	-	(1,548)	(1,548)

5. DƏRC OLUNMUŞ, LAKİN HAZIRDA QƏBUL OLUNMAMIŞ STANDARTLAR VƏ ŞƏRHLƏR

Hazırkı maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Bank tərəfindən, qüvvəyə minmə tarixindən əvvəl qəbul edilmiş standart və şərhərdən əlavə, aşağıda göstərilən standart və şərhər dərc edilmiş lakin qüvvəyə minməmişdir.

MHBS 3 Müəssisələrin Birləşməsi. “Müəssisə” tərifinə edilən Düzəliş – Düzəlişlər şirkətlərə əldə edilmiş aktivlərin müəssisə və ya aktivlər qrupu olduğunu müəyyənləşdirməyə kömək edəcək.

Edilmiş düzəliş biznes xidmətlərinin nəticələrinin müştəriləri məhsul və xidmətlər ilə təmin etmək olduğunu vurğulayır. Halbuki əvvəlki anlayışa əsasən, biznes anlayışı dividend şəklində, daha aşağı xərclərə və ya investirlərə və digərlərinə iqtisadi mənfəət təmin etmək məqsədi daşıyırdı. Alınan aktivin biznes və ya aktivlər qrupu olduğunu fərqləndirmək vacibdir, çünki alıcı qüvvəli yalnız biznes alarkən tanıyır. Dəyişikliklərə əsasən, “biznes”-in yeni tərfi müştərilərə məhsul və ya xidmətlərin göstərilməsi, investisiya gəlirinin yaranması (məsələn, dividendlər və faizlər) və ya adi fəaliyyətdən digər gəlirlər yaranmasının ayrılmaz tərkibidir.

Şirkətlər, biznesin yenilənmiş tərifini 2020-ci il yanvarın 1-də və ya ondan sonra baş verən satılmalara tətbiq etməlidirlər. Daha əvvəl tətbiq edilməsinə icazə verilir.

“Əhəmiyyətlik” anlayışının yeni tərfi – MUBSŞ şirkətlərin əhəmiyyətliklə bağlı qərarları daha asan verməsi üçün əhəmiyyətlik prinsipinə düzəlişlər dərc etmişdir. Yeni dəyişikliklər 1 sayılı BMUS “Maliyyə Hesabatlarının Təqdimatı” və 8 sayılı BMUS “Mühasibat Uçotu Qaydaları, Uçot Ehtimallarındakı Dəyişikliklər və Xətalər”-a şamil edilir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Dəyişikliklər əhəmiyyətliyin tərifini və bu günə qədər MHBS-nin digər standartlarında göstərilmiş olan əhəmiyyətlik prinsiplərinin tətbiqi ilə bağlı təlimatları da hesabat hazırlayanlar üçün aydınlaşdırır. Yeni tərifə əsasən, məlumat o zaman əhəmiyyətli sayılır ki, onun gizlədilməsi, təhrif edilməsi və ya dəyişdirilməsi maliyyə hesabatlarını ümumi məqsədlər üçün istifadə edən əsas tərəflərin qərarlarına təsir etməsi ehtimal edilir və bu məlumat hesabat hazırlayan konkret müəssisə üzrə maliyyə məlumatı xarakterinə malikdir.

Dəyişikliklər 1 yanvar 2020-ci il tarixindən qüvvədədir. Erkən tətbiqinə icazə verilir.

Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS), Banklararası təklif olunan faiz həddi (“İBOR”) üzrə aparılan islahatların maliyyə hesabatlılığı üzrə yarana biləcək potensial təsirinə cavab olaraq, **“Baza Faiz Dərəcəsi İslahatı”-nı (9 sayılı MHBS, 39 sayılı BMUS və 7 sayılı MHBS-ə edilmiş Düzəlişləri)** dərc etmişdir. Baza faiz dərəcəsi islahatı aşağıdakı dəyişiklikləri nəzərdə tutur:

- islahat nəticəsində müəssisələrin, hedc olunmuş pul axınlarının və hedcinq aləti üzrə pul axınlarının əsaslandığı baza faiz dərəcəsinin dəyişilməyəcəyini ehtimal edərək, tətbiq ediləcək hedcinq uçotu üzrə bəzi tələblərin yenidən müəyyənləşdirilməsi;
- baza faiz dərəcəsi islahatının birbaşa təsir etdiyi bütün hedcinq münasibətləri üçün məcburidir;
- baza faiz dərəcəsi islahatı nəticəsində yaranacaq digər nəticələrin həlli üçün nəzərdə tutulmamışdır (əgər hedcinq münasibətləri düzəlişlərdə göstərilməmiş səbəblər nəticəsində, hedcinq uçotu tələblərinə cavab vermirsə, hedcinq uçotunun dayandırılması tələb olunur); və
- düzəlişlərin müəssisələrin hedcinq münasibətlərinə hansı dərəcədə təsir göstərməsi barədə xüsusi açıqlamaları tələb etmək.

Düzəlişlər 1 yanvar 2020-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədədir və retrospektiv şəkildə tətbiq olunmalıdır. Düzəlişlərin erkən tətbiqinə icazə verilir.

Öhdəliklərin təsnifatına aydınlıq gətirilməsi ilə bağlı 1 sayılı BMUS üzrə Düzəlişlər – 2020-ci il yanvar ayında BMUSS “Cari və Uzunmüddətli olmaqla, Öhdəliklərin Təsnifatı (1 sayılı BMUS üzrə Düzəlişlər)” dərc etmişdir. Düzəlişlər, öhdəliklərin 1 sayılı BMUS-a əsasən, hesabat tarixinə müqavilə razılaşmaları üzrə təsnifatına daha ümumi yanaşma təklif edir. Öhdəliklərin cari və uzunmüddətli olmaqla təsnifatı üzrə düzəlişlər (1 sayılı BMUS üzrə Düzəlişlər) aktiv, öhdəlik üzrə gəlirlərin və ya xərclərin tanınma müddətinə və ya məbləğinə, eləcə də bu anlayışlar üzrə müəssisənin təqdim etdiyi açıqlamalara deyil, yalnız öhdəliklərin maliyyə vəziyyəti haqqında hesabatdakı təqdimatına təsir edir.

Düzəlişlər 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədədir və retrospektiv şəkildə tətbiq olunmalıdır. Düzəlişlərin erkən tətbiqinə icazə verilir.

MHBS 17 “Sığorta müqavilələri” 2017-ci ilin may ayında verilmiş və 4 sayılı MHBS “Sığorta müqavilələri”-ni əvəz edir. Yeni standart sığorta müqavilələrinin tanınması, ölçülməsi, təqdim edilməsi və açıqlanması prinsiplərini müəyyən edir. Müəssisə, buraxdığı təkrarsığorta müqavilələri də daxil olmaqla sığorta müqavilələrinə; əlində olan təkrarsığorta müqavilələrinə; imtiyazlı iştirak xüsusiyyətləri ilə buraxdığı investisiya müqavilələrinə; müəssisənin bağladığı sığorta müqavilələrinə MHBS 17 “Sığorta müqavilələri”-ni tətbiq etməlidir.

MHBS 17, 2023-cü il yanvarın 1-də və ya ondan sonra başlayan illik hesabat dövrləri üçün qüvvədədir. MHBS 15 “Müştərilərlə Müqavilələrdən Əldə Edilən Gəlir” və 9 sayılı MHBS “Maliyyə Alətləri” standartları ilə birlikdə icazə verilir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

10 sayılı MHBS “Konsolidə Edilmiş Maliyyə Hesabatları” və 28 sayılı BMUS (düzəlişlər): “İnvestor və onun Asılı və ya Birgə Müəssisəsi arasında Aktivlərin Satışı və ya Ötürülməsi” – 10 sayılı MHBS və 28 sayılı BMUS-a edilən düzəlişlər investor, onun asılı müəssisəsi və birgə müəssisə arasında aktivlərin satışı və ya ötürülməsi üzrə vəziyyəti ehtiva edir. Düzəlişlər xüsusi olaraq kapital metodu ilə konsolidasiya edilən əlaqəli və birgə müəssisələrlə biznes əməliyyatları aparmayan törəmə müəssisə üzərində nəzarətin itirilməsi ilə bağlı olan gəlir və zərərlərin, ana müəssisənin mənfəət və zərər hesabatında əlaqəsi olmayan investorun həmin əlaqəli və ya birgə müəssisədə olan payına düşən hissəyə müdaxilə etməmək şərtilə tanınmasını tələb edir. Eynilə, istənilən keçmiş törəmə müəssisədə (kapital metodu ilə konsolidasiya edilən assosiasiya və birgə müəssisəyə çevrildikdə) saxlanılan investisiyanın ədalətli dəyərlə yenidən ölçülməsindən irəli gələn gəlir və ya zərər yalnız əlaqəsi olmayan investorların yeni assosiasiya və ya birgə müəssisədəki payları müqabilində tanınır.

Düzəlişlərin qüvvəyə minmə tarixi hələ ki, MUBSS tərəfindən müəyyən edilməmişdir; lakin, düzəlişlərin erkən tətbiqinə icazə verilir.

Rəhbərlik bu standartların təsirlərini, maliyyə hesabatlarına təsirini və Bank tərəfindən qəbul edilmə müddətini nəzərdən keçirir.

6. XALIS FAİZ GƏLİRLƏRİ

	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanan faiz gəlirləri:		
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəliri	32,319	40,335
Buraxılmış zəmanətlər və oxşar öhdəliklər üzrə faiz gəliri	5,083	4,836
Banklar və digər maliyyə qurumlarından alınacaq vəsaitlər üzrə faiz gəliri	261	74
ARMB-dəki pul vəsaitləri və ehtiyatlar üzrə faiz gəliri	86	960
Digər faiz gəliri	3	382
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanan cəmi faiz gəlirləri:	37,752	46,587
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanan faiz xərcləri:		
Müştəri hesabları üzrə faiz xərci	(21,440)	(21,291)
Banklar, dövlət və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər üzrə faiz xərci	(5,941)	(5,966)
İcarə öhdəliyi üzrə faiz xərci	(107)	-
Buraxılmış borc qiymətli kağızları üzrə faiz xərci	(4)	(14)
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanan cəmi faiz xərcləri	(27,492)	(27,271)
Ehtimal olunan kredit zərərlərindən əvvəl xalis faiz gəliri	10,260	19,316

"MUGANBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

7. XARİCİ VALYUTA İLƏ ƏMƏLİYYATLAR ÜZRƏ XALIS GƏLİRLƏR

Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlir aşağıdakı şəkildə olmuşdur:

	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə
Dilinq əməliyyatları, xalis	1,675	1,437
Valyuta qalıqlarının yenidən qiymətləndirilməsi, xalis	108	42
Cəmi xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlirlər	1,783	1,479

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə 356 min AZN, 15 min AZN, 8 min AZN, 6 min AZN məbləğlərində xarici valyuta əməliyyatları üzrə zərər müvafiq olaraq banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər, digər maliyyə aktivləri, ARMB-də yerləşdirilmiş müştəri hesabları, pul vəsaitləri və qalıqları ilə əlaqəlidir. Eyni zamanda, 31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə 144 min AZN, 329 min AZN və 20 min AZN məbləğlərində xarici valyuta əməliyyatları üzrə gəlir müvafiq olaraq, müştərilərə verilmiş kreditlər, banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər və digər maliyyə öhdəlikləri ilə əlaqəlidir.

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə 114 min AZN, 158 min AZN, 108 min AZN, 24 min AZN məbləğlərində xarici valyuta əməliyyatları üzrə zərər müvafiq olaraq müştərilərə verilmiş kreditlər, ARMB-də yerləşdirilmiş pul vəsaitləri və qalıqları, banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər, digər maliyyə aktivləri ilə əlaqəlidir. Eyni zamanda, 31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə 401 min AZN, 18 min AZN və 27 min AZN məbləğlərində xarici valyuta əməliyyatları üzrə gəlir müvafiq olaraq, müştəri hesabları, banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər və digər maliyyə öhdəlikləri ilə əlaqəlidir.

8. HAQQ VƏ KOMİSSİYA GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ

Haqq və komissiya gəlirləri və xərcləri aşağıdakı şəkildə olmuşdur:

	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə
Haqq və komissiya gəlirləri:		
Nağd pul əməliyyatları	5,970	5,251
Hesablaşma və digər hesab xidmətləri üzrə əməliyyatlar	4,318	3,072
Plastik kartlar üzrə əməliyyatlar	2,599	2,102
Xarici valyuta mübadiləsi üzrə əməliyyatlar	1,764	1,276
Digərləri	398	446
Cəmi haqq və komissiya gəlirləri	15,049	12,147
Haqq və komissiya xərcləri:		
Plastik kartlar üzrə əməliyyatlar	(1,952)	(1,484)
Hesablaşma və digər hesab xidmətləri üzrə əməliyyatlar	(1,192)	(607)
Nağd pul vəsaitlərinin çıxarılması üzrə əməliyyatlar	(362)	(293)
Müştərilərə verilmiş kreditlərin üçüncü tərəflərə ötürülməsi üzrə komissiya gəlirləri	(122)	(260)
Sənədli əməliyyatlar	(51)	(104)
Digər	(58)	(54)
Cəmi haqq və komissiya xərcləri	(3,737)	(2,802)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

9. ƏMƏLİYYAT XƏRCLƏRİ

Əməliyyat xərcləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə
İşçi heyəti ilə bağlı xərclər və müvafiq ödənişlər	(13,827)	(13,440)
Amortizasiya və köhnəlmə	(3,639)	(2,447)
Mühafizə xidmətləri	(1,098)	(929)
Əmanətlərin sığortalanması fonduna ödənişlər	(1,039)	(951)
Mənfəət vergisindən başqa digər vergilər	(855)	(727)
Ezamiyyət xərcləri	(685)	(466)
Rəbitə xərcləri	(602)	(659)
İcarə xərcləri	(543)	(1,119)
Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənişlər	(472)	(339)
Təmir və istismar xərcləri	(414)	(277)
Ofis ləvazimatları və çap xərcləri	(369)	(282)
Pəşəkar haqlar	(284)	(425)
Kommunal xərclər	(209)	(191)
Reklam xərcləri	(171)	(145)
Proqram təminatı xərcləri	(53)	(52)
Sığorta xərcləri	(13)	(29)
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər üzrə köhnəlmə xərci	-	(1,090)
Digər xərclər	(747)	(737)
Cəmi əməliyyat xərcləri	(25,020)	(24,305)

10. MƏNFƏƏT VERGİSİ

Bank cari mənfəət vergisi ödəmələrini və vergi bazalarını Bankın fəaliyyət göstərdiyi Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq aktiv və öhdəliklərdə dəyərləndirir və əks etdirir və bu hesablamalar MHBS-dən fərqlənir.

Bəzi xərclərin vergi bazasının hesablanması zamanı nəzərə alınmaması və bəzi gəlirlərin vergiyə tabe tutulmaması nəticəsində Bankın daimi vergi fərqləri yaranır.

Təxirə salınmış vergilər, maliyyə hesabatlarında göstərilən aktiv və öhdəliklərin qalıq dəyəri ilə onların vergi hesabatındakı qalıq dəyərləri arasındakı müvəqqəti fərqlərin xalis vergi təsirini əks etdirir. 31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə olan müvəqqəti fərqlər əsasən gəlir və xərclərin tanınmasında müxtəlif üsul və vaxt yanaşmalarından istifadə edilməsinin, eləcə də bəzi aktivlər üzrə vergi uçotunda olan qalıqların maliyyə hesabatlarında olan qalıqlara nisbətən fərqli olmasının nəticəsində yaranır.

Bundan əlavə, vergi qanunvericiliyinə dair rəhbərliyin şərhli vergi orqanlarının şərhindən fərqlənə biləcəyi üçün, sövdələşmələrə vergi orqanları tərəfindən etiraz edilə bilər və nəticədə Banka maliyyə hesabatları üçün əhəmiyyətli olacaq əlavə vergilər, cəzalar və faizlər təyin oluna bilər.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2019-cu və 2018-ci illərə olan müvəqqəti fərqlərə aşağıdakılar daxildir:

	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə
Vergi bazasını azaldan müvəqqəti fərqlər:		
Müştərilərə verilmiş kreditlər, xalis	51,419	29,320
İstifadə edilməmiş vergi zərərləri	33,892	22,906
İcarə öhdəliyi	1,198	-
Digər aktivlər	408	123
Cəmi vergi bazasını azaldan müvəqqəti fərqlər	86,917	52,349
Vergi bazasını artıran müvəqqəti fərqlər:		
Əmlak və avadanlıqlar	(12,634)	(8,762)
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	(5,332)	-
Aktivlərdən istifadə hüququ	(1,158)	-
Cəmi vergi bazasını artıran müvəqqəti fərqlər	(19,124)	(8,762)
Xalis vergi bazasını azaldan müvəqqəti fərqlər	67,793	43,587
Təxirə salınmış mənfəət vergisi aktiv	13,559	8,717
Tanınmamış təxirə salınmış mənfəət vergisi aktiv	(7,072)	-
Xalis təxirə salınmış mənfəət vergisi aktiv	6,487	8,717

31 dekabr 2019 və 2018-ci il tarixlərində başa çatmış illər üzrə vergi xərcləri və uçot mənfəəti arasındakı əlaqə aşağıdakı kimi açıqlanır:

	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə
Mənfəət vergisindən əvvəl (zərər)/gəlir	(25,522)	1,482
Qüvvədə olan vergi dərəcəsi	20%	20%
Qüvvədə olan vergi dərəcəsi ilə nəzəri vergi	5,104	(296)
Daimi fərqlər üzrə vergi təsiri	(262)	(150)
Tanınmamış təxirə salınmış gəlir vergisi aktivində dəyişiklik	(7,072)	-
Mənfəət vergisi xərci	(2,230)	(446)
Mənfəət və ya zərər hesablarında tanınmış təxirə salınmış mənfəət vergisi xərci	(2,230)	(446)
Mənfəət vergisi xərci	(2,230)	(446)
Təxirə salınmış mənfəət vergisi aktiv		
Dövrün əvvəli	8,717	9,163
Mənfəət və ya zərər hesablarında tanınmış təxirə salınmış mənfəət vergisində dəyişiklik	(2,230)	(446)
Dövrün sonu	6,487	8,717

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

11. SƏHM ÜZRƏ (ZƏRƏR)/GƏLİR

Əsas və kapitala əlavə edilə bilən hər bir səhm üzrə (zərər)/gəlir rəqəminin hesablanmasında istifadə edilmiş mənfəət və adi səhmlərin orta sayı aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə	31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə
(Zərər)/mənfəət:		
İl üzrə (zərər)/mənfəət	(27,752)	1,036
Səhm üzrə (zərər)/gəlir hesablanmasında istifadə edilən (zərər)/mənfəət	(27,752)	1,036
Hər səhm üzrə əsas və kapitala əlavə edilə bilən (zərər)/gəlir hesablanması məqsədilə adi səhmlərin orta sayı	484,623	427,329
Səhm üzrə (zərər)/gəlir– əsas və kapitala əlavə edilən (AZN)	(57.27)	2.42

12. PUL VƏSAİTLƏRİ VƏ AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKINDA YERLƏŞDİRİLMİŞ VƏSAİTLƏR

Nağd pul və ARMB-də yerləşdirilmiş vəsaitlərə aşağıdakılar daxildir:

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
Kassadakı pul vəsaitləri	19,486	16,104
ARMB-də yerləşdirilmiş vəsaitlər	83,764	4,002
ARMB-də yerləşdirilmiş qısamüddətli vəsaitlər	6,472	33,295
Cəmi pul vəsaitləri və ARMB-da yerləşdirilmiş vəsaitlər	109,722	53,401

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə ARMB-də yerləşdirilmiş vəsaitlərə, müvafiq olaraq, 1,815 min AZN və 1,945 min AZN məbləğində ARMB-də tələb olunan minimal ehtiyatlar daxil edilmişdir. Bank, müxbir hesablarında olan vəsaitləri tamamilə o şərtlə istifadə edə bilər ki, 30 gün müddəti üzrə orta günlük qalıq tələb olunan ehtiyatlardan artıq olsun.

Pul vəsaitlərinin hərəkəti hesabatı üçün pul və pul ekvivalentləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
Pul vəsaitləri və ARMB-də yerləşdirilmiş vəsaitlər	109,722	53,401
İƏİT ölkələrində yerləşən banklardan alınacaq vəsaitlər, məhdudlaşdırılmış qalıqlar istisna olmaqla (Qeyd 29)	23,314	10,512
	133,036	63,913
Çıxılsın ARMB-dəki məhdudiyyət qoyulmuş pul vəsaitləri	(1,815)	(1,945)
Çıxılsın xətirə sikkələri	(47)	(48)
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	131,174	61,920

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

EOKZ məbləğinin qiymətləndirilməsi məqsədləri üçün pul vəsaitləri və onların ekvivalentlərinin qalıqları 1-ci Mərhələyə daxil edilmişdir. Bu qalıqlar üzrə hesablanmış EOKZ əhəmiyyətli məbləğ olmadığından, Bank pul vəsaitləri və onların ekvivalentləri üzrə hər hansı kredit zərəri ehtiyatı tanımamışdır. EOKZ ölçü yanasması üçün 29 sayılı Qeydə nəzər salın.

Nağdsız əməliyyatlar

31 dekabr 2019-cu il tarixinə Bank müştərilərə verilmiş kreditlərin əvəzi olaraq 2,224 min AZN məbləğində əmlakı öz balansına götürmüşdür (2018-ci il: 2,826 min AZN). Bu əməliyyatlar pul vəsaitləri və onların ekvivalentlərini əhatə etməmişdir və bu səbəbdən pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan çıxarılmışdır.

13. BANKLARDAN VƏ DİGƏR MALİYYƏ QURUMLARINDAN ALINACAQ VƏSAİTLƏR

Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
Digər banklardakı və maliyyə qurumlarındakı müxbir hesablar	34,584	21,923
İstifadəsi məhdudlaşdırılmış əmanətlər	6,595	1,700
Yerli banklarda yerləşdirilmiş əmanətlər	674	840
Çıxılsın: ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(418)	(245)
Cəmi banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	41,435	24,218

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyərindəki dəyişiklik və banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər üzrə müvafiq EOKZ ehtiyatı üzrə təhlil aşağıdakı kimi olmuşdur:

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2019-cu il tarixinə ümumi qalıq dəyəri	24,463	-	-	24,463
Qalıq dəyərində xalis dəyişiklik	17,390	-	-	17,390
31 dekabr 2019-cu il tarixinə	41,853	-	-	41,853

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2019-cu il tarixinə EOKZ ehtiyatı	(245)	-	-	(245)
EOKZ dəyərində xalis dəyişiklik	(173)	-	-	(173)
31 dekabr 2019-cu il tarixinə	(418)	-	-	(418)

31 dekabr 2019 və 2018-ci il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürmələr olmamışdır.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyərindəki dəyişiklik və banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər üzrə müvafiq EOKZ ehtiyatı üzrə təhlil aşağıdakı kimi olmuşdur:

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2018-ci il tarixinə ümumi qalıq dəyəri	13,159	-	-	13,159
Qalıq dəyərində xalis dəyişiklik	11,304	-	-	11,304
31 dekabr 2018-ci il tarixinə	24,463	-	-	24,463

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2018-ci il tarixinə EOKZ ehtiyatı	(132)	-	-	(132)
EOKZ dəyərində xalis dəyişiklik	(113)	-	-	(113)
31 dekabr 2018-ci il tarixinə	(245)	-	-	(245)

Bloklaşdırılmış müxbir hesabları müştərilərə verilmiş kreditlərin üçüncü tərəfə köçürülməsi səbəbindən və təqdim edilmiş zəmanətlər üzrə bloklaşdırılmış iki müxbir bankda yerləşdirilmiş vəsaitləri əks etdirir.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər üzrə hesablanmış faiz xərclərinə daxil edilmiş vəsaitlər, müvafiq olaraq 4 min AZN və 4 min AZN təşkil etmişdir.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər üzrə maksimal kredit riskinin məbləği, müvafiq olaraq, 41,435 min AZN və 24,218 min AZN təşkil etmişdir.

14. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

Müştərilərə verilmiş kreditlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
Hüquqi şəxslərə kreditlər	188,723	131,424
Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri	103,283	99,229
Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlıq kreditləri	33,492	67,525
Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri	25,446	25,807
Fiziki şəxslərə verilmiş kreditlər – təqaüdcü krediti	34,767	74,334
Fiziki şəxslərə verilmiş kreditlər – avtomobil kreditləri	2,579	2,962
Çıxıslar: EOKZ üzrə ehtiyat	(40,157)	(58,963)
Cəmi müştərilərə verilmiş kreditlər	348,133	342,318

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2019 və 2018-ci il tarixlərinə müştərilərə verilmiş kreditlər üzrə hesablanmış faiz müvafiq olaraq 36,647 min AZN və 40,574 min AZN məbləğində olmuşdur.

Fərmana əsasən Bank, 1% və 5 illik ödəmə ilə 31,014 min AZN məbləğində kreditləri resstrukturizasiya etmişdir. Restrukturizasiyadan əvvəl bu kreditlər silinmiş və ya Mərhələ 3-də təqdim edilmişdir. Restrukturizasiya edilmiş kreditlərə Fərmanda göstərilən əsas məbləğin ödənilməsi üçün 1 il güzəşt müddəti verilmişdir. Bu kreditlərin şərtlərinin dəyişdirilməsi ilkin şərtlərdən əhəmiyyətli dərəcədə fərqləndiyindən, Bank bu kreditlərə dair yanaşmanın tanınmasını dayandırmışdır. Bu kreditlər üstünlük təşkil edən bazar dərəcələri nəzərə alınmaqla 17,384 min AZN ədalətli dəyərle ilkin dəyərdə yeni kreditlər kimi tanınmışdır. Bank bu kreditlərin ilkin tanınması zamanı mövcud olan şərtlərin dəyişilməsindən 13,630 min AZN məbləğində zərər əldə etmişdir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəllər 31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə ümumi kreditlərin və müştərilərə verilmiş kreditlər üzrə zərər ehtiyatının ilin əvvəlinə olan qalığı ilə ilin sonuna olan qalığının üzləşdirilməsi xülasəsini əks etdirir:

	2019				
Ümumi qalıq dəyəri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	SƏKD	Cəmi
1 yanvar 2019-cu il tarixinə	247,847	7,873	145,561	-	401,281
Əldə edilmiş və ya satılmış yeni aktivlər	114,560	-	-	17,384	131,944
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(66,834)	(4,657)	(36,744)	-	(108,235)
1-ci Mərhələyə köçürülmə	3,265	(984)	(2,281)	-	-
2-ci Mərhələyə köçürülmə	(5,050)	5,559	(509)	-	-
3-cü Mərhələyə köçürülmə	(13,193)	(907)	14,100	-	-
Silinmiş kreditlərin bərpası	-	-	693	-	693
Silinmiş məbləğlər	-	-	(37,393)	-	(37,393)
31 dekabr 2019-cu il	280,595	6,884	83,427	17,384	388,290

	2019				
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	SƏKD	Cəmi
1 yanvar 2019-cu il tarixinə	(6,514)	(1,355)	(51,094)	-	(58,963)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	(4,999)	-	-	-	(4,999)
Xalis yenidən ölçülmə	2,420	848	(13,290)	-	(10,022)
1-ci Mərhələyə köçürülmə	(75)	4	71	-	-
2-ci Mərhələyə köçürülmə	1,314	(1,433)	119	-	-
3-cü Mərhələyə köçürülmə	2,954	497	(3,451)	-	-
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	(2,873)	-	(2,873)
Silinmiş kreditlərin bərpası	-	-	(693)	-	(693)
Silinmiş məbləğlər	-	-	37,393	-	37,393
31 dekabr 2019-cu il	(4,900)	(1,439)	(33,818)	-	(40,157)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəllər 31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə ümumi kreditlərin və müştərilərə verilmiş kreditlər üzrə zərər ehtiyatının ilin əvvəlinə olan qalığı ilə ilin sonuna olan qalığının üzləşdirilməsi xülasəsini əks etdirir:

	2018			
Ümumi qalıq dəyəri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2018-ci il tarixinə	219,763	8,965	158,431	387,159
Əldə edilmiş və ya satılmış yeni aktivlər	92,509	-	-	92,509
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(49,186)	(865)	(15,639)	(65,690)
1-ci Mərhələyə köçürülmə	3,384	(915)	(2,469)	-
2-ci Mərhələyə köçürülmə	(7,236)	7,511	(275)	-
3-cü Mərhələyə köçürülmə	(11,387)	(6,823)	18,210	-
Silinmiş məbləğlər	-	-	(12,697)	(12,697)
31 dekabr 2018-ci il tarixinə	247,847	7,873	145,561	401,281

	2018			
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2018-ci il tarixinə	(6,891)	(3,510)	(58,171)	(68,572)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	(3,490)	-	-	(3,490)
Xalis yenidən ölçülmə	(956)	(855)	2,213	402
1-ci Mərhələyə köçürülmə	(36)	14	22	-
2-ci Mərhələyə köçürülmə	1,330	(1,347)	17	-
3-cü Mərhələyə köçürülmə	3,529	4,343	(7,872)	-
Silinmiş məbləğlər	-	-	12,697	12,697
31 dekabr 2018-ci il tarixinə	(6,514)	(1,355)	(51,094)	(58,963)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və hüquqi şəxslərə verilmiş kreditlər ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2019			
Ümumi qalıq dəyəri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2019-cu il tarixinə	101,360	2,803	27,261	131,424
Əldə edilmiş və ya satılmış yeni aktivlər	90,148	-	-	90,148
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(28,231)	(2,177)	(2,206)	(32,614)
1-ci Mərhələyə köçürülmə	1,076	(178)	(898)	-
2-ci Mərhələyə köçürülmə	(2,864)	2,864	-	-
3-cü Mərhələyə köçürülmə	(8,894)	(3)	8,897	-
Silinmiş məbləğlər	-	-	(235)	(235)
31 dekabr 2019-cu il tarixinə	152,595	3,309	32,819	188,723

	2019			
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2019-cu il tarixinə	(3,822)	(335)	(5,376)	(9,533)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	(4,102)	-	-	(4,102)
Xalis yenidən ölçülmə	685	333	1,040	2,058
1-ci Mərhələyə köçürülmə	(40)	1	39	-
2-ci Mərhələyə köçürülmə	1,199	(1,199)	-	-
3-cü Mərhələyə köçürülmə	2,174	-	(2,174)	-
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	(822)	(822)
Silinmiş məbləğlər	-	-	235	235
31 dekabr 2019-cu il tarixinə	(3,906)	(1,200)	(7,058)	(12,164)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və hüquqi şəxslərə verilmiş kreditlər ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2018			
Ümumi qalıq dəyəri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2018-ci il tarixinə	58,583	3,189	27,654	89,426
Əldə edilmiş və ya satılmış yeni aktivlər	65,708	-	-	65,708
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(16,987)	(808)	(5,857)	(23,652)
1-ci Mərhələyə köçürülmə	1,920	-	(1,920)	-
2-ci Mərhələyə köçürülmə	(2,803)	2,803	-	-
3-cü Mərhələyə köçürülmə	(5,061)	(2,381)	7,442	-
Silinmiş məbləğlər	-	-	(58)	(58)
31 dekabr 2018-ci il tarixinə	101,360	2,803	27,261	131,424

	2018			
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2018-ci il tarixinə	(3,315)	(1,422)	(6,232)	(10,969)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	(3,078)	-	-	(3,078)
Xalis yenidən ölçülmə	1,066	309	3,081	4,456
1-ci Mərhələyə köçürülmə	(1)	-	1	-
2-ci Mərhələyə köçürülmə	334	(334)	-	-
3-cü Mərhələyə köçürülmə	1,172	1,112	(2,284)	-
Silinmiş məbləğlər	-	-	58	58
31 dekabr 2018-ci il tarixinə	(3,822)	(335)	(5,376)	(9,533)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və fiziki şəxslərə verilmiş - ipoteka kreditləri ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2019			
Ümumi qalıq dəyəri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2019-cu il tarixinə	96,302	1,905	1,022	99,229
Əldə edilmiş və ya satılmış yeni aktivlər	11,880	-	-	11,880
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(7,289)	(363)	(174)	(7,826)
1-ci Mərhələyə köçürülmə	863	(709)	(154)	-
2-ci Mərhələyə köçürülmə	(1,801)	2,017	(216)	-
3-cü Mərhələyə köçürülmə	(657)	(286)	943	-
31 dekabr 2019-cu il tarixinə	99,298	2,564	1,421	103,283

	2019			
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2019-cu il tarixinə	(330)	(21)	-	(351)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	(48)	-	-	(48)
Xalis yenidən ölçülmə	73	(2)	(101)	(30)
1-ci Mərhələyə köçürülmə	(2)	2	-	-
2-ci Mərhələyə köçürülmə	33	(41)	8	-
3-cü Mərhələyə köçürülmə	33	15	(48)	-
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	(5)	(5)
31 dekabr 2019-cu il tarixinə	(241)	(47)	(146)	(434)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və fiziki şəxslərə verilmiş - ipoteka kreditləri ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2018			
Ümumi qalıq dəyəri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2018-ci il tarixinə	93,509	1,005	787	95,301
Əldə edilmiş və ya satılmış yeni aktivlər	17,474	-	-	17,474
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(13,419)	(45)	(82)	(13,546)
1-ci Mərhələyə köçürülmə	672	(446)	(226)	-
2-ci Mərhələyə köçürülmə	(1,441)	1,573	(132)	-
3-cü Mərhələyə köçürülmə	(493)	(182)	675	-
31 dekabr 2018-ci il tarixinə	96,302	1,905	1,022	99,229

	2018			
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2018-ci il tarixinə	(309)	(7)	-	(316)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	(97)	-	-	(97)
Xalis yenidən ölçülmə	58	5	(1)	62
1-ci Mərhələyə köçürülmə	(1)	1	-	-
2-ci Mərhələyə köçürülmə	19	(20)	1	-
3-cü Mərhələyə köçürülmə	-	-	-	-
31 dekabr 2018-ci il tarixinə	(330)	(21)	-	(351)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və fiziki şəxslərə verilmiş - sahibkarlıq kreditləri ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2019			
Ümumi qalıq dəyəri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2019-cu il tarixinə	34,089	2,874	30,562	67,525
Əldə edilmiş və ya satılmış yeni aktivlər	5,903	-	-	5,903
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(22,760)	(1,944)	1,542	(23,162)
1-ci Mərhələyə köçürülmə	1,235	(93)	(1,142)	-
2-ci Mərhələyə köçürülmə	(220)	509	(289)	-
3-cü Mərhələyə köçürülmə	(1,138)	(506)	1,644	-
Silinmiş kreditlərin bərpası	-	-	8	8
Silinmiş məbləğlər	-	-	(16,782)	(16,782)
31 dekabr 2019-cu il tarixinə	17,109	840	15,543	33,492

	2019			
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2019-cu il tarixinə	(1,651)	(916)	(14,267)	(16,834)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	(721)	-	-	(721)
Xalis yenidən ölçülmə	1,364	475	(6,945)	(5,106)
1-ci Mərhələyə köçürülmə	(31)	1	30	-
2-ci Mərhələyə köçürülmə	64	(174)	110	-
3-cü Mərhələyə köçürülmə	462	440	(902)	-
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	(244)	(244)
Silinmiş kreditlərin bərpası	-	-	(8)	(8)
Silinmiş məbləğlər	-	-	16,782	16,782
31 dekabr 2019-cu il tarixinə	(513)	(174)	(5,444)	(6,131)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və fiziki şəxslərə verilmiş - sahibkarlıq kreditləri ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2018-ci il			
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
Ümumi qalıq dəyəri	39,690	3,599	32,079	75,368
1 yanvar 2018-ci il tarixinə	6,628	-	-	6,628
Əldə edilmiş və ya satılmış yeni aktivlər				
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(6,424)	214	2,423	(3,787)
1-ci Mərhələyə köçürülmə	235	(12)	(223)	-
2-ci Mərhələyə köçürülmə	(2,777)	2,867	(90)	-
3-cü Mərhələyə köçürülmə	(3,263)	(3,794)	7,057	-
Silinmiş məbləğlər	-	-	(10,684)	(10,684)
31 dekabr 2018-ci il tarixinə	34,089	2,874	30,562	67,525

	2018-ci il			
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	(2,016)	(1,771)	(16,280)	(20,067)
1 yanvar 2018-ci il tarixinə	(227)	-	-	(227)
Əldə edilmiş və ya satılmış yeni aktivlər				
Xalis yenidən ölçülmə	(1,284)	(1,292)	(4,648)	(7,224)
1-ci Mərhələyə köçürülmə	(9)	-	9	-
2-ci Mərhələyə köçürülmə	914	(915)	1	-
3-cü Mərhələyə köçürülmə	971	3,062	(4,033)	-
Silinmiş məbləğlər	-	-	10,684	10,684
31 dekabr 2018-ci il tarixinə	(1,651)	(916)	(14,267)	(16,834)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və fiziki şəxslərə verilmiş istehlak kreditləri ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2019				
Ümumi qalıq dəyəri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	SƏKD	Cəmi
1 yanvar 2019-cu il tarixinə	15,695	109	10,003	-	25,807
Əldə edilmiş və ya satılmış yeni aktivlər	6,629	-	-	522	7,151
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(8,232)	(34)	2,451	-	(5,815)
1-ci Mərhələyə köçürülmə	86	(4)	(82)	-	-
2-ci Mərhələyə köçürülmə	(164)	164	-	-	-
3-cü Mərhələyə köçürülmə	(2,446)	(69)	2,515	-	-
Silinmiş kreditlərin bərpası	-	-	467	-	467
Silinmiş məbləğlər	-	-	(2,164)	-	(2,164)
31 dekabr 2019-cu il tarixinə	11,568	166	13,190	522	25,446

	2019				
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	SƏKD	Cəmi
1 yanvar 2019-cu il tarixinə	(687)	(31)	(3,422)	-	(4,140)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	(128)	-	-	-	(128)
Xalis yenidən ölçülmə	315	25	(2,934)	-	(2,594)
1-ci Mərhələyə köçürülmə	(1)	-	1	-	-
2-ci Mərhələyə köçürülmə	18	(18)	-	-	-
3-cü Mərhələyə köçürülmə	246	7	(253)	-	-
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	(360)	-	(360)
Silinmiş kreditlərin bərpası	-	-	(467)	-	(467)
Silinmiş məbləğlər	-	-	2,164	-	2,164
31 dekabr 2019-cu il tarixinə	(237)	(17)	(5,271)	-	(5,525)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və fiziki şəxslərə verilmiş istehlak kreditləri ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2018			
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
Ümumi qalıq dəyəri				
1 yanvar 2018-ci il tarixinə	24,459	303	9,444	34,206
Əldə edilmiş və ya satılmış yeni aktivlər	2,616	-	-	2,616
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(9,849)	216	333	(9,300)
1-ci Mərhələyə köçürülmə	479	(436)	(43)	-
2-ci Mərhələyə köçürülmə	(109)	109	-	-
3-cü Mərhələyə köçürülmə	(1,901)	(83)	1,984	-
Silinmiş məbləğlər	-	-	(1,715)	(1,715)
31 dekabr 2018-ci il tarixinə	15,695	109	10,003	25,807

	2018			
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı				
1 yanvar 2018-ci il tarixinə	(1,071)	(94)	(2,373)	(3,538)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	(76)	-	-	(76)
Xalis yenidən ölçülmə	(681)	70	(1,630)	(2,241)
1-ci Mərhələyə köçürülmə	(21)	12	9	-
2-ci Mərhələyə köçürülmə	31	(31)	-	-
3-cü Mərhələyə köçürülmə	1,131	12	(1,143)	-
Silinmiş məbləğlər	-	-	1,715	1,715
31 dekabr 2019-cu il tarixinə	(687)	(31)	(3,422)	(4,140)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və fiziki şəxslərə verilmiş – təqaüddü kreditləri ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2019				
Ümumi qalıq dəyəri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	SƏKD	Cəmi
1 yanvar 2019-cu il tarixinə	379	182	73,773	-	74,334
Əldə edilmiş və ya satılmış yeni aktivlər	-	-	-	16,632	16,632
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(300)	(139)	(38,316)	-	(38,755)
1-ci Mərhələyə köçürülmə	5	-	(5)	-	-
2-ci Mərhələyə köçürülmə	(1)	5	(4)	-	-
3-cü Mərhələyə köçürülmə	(58)	(43)	101	-	-
Silinmiş məbləğlər	-	-	(17,444)	-	(17,444)
31 dekabr 2019-cu il tarixinə	25	5	18,105	16,632	34,767

	2019				
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	SƏKD	Cəmi
1 yanvar 2019-cu il tarixinə	(22)	(52)	(26,392)	-	(26,466)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	-	-	-	-	-
Xalis yenidən ölçülmə	(19)	17	(4,609)	-	(4,611)
1-ci Mərhələyə köçürülmə	(1)	-	1	-	-
2-ci Mərhələyə köçürülmə	-	(1)	1	-	-
3-cü Mərhələyə köçürülmə	39	35	(74)	-	-
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	(1,397)	-	(1,397)
Silinmiş məbləğlər	-	-	17,444	-	17,444
31 dekabr 2019-cu il tarixinə	(3)	(1)	(15,026)	-	(15,030)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və fiziki şəxslərə verilmiş – təqaüdcü kreditləri ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2018			
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
Ümumi qalıq dəyəri	3,517	863	85,007	89,387
1 yanvar 2018-ci il tarixinə	83	-	-	83
Əldə edilmiş və ya satılmış yeni aktivlər				
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(2,508)	(437)	(12,191)	(15,136)
1-ci Mərhələyə köçürülmə	60	(20)	(40)	-
2-ci Mərhələyə köçürülmə	(106)	159	(53)	-
3-cü Mərhələyə köçürülmə	(667)	(383)	1,050	-
31 dekabr 2018-ci il tarixinə	379	182	73,773	74,334

	2018			
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	(178)	(214)	(31,354)	(31,746)
1 yanvar 2018-ci il tarixinə	(10)	-	-	(10)
Əldə edilmiş və ya satılmış yeni aktivlər				
Xalis yenidən ölçülmə	(115)	51	5,354	5,290
1-ci Mərhələyə köçürülmə	(3)	1	2	-
2-ci Mərhələyə köçürülmə	30	(46)	16	-
3-cü Mərhələyə köçürülmə	254	156	(410)	-
31 dekabr 2018-ci il tarixinə	(22)	(52)	(26,392)	(26,466)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və fiziki şəxslərə verilmiş - avtomobil kreditləri ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2019				
Ümumi qalıq dəyəri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	SƏKD	Cəmi
1 yanvar 2019-cu il tarixinə	22	-	2,940	-	2,962
Əldə edilmiş və ya satılmış yeni aktivlər	-	-	-	230	230
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(22)	-	(41)	-	(63)
1-ci Mərhələyə köçürülmə	-	-	-	-	-
2-ci Mərhələyə köçürülmə	-	-	-	-	-
3-cü Mərhələyə köçürülmə	-	-	-	-	-
Silinmiş kreditlərin bərpası	-	-	218	-	218
Silinmiş məbləğlər	-	-	(768)	-	(768)
31 dekabr 2019-cu il tarixinə	-	-	2,349	230	2,579

	2019				
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	SƏKD	Cəmi
1 yanvar 2019-cu il tarixinə	(2)	-	(1,637)	-	(1,639)
Xalis yenidən ölçülmə	2	-	259	-	261
1-ci Mərhələyə köçürülmə	-	-	-	-	-
2-ci Mərhələyə köçürülmə	-	-	-	-	-
3-cü Mərhələyə köçürülmə	-	-	-	-	-
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	(45)	-	(45)
Silinmiş kreditlərin bərpası	-	-	(218)	-	(218)
Silinmiş məbləğlər	-	-	768	-	768
31 dekabr 2019-cu il tarixinə	-	-	(873)	-	(873)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə ümumi qalıq dəyəri üzrə dəyişikliklərin təhlili və fiziki şəxslərə verilmiş - avtomobil kreditləri ilə əlaqədar müvafiq EOKZ aşağıdakı kimi olmuşdur:

	2018			
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
Ümumi qalıq dəyəri	5	6	3,460	3,471
1 yanvar 2018-ci il tarixinə				
Əldə edilmiş və ya satılmış yeni aktivlər	-	-	-	-
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	-	(6)	(263)	(269)
1-ci Mərhələyə köçürülmə	17	-	(17)	-
2-ci Mərhələyə köçürülmə	-	-	-	-
3-cü Mərhələyə köçürülmə	-	-	-	-
Silinmiş məbləğlər	-	-	(240)	(240)
31 dekabr 2018-ci il tarixinə	22	-	2,940	2,962

	2018			
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
Müştərilərə verilmiş kreditlər üzrə EOKZ ehtiyatı				
1 yanvar 2018-ci il tarixinə	-	(2)	(1,933)	(1,935)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	-	-	-	-
Digər hərəkətlər (aktivin qaytarılması, aktivlərin modifikasiyası və sair)	(1)	2	55	56
1-ci Mərhələyə köçürülmə	(1)	-	1	-
2-ci Mərhələyə köçürülmə	-	-	-	-
3-cü Mərhələyə köçürülmə	-	-	-	-
Silinmiş məbləğlər	-	-	240	240
31 dekabr 2018-ci il tarixinə	(2)	-	(1,637)	(1,639)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

	31 dekabr 2019-cu il		31 dekabr 2018-ci il	
Sektorlar üzrə təhlil				
İstehlak	137,577	39.52%	169,737	49.58%
Kənd təsərrüfatı	62,050	17.82%	38,253	11.17%
Tikinti	60,884	17.49%	33,413	9.76%
Ticarət və xidmətlər	53,987	15.51%	71,250	20.81%
İstehsal	33,635	9.66%	29,665	8.68%
Cəmi müştərilərə verilmiş kreditlər, xalis	348,133	100%	342,318	100%

31 dekabr 2019-cu il tarixinə tarixinə girov haqqında məlumat aşağıdakı kimi olmuşdur:

	Hüquqi şəxslərə verilmiş kreditlər	Fiziki şəxslərə verilmiş – ipoteka	Fiziki şəxslərə verilmiş – təqaüddü krediti	Fiziki şəxslərə verilmiş – sahibkarlıq kreditləri	Fiziki şəxslərə verilmiş – istehlak kreditləri	Fiziki şəxslərə kreditlər – avtomobil kreditləri	Cəmi
Təminatlı kreditlər	25,059	-	34,767	1,379	10,895	-	72,100
<i>Təminatlı kreditlər:</i>							
daşınmaz əmlak	138,044	103,283	-	27,096	7,183	-	275,606
nağd əmanətlər	3,465	-	-	4,457	4,970	-	12,892
nəqliyyat vasitələri	246	-	-	15	55	1,046	1,362
zəmanətlər	18,937	-	-	529	1,144	-	20,610
Digər	2,972	-	-	16	1,199	1,533	5,720
Çıxılın: kreditin dəyərsizləşməsi üzrə ehtiyat	(12,164)	(434)	(15,030)	(6,131)	(5,525)	(873)	(40,157)
Cəmi müştərilərə verilmiş kreditlər, xalis	176,559	102,849	19,737	27,361	19,921	1,706	348,133

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2018-ci il tarixinə tarixinə girov haqqında məlumat aşağıdakı kimi olmuşdur:

	Hüquqi şəxslərə verilmiş kreditlər	Fiziki şəxslərə verilmiş – ipoteka kreditləri	Fiziki şəxslərə verilmiş – təqaüdcü krediti	Fiziki şəxslərə verilmiş – sahibkarlıq kreditləri	Fiziki şəxslərə verilmiş – istehlak kreditləri	Fiziki şəxslərə kreditlər – avtomobil kreditləri	Cəmi
Təminatlı kreditlər	18,034	-	74,334	28,241	12,525	-	133,134
<i>Təminatlı kreditlər:</i>							
daşınmaz əmlak	97,098	99,229	-	29,075	5,860	-	231,262
nağd pul əmanətləri	6,175	-	-	9,339	4,295	-	19,809
nəqliyyat vasitələri	40	-	-	15	7	1,150	1,212
zəmanətlər	8,916	-	-	743	1,427	-	11,086
Digər	1,161	-	-	112	1,693	1,812	4,778
Çıxılın: kreditin dəyərsizləşməsi üzrə ehtiyat	(9,533)	(351)	(26,466)	(16,834)	(4,140)	(1,639)	(58,963)
Cəmi müştərilərə verilmiş kreditlər, xalis	121,891	98,878	47,868	50,691	21,667	1,323	342,318

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə müştərilərə verilmiş kreditlərin məruz qaldığı maksimum kredit riski müvafiq olaraq, 363,831 min AZN və 342,318 min AZN təşkil etmişdir.

31 dekabr 2019-cu il tarixində başa çatmış il ərzində Bank, təqaüdcü krediti üzrə risklərin artması səbəbindən, digər yerli banklara 517 min AZN (2018: 1,716 min AZN) məbləğində təqaüdcü kreditini ötürmüşdür. Müqavilə üzrə pul axınlarını toplamaq üçün maliyyə aktivlərinə sahib olmaq məqsədi daşıyan, biznes modelinə uyğun olmayan aktiv kredit riskinin artması ilə əlaqədar olduğu üçün təqaüdcü krediti portfelinin iş modeli dəyişdirilməmişdir.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

15. ƏMLAK VƏ AVADANLIQLAR

	Aktivlərdən istifadə hüququ	Torpaq sahəsi və binalar	Mebel və qurğular	Kompüter və avadanlıqlar	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Cəmi
Yenidən qiymətləndirmə tarixində/ilkin dəyər							
1 yanvar 2018-ci il	-	50,241	6,627	2,374	3,107	347	62,696
Əlavələr	-	40,715	195	189	175	12	41,286
Sililmələr	-	(1)	(66)	(20)	(71)	(31)	(189)
31 dekabr 2018-ci il	-	90,955	6,756	2,543	3,211	328	103,793
16 sayılı MHBS-nin tətbiqi üzrə düzəliş	1,548	-	-	-	-	-	1,548
1 yanvar 2019-cu il	1,548	90,955	6,756	2,543	3,211	328	105,341
Əlavələr	190	31	202	404	1,339	11	2,177
Sililmələr	-	-	(31)	(2)	(98)	-	(131)
31 dekabr 2019-cu il	1,738	90,986	6,927	2,945	4,452	339	107,387
Yığılmış amortizasiya							
1 yanvar 2018-ci il	-	(3,302)	(5,209)	(1,712)	(1,251)	(262)	(11,736)
İl üzrə tutulmalar	-	(1,254)	(446)	(265)	(292)	(48)	(2,305)
Dəyərsizləşmə zərəri	-	(1,090)	-	-	-	-	(1,090)
Sililmələr üzrə ləğv edilmiş	-	1	66	20	39	31	157
31 dekabr 2018-ci il	-	(5,645)	(5,589)	(1,957)	(1,504)	(279)	(14,974)
İl üzrə tutulmalar	(580)	(1,853)	(401)	(237)	(337)	(31)	(3,439)
Sililmələr üzrə ləğv edilmiş	-	-	20	2	62	-	84
31 dekabr 2019-cu il	(580)	(7,498)	(5,970)	(2,192)	(1,779)	(310)	(18,329)
Xalis qalıq dəyəri							
31 dekabr 2019-cu il	1,158	83,488	957	753	2,673	29	89,058
31 dekabr 2018-ci il	-	85,310	1,167	586	1,707	49	88,819

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə əmlak və avadanlıqlara daxil edilmiş tam amortizasiya olunmuş aktivlər müvafiq olaraq, 5,137 AZN və 3,968 AZN məbləğində olmuşdur.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə, əmlak və avadanlıqların tarixi dəyərinə daxil edilmiş 9,980 min AZN məbləğlərində aktivlər sıfırlanmışdır.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə, müvafiq olaraq 40,821 min AZN və 43,790 min AZN məbləğində əmlak və avadanlıq, ARMB-dan alınmış borclar üzrə girov olaraq qoyulmuşdur.

Binaların 31 dekabr 2019-cu il tarixinə qalıq dəyəri yenidən qiymətləndirilmə nəzərə alınmasa idi, 71,485 min AZN (2018: 76,618 min AZN) təşkil edəcəkdə.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Binalar 31 dekabr 2017-ci il tarixinə müstəqil qiymətləndirici tərəfindən yenidən qiymətləndirilmişdir. Qiymətləndirmə üçüncü tərəf kimi müstəqil firma tərəfindən həyata keçirilmişdir. MHBS 13 “Ədalətli Dəyərin Qiymətləndirilməsi” standartına uyğun olaraq yerinə yetirilən qiymətləndirmə, oxşar xüsusiyyətlərə görə sövdələşmə qiymətlərinin bazar sübutlarına istinad etməklə aparılmışdır.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə Banka məxsus torpaq sahələri və binaların təfəsilatı və ədalətli dəyər iyerarxiyası barədə məlumat aşağıdakı cədvəldə əks olunmuşdur:

	31 dekabr 2019-cu il		31 dekabr 2018-ci il	
	Səviyyə 2	Ədalətli dəyər	Səviyyə 2	Ədalətli dəyər
Torpaq sahələri və binalar	83,488	83,488	85,310	85,310
Cəmi	83,488	83,488	85,310	85,310

16. SATIŞ ÜÇÜN SAXLANILAN UZUNMÜDDƏTLİ AKTİVLƏR

Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestrindən çıxarısa əsasən, müştərilərə verilmiş kreditlər üzrə ödənişlərdə ləngimələrin yaranmasına görə girov qoyulmuş əmlak Bankın mülkiyyətinə keçmişdir.

31 dekabr 2019-cu və 2018-ci illər üzrə daşınmaz əmlakın ədalətli dəyəri müvafiq olaraq 6,081 min AZN və 5,098 min AZN təşkil etmişdir.

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
Satış üçün saxlanılan uzunmüddətli aktivlər	8,953	7,765
Çıxılşın: dəyərsizləşmə zərəri üzrə ehtiyat	(2,872)	(2,667)
Cəmi satış üçün saxlanılan uzunmüddətli aktivlər	6,081	5,098

Satış üçün saxlanılan uzunmüddətli aktivlər üzrə hərəkət aşağıdakı kimi olmuşdur:

	2019-cu il	2018-ci il
1 yanvar	7,765	6,612
Müştərilərə verilmiş kreditlərdən köçürmələr	2,224	2,826
Sililmələr	(1,036)	(1,673)
31 dekabr	8,953	7,765

Rəhbərlik hesab edir ki, bu aktivlər hesabat tarixindən sonra bir il müddətində satılacaqdır.

Satış üçün saxlanılan aktivlər üzrə dəyərsizləşmə zərərləri ehtiyatlarının hərəkəti aşağıdakı kimi olmuşdur:

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

	Satış üçün saxlanılan aktivlər
1 yanvar 2018-ci il	2,214
Satış üçün saxlanılan aktivlərin ədalətli dəyərində dəyişiklik	466
Silinmiş aktivlər	(13)
31 dekabr 2018-ci il	2,667
Satış üçün saxlanılan aktivlərin ədalətli dəyərində dəyişiklik	448
Silinmiş aktivlər	(243)
31 dekabr 2019-cu il	2,872

17. DİGƏR AKTİVLƏR

Digər aktivlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
Digər maliyyə aktivləri:		
Plastik kartlar üzrə hesablaşmalar	399	251
Verilmiş zəmanətlər və oxşar öhdəliklər üzrə yığılmış faiz borcları	127	496
Pul köçürmələri üzrə hesablaşmalar	141	218
Xarici valyuta treydingi üzrə vəsaitlər	89	85
Digər	48	9
Cəmi digər maliyyə aktivləri	804	1,059
Digər qeyri-maliyyə aktivləri:		
Qeyri-maddi aktivlər	1,158	851
Xidmətlər üzrə əvvəlcədən ödənişlər	1,064	656
Əmlak və avadanlıqlar üzrə əvvəlcədən ödənişlər	200	103
Digər	20	32
Cəmi digər aktivlər	3,246	2,701

31 dekabr 2019-cu il tarixinə 89 min AZN (2018-ci il: 85 min AZN) məbləğində xarici valyuta ticarəti üzrə vəsaitlər, beynəlxalq xarici valyuta bazarlarında treyderlərin Bankın ticarət platformasından istifadə etməklə ticarət əməliyyatları həyata keçirmələri məqsədilə istifadəsi ilə əlaqədar olaraq, Bankın, risklərdən qorunmaq üçün, London Multi Aktivlərin Mübadiləsi (“LMAX”) adlı beynəlxalq maliyyə təşkilatının hesablarında yerləşdirilən vəsaitlərini təmsil edir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Qeyri-maddi aktivlərə proqram təminatı və lisenziyalar daxildir.

	Qeyri-maddi aktivlər
İlkin	
1 yanvar 2018-ci il	1,522
Əlavələr	101
31 dekabr 2018-ci il	1,623
Əlavələr	507
31 dekabr 2019-cu il	2,130
Yığılmış amortizasiya	
1 yanvar 2018-ci il	(630)
İl üzrə tutulmalar	(142)
31 dekabr 2018-ci il	(772)
İl üzrə tutulmalar	(200)
31 dekabr 2019-cu il	(972)
Xalis qalıq dəyəri	
31 dekabr 2019-cu il	1,158
31 dekabr 2018-ci il	851

18. BANKLARA, DÖVLƏTƏ VƏ DİGƏR MALİYYƏ QURUMLARINA ÖDƏNİLƏCƏK VƏSAİTLƏR

Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər aşağıda göstərilənlərdən ibarət olmuşdur:

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
İpoteka və Kredit Zəmanət Fondunundan alınmış kreditlər	100,110	95,797
ARMB-dən alınmış kreditlər	35,037	24,833
Sahibkarlığın İnkişafına Dəstək Milli Fondundan alınmış kreditlər	32,754	21,426
Banklar və digər maliyyə qurumlarının müxbir hesabları	31,703	1,984
“Sparkassenstiftung für internationale Kooperation”-dan alınmış kreditlər	13,600	13,603
Aqrar Kredit və İnkişaf Agentliyi	10,464	9,610
“World Business Capital” şirkətindən alınmış kreditlər	1,685	3,382
İpoteka və Kredit Zəmanət Fondunun əmanətləri	1,048	13,943
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasından alınmış kreditlər	-	86
Avropa Yenidənqurma və İnkişaf Bankından alınmış kreditlər	-	244
Cəmi banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	226,401	184,908

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə, banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər üzrə yığılmış faiz xərcləri, müvafiq olaraq, 436 min AZN və 908 min AZN təşkil etmişdir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

2019-cu ilin noyabr və dekabr aylarında Bank, Fərmana əsasən 5% illik faiz dərəcəsi ilə, 24,117 min AZN məbləğində ARMB-dan borc vəsaiti almışdır. Restrukturizasiya edilmiş kreditlərin maliyyələşdirilməsi məqsədi ilə Mərkəzi Bankdan alınmış borc üzrə faiz dərəcələri yaranma tarixində mövcud olan bazar faiz dərəcələrindən aşağı olmuşdur. Buna görə də Bank bu borcların ilkin tanınmasında 5,332 min AZN məbləğində mənfəət tanımışdır. İlkin tanınma zamanı bu borcların ədalətli dəyəri 18,785 min AZN təşkil etmişdir.

Bankla Azərbaycan Respublikası adından qarant rolunu oynayan Maliyyə Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən, Bank ARMB-dan alınan borcların 0.5% -i həcmində zəmanət haqqı ödəmişdir.

Bank yuxarıda qeyd olunmuş banklara, dövlətə və maliyyə qurumlarına ödəniləcək müəyyən vəsaitlərlə əlaqədar olaraq müqavilə üzrə razılaşdırılmış maliyyə şərtlərini yerinə yetirmək üçün öhdəlik daşıyır. Bu şərtlərə razılaşdırılmış nisbətlər, borc-kapital nisbəti və digər müxtəlif maliyyə nəticələrinə dair nisbətlər daxildir. Bank, 31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə həmin əmsallar ilə bağlı, borc götürülmüş vəsaitlərin vaxtından əvvəl geri qaytarılmasına səbəb ola biləcək heç bir öhdəliyi pozmamışdır.

19. MÜŞTƏRİ HESABLARI

Müştəri hesablarına aşağıdakılar daxildir:

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
Müddətli depozitlər	196,806	200,781
Cari və hesablaşma hesabları	139,685	78,682
Cəmi müştəri hesabları	336,491	279,463

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə, müştəri hesabları üzrə hesablanmış faiz xərcləri, müvafiq olaraq 1,362 min AZN və 1,087 min AZN təşkil etmişdir.

Verilmiş kreditlər üzrə girov olaraq bloklaşdırılmış əmanətlər 31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə müştəri hesablarına daxil edilmiş, müvafiq olaraq 24,446 min AZN və 27,693 min AZN təşkil etmişdir.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə müvafiq olaraq, 213,952 min AZN və 213,952 min AZN məbləğində daxil edilmiş vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin edilmiş əmanətlərdir.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə, müvafiq olaraq 14,106 min AZN (4%) və 10,701 min AZN (4%) və 10,701 min AZN (4%) məbləğində müştəri hesabları bir hüquqi müəssisəyə ödəniləcək vəsaitlərdən ibarət olmuşdur.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə, müvafiq olaraq 20,067 min AZN (6%) və 25,447 min AZN (9%) məbləğində müştəri hesabları bir fiziki şəxsə ödəniləcək vəsaitlərdən ibarət olmuşdur.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
Sektorlar üzrə təhlil:		
Fiziki şəxslər	239,300	213,919
Tikinti	69,432	48,104
Ticarət	18,011	9,965
Sahibkarlıq	3,756	4,576
Kənd təsərrüfatı	2,750	68
İstehsal	1,685	644
Sığorta, lizinq və digər maliyyə qurumları	272	285
Energetika və dağ-mədən sənayesi	234	1,058
Digər	1,051	844
Cəmi müştəri hesabları	336,491	279,463

20. BURAXILMIŞ BÖRC QIYMƏTLİ KAĞIZLARI

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
Bank tərəfindən buraxılmış digər istiqrazlar	990	902
Qiymətli Kağızlar üzrə Dövlət Reyestrində qeydiyyatdan keçmiş borc	316	333
Cəmi buraxılmış borc qiymətli kağızları	1,306	1,235

Buraxılmış borc qiymətli kağızları, 31 dekabr 2019-cu il tarixinə cəmi 1,306 min AZN (2018-ci il: 1,235 min AZN) məbləğində istiqrazları əks etdirir. Həmin istiqrazların 316 min AZN təşkil edən hissəsi Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş Bank tərəfindən hər birinin dəyəri 50 AZN olan illik 2% faiz dərəcəsi ilə buraxılmışdır. Qeydiyyatdan keçirilmiş istiqrazların sahibləri ödənişi tələb etmək hüququna malikdirlər. Hər iki halda istiqrazların ikinci bazarda alışı və satışı üzrə məhdudiyyətlər mövcud deyil.

16 mart 2016-ci il tarixində Bank “Muğan Çek” adlı yeni məhsul təqdim etmişdir. Bank ümumi məbləği 10,000 min AZN təşkil edən 200,000 ədəd “Muğan Çek”-i dövriyyəyə buraxmağı planlaşdırılır.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə buraxılmış borc qiymətli kağızlarına müvafiq olaraq, 139 min AZN və 139 min AZN məbləğində ödəniləcək hesablanmış faizlər daxil edilmişdir.

Maliyyələşdirmə fəaliyyətindən daxil olmuş pul vəsaitləri və nağdsız dəyişikliklər üzrə borc qiymətli kağızlarının ilkin və son məbləğlərinin üzləşdirilməsi aşağıda verilmişdir:

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

	1 yanvar 2019-cu il		Pul vəsaitlərinin hərəkəti	Nağdsız dəyişikliklər			31 dekabr 2019-cu il
		Daxilol- malar	Yenidən ödənilmiş vəsaitlər	Ödənilmiş faiz	Faiz xərci	Xarici valyuta üzrə gəlirlər	
Buraxılmış borc qiymətli kağızları	1,235	13,691	(13,620)	(4)	4	-	1,306
	1,235	13,691	(13,620)	(4)	4	-	1,306

	1 yanvar 2018-ci il		Pul vəsaitlərinin hərəkəti	Nağdsız dəyişikliklər			31 dekabr 2018-ci il
		Daxilol- malar	Yenidən ödənilmiş vəsaitlər	Ödənilmiş faiz	Faiz xərci	Maliyyə alətlərinin ilkin ölçülməsi üzrə dəyişikliklərin xalis ədalətli dəyəri	
Buraxılmış borc qiymətli kağızları	3,254	6,126	(7,556)	(178)	14	(425)	1,235
	3,254	6,126	(7,556)	(178)	14	(425)	1,235

21. İCARƏ ÖHDƏLİYİ

	31 dekabr 2019-cu il	1 yanvar 2019-cu il	31 dekabr 2018-ci il
İcarə öhdəliyi (cari)	530	506	-
İcarə öhdəliyi (uzunmüddətli)	668	1,042	-
Cəmi icarə öhdəliyi	1,198	1,548	-

31 dekabr 2019-cu il tarixinə gələcək minimal icarə ödənişləri aşağıdakı kimi olmuşdur:

	Minimal icarə ödənişi		
	Bir il ərzində	Br ildən beş ilədək	Total
İcarə ödənişi	601	709	1,310
Maliyyə xərcələri	(71)	(41)	(112)
31 dekabr 2019-cu il tarixinə xalis cari dəyər	530	668	1,198

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

1 yanvar 2019-cu il tarixinə gələcək minimal icarə ödənişləri aşağıdakı kimi olmuşdur:

	Minimal icarə ödənişi		
	Bir il ərzində	Bir ildən beş ilədək	Cəmi
İcarə ödənişi	605	1,139	1,744
Maliyyə xərcləri	(99)	(97)	(196)
1 yanvar 2019-cu il tarixinə xalis cari dəyər	506	1,042	1,548

İlin əvvəlinə və ilin sonuna olan icarə öhdəlikləri üzrə məbləğlərin maliyyələşdirmə fəaliyyətindən müvafiq nağd və nağdsız dəyişikliklərlə uyğunlaşdırılması aşağıdakı kimi olmuşdur:

	1 yanvar 2019-cu il tarixinə	Pul vəsaitləri nin axını	Pul vəsaitləri nin axını	Nağdsız dəyişikli klər	Nağdsız dəyişikli klər	31 dekabr 2019-cu il tarixinə
		Əsas məbləğ	Faiz	Yeni icarələr	Faiz xərçi	
İcarə öhdəliyi	1,548	(540)	(107)	190	107	1,198

22. DİGƏR ÖHDƏLİKLƏR

Digər öhdəliklər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
Digər maliyyə öhdəlikləri:		
Pul köçürmələri üzrə hesablaşmalar	700	653
Plastik kartlar üzrə hesablaşmalar	86	156
Cəmi digər maliyyə öhdəlikləri	786	809
Digər qeyri-maliyyə öhdəlikləri:		
Zəmanətlər və bənzər öhdəliklər üzrə ehtiyatlar	1,361	2,020
Mənfəət vergisindən başqa ödəniləcək digər vergilər	413	610
Digər	370	139
Cəmi digər öhdəliklər	2,930	3,578

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2019 və 2018-ci il tarixlərinə zəmanətlər və bənzər öhdəliklər üzrə EOKZ ehtiyatı aşağıdakı kimi olmuşdur:

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2019-cu il tarixinə EOKZ ehtiyatı	-	-	(2,020)	(2,020)
Ehtimal olunan kredit zərəri	-	-	(59)	(59)
Tanınması dayandırılmış və ya vaxtı keçmiş risklər	-	-	718	718
31 dekabr 2019-cu il tarixinə	-	-	(1,361)	(1,361)
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2018-ci il tarixinə tarixinə EOKZ ehtiyatı	-	-	(1,408)	(1,408)
Ehtimal olunan kredit zərəri	-	-	(1,244)	(1,244)
Tanınması dayandırılmış və ya vaxtı keçmiş risklər	-	-	632	632
31 dekabr 2018-ci il tarixinə	-	-	(2,020)	(2,020)

23. NİZAMNAMƏ KAPİTALI

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə təsdiq edilmiş, yerləşdirilmiş və ödənilmiş nizamnamə kapitalı hər birinin dəyəri 200 AZN olan, müvafiq olaraq, 512,500 və 475,000 adi səhmdən ibarət olmuşdur. Bütün səhmlər bərabər olaraq təsnif edilir və hər pay sahibi bir səs hüququna malikdir.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə Bankın mövcud səhmlərinin hərəkəti aşağıdakı cədvəldə təqdim edilmişdir:

	Adi səhmlərin sayı	Adi səhmlərin məbləği (min AZN ilə)
1 yanvar 2018-ci il	425,000	85,000
Adi səhmlərin emissiyası	50,000	10,000
31 dekabr 2018-ci il	475,000	95,000
Adi səhmlərin emissiyası	37,500	7,500
31 dekabr 2019-cu il	512,500	102,500

2019-cu və 2018-ci il tarixləri üzrə adi səhmlərin buraxılması Bankın səhmdarları tərəfindən maliyyələşdirilmişdir.

2019-cu və 2018-ci il tarixlərinə Bank adi səhmlər üzrə dividendlər elan edilməmiş və ödənilməmişdir.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

24. TƏƏHHÜDLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR

Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində Bank müştərilərinin tələbatlarını qarşılamaq məqsədilə müəyyən şərti risklər yarada bilər, lakin maliyyə vəziyyəti hesabatında əks etdirilməyən maliyyə alətlərində tərəf kimi çıxış edir. Müxtəlif kredit risklərinə malik bu alətlər maliyyə vəziyyəti hesabatında öz əksini tapmamışdır.

Müştərilərin öhdəliklərini yerinə yetirə bilmədikləri hallarda, girov və zəmanətlərin dəyərsiz olduğu zaman şərti öhdəliklər və təəhhüdlər üzrə Bankın maksimal kredit itkisi, bu maliyyə alətlərini yaradan müqavilələr üzrə göstərilən məbləğlər şəklində təyin edilir.

Bank şərti öhdəliklər üzrə, maliyyə vəziyyəti hesabatında əks etdirilən öhdəliklərində tətbiq edilən kredit nəzarət və idarəetmə siyasətindən istifadə edir.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə şərti öhdəliklər aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
Şərti öhdəliklər və kredit təəhhüdləri:		
Təqdim edilmiş zəmanətlər və bənzər öhdəliklər	125,233	157,837
Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə öhdəliklər	11,922	6,647
Cəmi şərti öhdəliklər və kredit təəhhüdləri	137,155	164,484

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə öhdəliklər, müvafiq olaraq, 11,922 min AZN və , 6,647 min AZN olmaqla Bankın müəyyən şərtlər altında uzadılacaq kreditləri və istifadə olunmamış kredit xətləri üzrə öhdəlikləri təşkil etmişdir: borcalan hər dəfə onun istifadə edilməmiş limitlər çərçivəsində kredit məbləğini artırmaq üçün Banka müraciət etməlidir və Bank, borcalanın maliyyə vəziyyətini, faizlərin ödənilməsinə və digər kredit riski xüsusiyyətlərini nəzərə alaraq məbləğin artırılmasını təsdiq edə bilər.

Məhkəmə proseduraları

Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində müştərilər və üçüncü şəxslər tərəfindən Banka qarşı iddialar irəli sürülür. Bankın rəhbərliyi hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün heç bir ehtiyat yaradılmamışdır.

Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının mülki hüquq və xüsusiən də, vergi qanunvericiliyində müddəaların müxtəlif təfsir dərəcələri yarana bilər. Bundan əlavə vergi orqanlarının nümayəndələri ilə rəhbərliyin vergi qanunvericiliyi haqqında şərtləri fərqli olduğundan, qanunun hər hansı bir izahatı vergi orqanları tərəfindən tələb olunarsa, bu halda Bank, ola bilsin ki, əlavə vergi, cərimələr və faiz ödəmək məcburiyyətində qalsın. Rəhbərlik hesab edir ki, Bankın ödəməli olduğu bütün vergi öhdəlikləri yerinə yetirilmişdir və buna görə maliyyə hesabatlarında hər hansı əlavə ehtimal edilən zərərlər üçün ehtiyat yaradılmamışdır.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

25. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

BMUS 24 “Əlaqəli tərəflərlə bağlı qeydlər” standartının tələblərinə əsasən əlaqəli tərəflər və ya əlaqəli tərəflərlə əməliyyatlar aşağıdakılardan ibarətdir:

- Bankın birbaşa, dolayısı yolla və ya hər hansı bir üçüncü tərəf vasitəsilə nəzarət etdiyi, nəzarətində olduğu və ya bərabər nəzarət altında olduğu tərəflər (buraya ana şirkətlər, törəmə müəssisələr, eyni səviyyədə olan törəmə müəssisələr aiddir); Bankın fəaliyyətində marağı və bu fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanı olan şəxslər; və Bankın fəaliyyətinə ortaq nəzarət həyata keçirən şəxslər;
- Assosiasiya edilmiş müəssisələr – Bank tərəfindən fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərilə biləcək, lakin törəmə və ya birgə müəssisə olmayan tərəflər;
- Bankın və ya ana şirkətin idarə heyətinin üzvləri;
- (a) və ya (c) bəndlərində göstərilən şəxslərin yaxın ailə üzvləri;
- Bankın tərəf kimi çıxış etdiyi birgə müəssisələr;
- (d) və ya (ç) bəndlərində göstərilən şəxslər tərəfindən birbaşa və ya dolayısı yolla səsvermə hüquqlarının əhəmiyyətli hissəsini əlində cəmləşdirən nəzarətdə olan tərəflər, müəssisələr və birgə müəssisələr aiddir; və ya
- İş müddəti bitdikdən sonra Bankın keçmiş işçiləri və ya Bankın əlaqəli olduğu şəxslər tərəfindən alınacaq mükafatlar.

Ehtimal edilən hər hansı bir əlaqəli tərəfi nəzərə alarkən, əlaqənin təkcə hüquqi formasına deyil həmçinin mahiyyətinə diqqət yetirilir. Bank və digər əlaqəli tərəflər arasındakı əməliyyatların təfərrüatları aşağıda qeyd edilmişdir:

	31 dekabr 2019-cu il		31 dekabr 2018-ci il	
	Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ	Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ
Müştərilərə verilmiş kreditlər		348,133		342,318
- Bankın səhmdarları	5,037		5,380	
- Bankın rəhbərliyi	556		545	
Dəyərsizləşmə üzrə ehtiyatlar, digər ehtiyatlar		(40,157)		(58,963)
- Bankın səhmdarları	(247)		(296)	
- Bankın rəhbərliyi	(7)		(9)	
Müştəri hesabları		336,491		279,463
- Bankın səhmdarları	1,183		264	
- Bankın rəhbərliyi	353		91	

	31 dekabr 2019-cu il		31 dekabr 2018-ci il	
	Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ	Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ
İstifadə edilməmiş kredit xətləri və kreditlər üzrə öhdəliklər		11,922		6,647
- Bankın səhmdarları	238		567	
- Bankın rəhbərliyi	112		141	

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Min Azərbaycan Manatı ilə)

	31 dekabr 2019-cu il tarixində başa çatmış il	31 dekabr 2018-ci il tarixində başa çatmış il		
	Əlaqəli tərəflərlə olan əməliyyatlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ	Əlaqəli tərəflərlə olan əməliyyatlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ
Faiz gəlirləri		37,752		46,587
- Bankın səhmdarları	151		885	
- Bankın rəhbərliyi	36		68	
Faiz xərcləri		(27,492)		(27,271)
- Bankın səhmdarları	(20)		(3)	
- Bankın rəhbərliyi	(7)		(9)	
Faiz gəliri yaradan aktivlər üzrə ehtimal edilən zərər üçün		(15,253)		(4,425)
- Bankın səhmdarları	49		(174)	
- Bankın rəhbərliyi	2		22	

	31 dekabr 2019-cu il tarixində başa çatmış il		31 dekabr 2018-ci il tarixində başa çatmış il	
	Əlaqəli tərəflərlə olan əməliyyatlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ	Əlaqəli tərəflərlə olan əməliyyatlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ
Rəhbərliyin əsas işçilərinin kompensasiyası:		13,827		13,440
- qismüddətli ödəmələr	1,822		1,810	

Biznes segmentləri

- Fərdi bankçılıq – fərdi bank xidmətləri, fərdi müştərilərin cari hesabları, cari əmanətlər, müddətli əmanətlər, investisiya əmanət məhsulları, depozitari xidmətləri, kredit və debet kartları, istehlak və ipoteka kreditləri;
- Korporativ bankçılıq – birbaşa debet xidmətləri, cari hesablar, əmanətlər, overdraft, kredit və digər kredit vasitələri, xarici valyuta və derivativ məhsulları.

Əməliyyat seqmentlərinin uçot siyasəti əhəmiyyətli uçot siyasəti xülasəsində təsvir edilmiş siyasətlərdir. Əməliyyat seqmentləri arasındakı əməliyyatlara maliyyə vəsaitlərinin yenidən bölüşdürülməsi daxildir. Maliyyə vəsaitləri adi halda əməliyyat gəlirlərində açıqlanmış maliyyələşdirmə xərclərinin köçürülməsi ilə nəticələnən seqmentlər arasında bölüşdürülür. Bu vəsaitlər üzrə tutulmuş faiz Bankın kapital xərclərinə əsaslanır. Biznes seqmentləri arasında hər hansı digər mühüm gəlir və xərc maddələri yoxdur. Daxili dövriyyələr və transfer qiyməti üzrə düzəlişlər təqdim edilmiş hər bir seqmentdə nəzərə alınmışdır. Gəlirin bölüşdürülməsi müqavilələri kənar müştəri gəlirlərini əməliyyat seqmentlərinə müvafiq qaydada bölmək üçün istifadə olunur.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Bu şirkətlər haqqında seqment məlumatı aşağıda təqdim olunmuşdur:

	Fərdi bankçılıq	Korporativ bankçılıq	Bölüşdürül- məmiş	31 dekabr 2019-cu il və həmin tarixdə baş çatmış il üzrə
Faiz gəlirləri	18,528	19,224	-	37,752
Faiz xərcləri	(21,080)	(6,305)	(107)	(27,492)
Faiz yaranan aktivlər üzrə ehtimal edilən zərərinin bərpası/(zərər üzrə tutulmalar)	(16,959)	1,706	-	(15,253)
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis mənfəət	-	-	1,783	1,783
Haqq və komissiya gəlirləri	2,996	12,053	-	15,049
Haqq və komissiya xərcləri	-	(3,737)	-	(3,737)
Satış məqsədilə saxlanılan aktivlərin dəyərsizləşmə zərərləri üzrə ehtiyat xərcləri	-	(448)	-	(448)
Maliyyə öhdəliklərinin modifikasiyası nəticəsində yaranmış gəlirlər	(13,630)	5,332	-	(8,298)
Digər gəlirlər	-	-	142	142
Əməliyyat (zərəri)/gəlirləri	(30,145)	27,825	1,818	(502)
Əməliyyat xərcləri	-	-	(25,020)	(25,020)
Mənfəət vergisindən əvvəl mənfəət/(zərər)	(30,145)	27,825	(23,202)	(25,522)
Mənfəət vergisi gəliri	-	-	(2,230)	(2,230)
İl üzrə xalis (zərər)/mənfəət	(30,145)	27,825	(25,432)	(27,752)
Seqment aktivləri	186,280	321,179	96,703	604,162
Seqment öhdəlikləri	245,809	318,515	4,002	568,326
Digər seqment vahidləri:				
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər üzrə dəyərsizləşmə və amortizasiya xərcləri	-	-	3,850	3,850
Müştərilərə verilmiş kreditlər, xalis	171,574	176,559	-	348,133
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	-	-	90,216	90,216
Müştəri hesabları	239,300	97,191	-	336,491

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

	Fərdi bankçılıq	Korporativ bankçılıq	Bölüşdürül- məmiş	31 dekabr 2018-ci il və həmin tarixdə baş çatmış il üzrə
Faiz gəlirləri	30,382	16,205	-	46,587
Faiz xərcləri	(20,142)	(7,129)	-	(27,271)
Faiz yaranan aktivlər üzrə ehtimal edilən zərər	(4,591)	166	-	(4,425)
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis mənfəət	-	-	1,479	1,479
Haqq və komissiya gəlirləri	3,824	8,323	-	12,147
Haqq və komissiya xərcləri	-	(2,802)	-	(2,802)
Satış məqsədilə saxlanılan aktivlərin dəyərsizləşmə zərərləri üzrə ehtiyat xərçi	-	(466)	-	(466)
Maliyyə öhdəliklərinin modifikasiyası nəticəsində yaranmış gəlirlər	-	425	-	425
Digər gəlirlər	-	-	113	113
Əməliyyat gəlirləri	9,473	14,722	1,592	25,787
Əməliyyat xərcləri	-	-	(24,305)	(24,305)
Mənfəət vergisindən əvvəl mənfəət/(zərər)	9,473	14,722	(22,713)	1,482
Mənfəət vergisi gəliri	-	-	(446)	(446)
İl üzrə xalis mənfəət/(zərər)	9,473	14,722	(23,159)	1,036
Seqment aktivləri	246,130	180,757	98,385	525,272
Seqment öhdəlikləri	218,829	246,943	3,412	469,184
Digər seqment vahidləri:				
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər üzrə dəyərsizləşmə və amortizasiya xərcləri	-	-	2,447	2,447
Müştərilərə verilmiş kreditlər, xalis	220,427	121,891	-	342,318
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	-	-	89,670	89,670
Müştəri hesabları	213,919	65,544	-	279,463

Bank öz aktivlərini əsasən Azərbaycan Respublikası daxilində yerləşdirir və öz gəlir və zərərinin/(mənfəətinin) böyük hissəsini Azərbaycan Respublikasında apardığı əməliyyatlardan əldə edir.

27. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə Bankın ədalətli dəyərdə ölçülən maliyyə alətləri mövcud olmamışdır.

Aşağıda qeyd olunmuş cədvəldə maliyyə alətlərinin ədalətli dəyəri ədalətli dəyərdə ölçülmür və hər bir ədalətli dəyər ölçməsinin təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasında səviyyələr ilə təhlil edilir.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Aşağıdakılardan istifadə etməklə ədalətli dəyərin ölçülməsi

	Qiymətləndirmə tarixi	Fəal bazarda təyin olunmuş qiymətlər (Səviyyə 1)	Müşahidə edilə bilən əhəmiyyətli məlumatlar (Səviyyə 2)	Müşahidə edilə bilməyən əhəmiyyətli məlumatlar (Səviyyə 3)	Cəmi
Ədalətli dəyərləri açıqlanan aktivlər					
ARMB-da yerləşdirilmiş pul vəsaitləri	31 dekabr 2019-cu il	109,722	-	-	109,722
Banklardan və digər maliyyə qurumlarından alınacaq	31 dekabr 2019-cu il	-	-	41,435	41,435
Müştərilərə verilmiş kreditlər, xalis	31 dekabr 2019-cu il	-	-	348,133	348,133
Digər maliyyə aktivləri	31 dekabr 2019-cu il	-	-	804	804
Ədalətli dəyərləri açıqlanan öhdəliklər					
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	31 dekabr 2019-cu il	-	-	226,401	226,401
Müştəri hesabları	31 dekabr 2019-cu il	-	-	336,491	336,491
Buraxılmış borc qiymətli kağızları	31 dekabr 2019-cu il	-	-	1,306	1,306
İcarə öhdəliyi	31 dekabr 2019-cu il	-	-	1,198	1,198
Digər maliyyə öhdəlikləri	31 dekabr 2019-cu il	-	-	786	786

Aşağıdakılardan istifadə etməklə ədalətli dəyərin ölçülməsi

	Qiymətləndirmə tarixi	Fəal bazarda təyin olunmuş qiymətlər (Səviyyə 1)	Müşahidə edilə bilən əhəmiyyətli məlumatlar (Səviyyə 2)	Müşahidə edilə bilməyən əhəmiyyətli məlumatlar (Səviyyə 3)	Cəmi
Ədalətli dəyərləri açıqlanan aktivlər					
ARMB-da yerləşdirilmiş pul vəsaitləri	31 dekabr 2018-ci il	53,401	-	-	53,401
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	31 dekabr 2018-ci il	-	-	24,218	24,218
Müştərilərə verilmiş kreditlər,	31 dekabr 2018-ci il	-	-	342,318	342,318
Digər maliyyə aktivləri	31 dekabr 2018-ci il	-	-	1,059	1,059
Ədalətli dəyərləri açıqlanan öhdəliklər					
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	31 dekabr 2018-ci il	-	-	184,908	184,908
Müştəri hesabları	31 dekabr 2018-ci il	-	-	279,463	279,463
Buraxılmış borc qiymətli kağızları	31 dekabr 2018-ci il	-	-	1,235	1,235
Digər maliyyə öhdəlikləri	31 dekabr 2018-ci il	-	-	809	809

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Ədalətli dəyəri qalıq dəyərinə yaxın olan aktivlər və öhdəliklər

Likvid və ya ödəmə dövrü qısamüddətli (üç aydan daha az) olan maliyyə aktivləri və maliyyə öhdəlikləri üzrə hesab edilir ki, qalıq dəyərləri ədalətli dəyərlərinə yaxındır. Bu fərziyyə həmçinin xüsusi ödəmə müddəti və dəyişən dərəcəli maliyyə alətləri olmadan, depozitlərə də tətbiq edilir.

Sabit və dəyişən dərəcəli maliyyə alətləri

Fəal bazar qiyməti olan borc alətləri üzrə ədalətli dəyər təyin edilmiş bazar qiymətləri əsasında müəyyən edilir. Fəal bazar qiyməti olmayan borc alətlərinin ədalətli dəyəri, hal-hazırda oxşar şərtlər, kredit riski və qalan ödəmə müddəti üzrə borc üçün mövcud olan dərəcələr istifadə etməklə pul vəsaitlərinin gələcək hərəkəti azaldılmaqla qiymətləndirilir.

28. KAPİTALIN İDARƏ OLUNMASI

ARMB tərəfindən müəyyən edilmiş cari kapital tələblərinə müvafiq olaraq mövcud banklar 50,000,000 AZN məbləğində məcmu kapitalın minimum həddini saxlamalıdır, bununla belə yeni yaradılmış banklar və xarici bankların yerli filialları üçün ödənilmiş kapital 50,000,000 AZN olacaq. Bundan başqa, banklar minimal kapital və risk dərəcəsi üzrə ölçülmüş aktivlər (“nizamnamə kapitalının nisbəti”) arasındakı nisbəti minimal olaraq göstərilmiş 10%-də və ya ondan yüksək dərəcədə (31 dekabr 2018-ci il: 10%) və 1-ci dərəcəli kapital və risk dərəcəsi üzrə ölçülmüş aktivlər arasındakı nisbəti (“1-ci dərəcəli kapital nisbəti”) minimal olaraq göstərilmiş 5%-də və ya ondan yüksək dərəcədə (2018-ci il: 5%) saxlamalıdır.

31 dekabr 2019-cu il tarixinə Bank ARMB tərəfindən təyin edilmiş bütün tələbləri yerinə yetirmişdir.

ARMB-ın kapital tələblərinə müvafiq olaraq hesablanmış Bankın kapital tərkibi aşağıdakı cədvəldə təqdim olunur:

	31 dekabr 2019-cu il (audit olunmamış)	31 dekabr 2018-ci il (audit olunmamış)
1-ci dərəcəli kapital		
Nizamnamə kapitalı	102,500	95,000
Yığılmış zərər	(24,387)	(17,509)
Cəmi 1-ci dərəcəli kapital	78,113	77,491
1-ci dərəcəli kapitaldan tutulmalar		
Qeyri-maddi aktivlər	(1,158)	(851)
Təxirə salınmış vergi aktivləri	(1,945)	(2,206)
Tutulmalardan sonra 1-ci dərəcəli kapital	75,010	74,434
2-ci dərəcəli kapital		
Cəmi ehtiyatlar	6,504	8,116
Cəmi 2-ci dərəcəli kapital	6,504	8,116
Tutulmalardan sonra məcmu kapital	81,514	82,550
Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər:	520,352	534,840
1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı	14.42%	13.92%
Məcmu kapitalın adekvatlıq əmsalı	15.67%	15.43%

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəl 31 dekabr 2019-cu il tarixinə Bankın MHBS-ə uyğun olaraq hazırlanmış maliyyə hesabatlarında təqdim edilmiş və ARMB-nın qaydaları və qaydalarına əsasən müəyyən edilmiş ümumi nizamnamə kapitalı təqdim edir.

	31 dekabr 2019-cu il (audit olunmamış)	31 dekabr 2018-ci il (audit olunmamış)
Cəmi normativ kapital	81,514	82,550
Normativ kapital və MHBS xalis aktivlər arasında fərq:		
- hesablanmış zərər	(43,343)	(23,897)
- kreditlə bağlı düzəlişlər (EOKZ, ədalətli dəyər üzrə dəyişiklik, effektiv faiz dərəcəsi düzəlişləri)	(51,418)	(29,319)
- verilmiş zəmanətlər üzrə mümkün zərərlərin ödənilməsi	(408)	-
- təxirə salınmış mənfəət vergisi üzrə düzəliş	4,281	6,511
- əmlak, tikili və avadanlıqlarla əlaqədar düzəlişlər	(1,090)	(1,090)
- banklar və digər maliyyə qurumlarına ödəniləcək məbləğlər üzrə ədalətli dəyərin dəyişməsi	5,332	-
- digər	(40)	1
- çıxılmalar üzrə fərqlər	3,103	3,057
- qeyri-maddi aktivlər	1,158	851
- təxirə salınmış vergi aktivləri	1,945	2,206
- ümumi ehtiyatlar	(6,504)	(8,116)
- yenidən qiymətləndirmə ehtiyatı	1,066	1,066
- cari il üzrə mənfəət	-	1,428
MHBS üzrə Bankın əsas cəmi kapitalı	35,836	56,088
Bankın təsisçilərinə aid olan cəmi kapital	35,836	56,088

29. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Bankın fəaliyyəti üçün risklərin idarə edilməsi Bank əməliyyatlarının mühüm elementini təşkil edir. Bankın əməliyyatlarına təsir göstərəcək əsas risklər aşağıdakılardan ibarətdir:

- Kredit riski;
- Likvidlik riski;
- Bazar riski.

Bankın rəhbərliyi səmərəli və effektiv risk idarə edilməsi siyasətinin vacibliyini anlayır. Bunun üçün Bankın rəhbərliyi əsas məqsədi Bankı riskdən müdafiə etmək və onun icra məqsədlərinə nail olunmasından ibarət olan risklərin idarə edilməsi çərçivəsini yaratmışdır. Risk idarəçiliyi çərçivəsində Bank aşağıdakı riskləri idarə edir:

Kredit riski

Bir tərəfin maliyyə aləti üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi zaman və maliyyə zərərləri ilə nəticələnə bilən hallarda Bank kredit riskinə məruz qalır. Kredit riskinə məruz qalma, digər tərəflərə borc vermə və maliyyə aktivlərinin artırılmasına səbəb olan digər əməliyyatlarda iştirak etmənin nəticəsində yaranır.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Riskin idarə edilməsi və onun monitorinqi müəyyən olunmuş səlahiyyətlər çərçivəsində kredit komitəsi və Bankın İdarə heyəti tərəfindən yerinə yetirilir. Kredit komitəsi tərəfindən hər hansı fəaliyyət həyata keçirməzdən əvvəl kredit prosesləri üzrə bütün tövsiyələr (borcalanların tətbiq edilmiş limitləri və ya kredit müqavilələrinə edilən düzəlişlər və s.) nəzərdən keçirilir və kredit departamentinin mütəxəssisləri tərəfindən təsdiqlənir. Riskin gündəlik idarə edilməsi kredit departamentinin rəhbərliyi tərəfindən həyata keçirilir.

Bankın strukturları kredit riskinin səviyyəsini bir borcalana, ya da borcalanlar qrupuna və sənaye seqmentlərinə münasibətdə qəbul edilmiş risk məbləğinə qoymaqla həyata keçirir. Bir borcalanın və məhsulun kredit riski səviyyəsinə görə məhdudiyyətlər hər üç ayda İdarə Heyəti tərəfindən təsdiq edilir.

Banklar daxil olmaqla, hər bir borcalana məruz qalma, Kredit Komitəsi tərəfindən müəyyən edilmiş və balansdan kənar pozuntuları əhatə edən sub-limitlərlə məhdudlaşdırılır. Limitlərə qarşı faktiki təhlükələr gündəlik nəzarət edilir.

Ehtimal olunan kredit zərəri (EOKZ) üzrə ölçülmələr – anlayışlar

EOKZ, gələcək pul çatışmazlığının cari dəyərinin (kredit zərərlərinin orta çəkili dəyəri, verilmiş müddətə istifadə edilən müvafiq defolt riskləri ilə) ehtimal olunan təxminidir. EOKZ ölçüsü qərəzsizdir və bir sıra mümkün nəticələrin qiymətləndirilməsi ilə təyin edilir.

Diskont Dərəcəsi – hesabat tarixində ehtimal edilən zərərin indiki dəyərə endirilməsi üçün bir alətdir. Diskont dərəcəsi maliyyə aləti üçün effektiv faiz dərəcəsini (EFD) və ya onun təxmini uyğunlaşdırılmasını əks etdirir.

Ömürlük müddət – EOKZ-in ölçülməsi üçün maksimal müddət. Sabit ödənişli kreditlər üçün ömürlük müddət qalan müqavilə müddətinə bərabərdir. Sabit ödəmə müddəti olan kreditlər üçün ömürlük müddət qalan müqavilə müddətinə bərabərdir. Kredit öhdəlikləri və maliyyə təminatı müqavilələri üçün, bu, kreditin uzadılması üçün müəssisənin müqavilə öhdəliyi olan maksimal müqavilə müddətidir. Fiziki şəxslərə verilən kredit kartları üçün daxili statistikaya əsaslanır və 3 ilə bərabərdir.

Ömürlük EOKZ – maliyyə alətinin qalan ömür müddəti ərzində mümkün olan defolt hallarında baş verən itkilər.

12 aylıq EOKZ – maliyyə alətləri üzrə defolt hallarının baş verməsi nəticəsində meydana çıxan EOKZ əks etdirən EOKZ-lərin bir qismi, maliyyə alətinin qalan müqavilə müddəti ilə məhdudlaşdırılan hesabat tarixindən 12 ay ərzində mümkündür.

Proqnozlaşdırılan məlumat – hər bir portfel seqmenti üçün kredit riskini və ehtimal olunan kredit itkilərinə təsir edən əsas makroiqtisadi dəyişiklikləri ehtiva edən məlumat. 9 sayılı MHBS maddəsinə uyğun olaraq, EOKZ-nin qiymətləndirilməsində geniş konsepsiya, proqnozlaşdırılan məlumatları nəzərdən keçirməkdir.

Kreditə Çevrilmə Əmsalı (KÇƏ) - balansdankənar məbləğlərin müəyyən edilmiş müddətdə balans maddəsinə çevrilmə ehtimalı olduğunu göstərir. Bu, 12 aylıq və ya ömürlük dövr üçün hesablanı bilər. Həyata keçirilən təhlilə əsasında Bank, 12 aylıq və ömürlük KKƏ-in eyni olduğunu ehtimal edir.

Satın alındıqda və ya əldə edildikdə kredit dəyərsizləşməsinə uğramış aktivlər (SƏKD) ilkin tanımadada kredit dəyərsizləşməsinə məruz qalmış maliyyə aktivləridir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Aşağı kredit riskli maliyyə aktivləri – xarici reyting agentlikləri və ya müvafiq daxili reyting tərəfindən investisiya dərəcəsi verilmiş aktivlər, Azərbaycan Respublikası tərəfindən buraxılmış və manatla irəli sürülmüş borc alətləri, Azərbaycan Respublikasının mülkiyyətində olan şirkətlərə verilmiş manat ilə olan kreditlər. Maliyyə aktivləri üzrə ödənişlərin 30 gündən çox gecikməsi halında ilkin tanınma tarixinə nisbətən kredit riskində əhəmiyyətli dərəcədə artımın baş verməsi ehtimalı istisna edilməmişdir.

Defolt və kredit dəyərsizləşməsinə məruz qalmış aktiv – Defolt vəziyyətində olan kredit aşağıda göstərilən meyarlardan birinə və ya bir neçəsinə cavab verdikdə, “kredit dəyərsizləşməsinə məruz qalmış” aktivin tərifli ilə tamamilə uyğunlaşdırılmış hesab olunur:

- müqavilə şərtlərinə uyğun olaraq 90 gündən çox vaxtı keçmiş;
- kredit 6 ay əvvəl restrukturizasiya olunmuşdur və müqavilə şərtlərinə uyğun olaraq ödənişlər 31-90 gündən çox gecikmişdir;
- borcalanın xarici reytingi Caa2-dən aşağıdır;
- Bank borcalanın borcunu əhəmiyyətli zərər ilə satmağı düşünür (borcun əsas məbləğinin və hesablanmış faizlərin 5%-dən çoxu);
- borcalanın iflasına və ya borclu olduğuna dair digər məlumatlar.

Baş Kredit Komitəsi aşağıda sadalanan aşağıdakı ödəmə ehtimalının olmaması meyarlarına əsasən borcalanı kredit zərəri yaradan şəxs kimi tanıyır:

- Borcalan likvidlik problemi ilə üzləşmişdir;
- Borcalanın iflasa girməsi ehtimalı artır;
- Borcalanın öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirməkdə çətinlikləri əks etdirən digər meyarlar.

Ardıcıl altı aylıq müddət ərzində heç bir defolt meyarlarına cavab vermədikdə, alət artıq defolt vəziyyətində mövcud hesab edilmir (yəni, artıq bərpa olunmuşdur).

Kredit Riskində Əhəmiyyətli Artım (KRƏA) – KRƏA qiymətləndirməsi fərdi və portfel əsasında həyata keçirilir. AD və ya DMGƏD-də hesablanmış fiziki və hüquqi şəxslərə verilmiş kreditlər üçün, KRƏA aşağıda göstərilən şərtlərin monitorinqi əsasında fərdi şəkildə qiymətləndirilir. KRƏA-nın müəyyənləşdirilməsi üçün istifadə edilən kriteriyalar Bankın rəhbərliyi tərəfindən uyğunluq üçün mütəmadi olaraq izlənilir və nəzərdən keçirilir.

Bank maliyyə alətini aşağıda göstərilən kəmiyyət, keyfiyyət və ya dəstəkləyici meyarlardan birinin və ya bir neçəsinin yerinə yetirildiyi zaman KRƏA-ya uğraması kimi dəyərləndirir.

Hüquqi şəxslərə verilmiş kreditlər və hüquqi şəxslər tərəfindən buraxılmış istiqrazlar, banklararası əməliyyatlar və banklar tərəfindən buraxılan istiqrazlar üçün:

- 31-90 gündən artıq gecikdirilmiş;
- 6-30 gündən artıq gecikmiş və restrukturizasiya olunmuş;
- Monitorinqlər borcalanın maliyyə çətinlikləri olduğunu göstərir.

Fiziki şəxslərə verilmiş kreditlər üçün:

- 31-90 gündən artıq gecikdirilmiş;
- 6-30 gündən artıq gecikmiş və restrukturizasiya olunmuş;
- Yenidən maliyyələşdirilən kreditlər - borcalanın bütün kreditlərinin bir kreditdə təkrar maliyyələşdirildiyi xüsusi kredit növü.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

KRƏA meyarlarına artıq cavab vermədiyi və bunun ən az 6 ay davam etməsinə dair sübutlar olduqda, alət Mərhələ 1-ə qaytarılır. Keyfiyyət göstəricisinə əsasən, risk Mərhələ 2-yə köçürülmüşdürsə, Bank göstəricinin mövcud olması və ya dəyişməsi dinamikasını izləyir.

EOKZ-nin ölçülməsi – qiymətləndirmə üsullarının təsviri

Ümumi prinsip

SƏKD olmayan maliyyə aktivləri üçün, EOKZ, ilk olaraq tanınma tarixindən sonra borcalanın kredit riskinə əhəmiyyətli dərəcədə artmış olub-olmamasına bağlı olaraq, iki müxtəlif müddətdən biri üzrə defolt riskinə əsasən qiymətləndirilir. Bu yanaşma EOKZ ölçülməsi üçün üç mərhələli bir modeldə göstərilə bilər:

- Mərhələ 1: ilkin tanınma zamanı kredit zərərinə məruz qalmamış maliyyə aləti və onun kredit riski ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artmamışdır; zərərin ödənilməsi 12 aylıq EOKZ-lərə əsaslanır.
- Mərhələ 2: ilkin tanınmadan sonra KRƏA-nın müəyyən edildiyi təqdirdə, maliyyə aləti Mərhələ 2-yə köçürülür, lakin hələ də kredit zərərinə məruz qalmamışdır; zərərin ödənilməsi ömürlük EOKZ-lərə əsaslanır.
- Mərhələ 3: maliyyə aləti kredit zərərinə məruz qalarsa, maliyyə aləti daha sonra Mərhələ 3-ə köçürülür və zərərin ödənilməsi ömürlük EOKZ-lərə əsaslanır.

SƏKD maliyyə aktivləri üçün EOKZ həmişə ömürlük ölçülür (Mərhələ 3), buna görə hesabat tarixində Bank yalnız ömürlük ehtimal olunan kredit zərərlərindəki məcmu dəyişiklikləri tanıyır. Bank EOKZ ölçülməsi üçün üç ayrı yanaşma həyata keçirə bilər:

- fərdi əsasda qiymətləndirmə;
- portfel əsasında qiymətləndirmə;
- xarici reytingə əsaslanan qiymətləndirmə.

Bank aşağıda göstərilən aktiv növləri üzrə portfel əsasında qiymətləndirməni həyata keçirir: nağd pul istehlakçıları və avtokreditlər kimi kateqoriyalar çərçivəsində. Bu yanaşma, portfelin borcalanın xüsusi məlumatlarına əsaslanan eyni xüsusiyyətlərə malik seqmentlərə birləşməsinə ehtiva edir.

Bank, aşağıdakı növ aktivlər üzrə portfel əsasında qiymətləndirməni həyata keçirir: hüquqi şəxslərə verilmiş kreditlər və kreditlə bağlı öhdəliklər (standart kredit, ixtisaslaşdırılmış kreditlər, lizinq kreditləri və s.), banklararası kreditlər, fərdi kreditlər və KOB-ə verilmiş kreditlər). Bu yanaşma, portfelin borcalanın xüsusi məlumatlarına əsaslanan həmcins seqmentlərə birləşməsinə əhatə edir.

Bank aşağıdakı kredit növləri üçün xarici reytinglər üzrə qiymətləndirmələr aparır: banklararası kreditlər, banklar tərəfindən verilmiş borc qiymətli kağızları, hüquqi şəxslər və suveren, suveren kreditlər.

Fərdi əsasda qiymətləndirmə prinsipləri - fərdi əsasda EOKZ qiymətləndirmələri hər bir nəticənin ehtimalına qarşı müxtəlif mümkün nəticələrə görə kredit zərərləri üzrə təxminlərini ölçülməsi ilə həyata keçirilir. Bank, hər bir kredit üçün ən azı iki mümkün nəticəni müəyyən edir ki, bunlardan biri belə bir ssenarinin ehtimalına baxmayaraq kredit zərərinə səbəb olur. Ekspert hesabatları və faktiki zərərlər arasındakı fərqi azaltmaq üçün müntəzəm olaraq təhlil edilir.

Bank aşağıda göstərilən aktiv növləri üzrə portfel əsasında qiymətləndirməni həyata keçirir: nağd pul istehlakçıları və avtokreditlər kimi kateqoriyalar çərçivəsində. Bu yanaşma, portfelin borcalanın xüsusi məlumatlarına əsaslanan eyni xüsusiyyətlərə malik seqmentlərə birləşməsinə ehtiva edir.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Xüsusiyyətlərə daxildir: müştərinin növü (məsələn, gəlir gətirən əmlak və ya lizinq şirkətləri), məhsul növü (kredit kartları və ya pul kreditləri kimi), kredit riski reytingi və ilkin tanınma tarixi.

Fərqli seqmentlər DE və DYZ kimi kredit risk parametrlərindəki fərqləri əks etdirir. Qrupların uyğunluğu Risklərin İdarə edilməsi Departamenti tərəfindən dövrü olaraq izlənilir və nəzərdən keçirilir.

Ümumiyyətlə, EOKZ aşağıdakı kredit riski parametrlərinin birləşməsidir: DVRMQ, DE və DNZ (parametrlərin tərifləri yuxarıda göstərilmişdir). EOKZ hesablanması üzrə ümumi yanaşma aşağıda göstərilmişdir. Bu yanaşma portfel əsasında qiymətləndirilmiş məhsullar üzrə və bankın həmin məhsul üzrə borcalanını xüsusi məlumatı əsasında kredit riski reytingi qiymətləndirməsi olan məhsul üzrə tətbiq oluna bilər.

EOKZ növbəti 12 ay və ya ömürlük alətlər üzrə kredit riski parametrlərinin (EAD, DE və DYZ) proqnozlaşdırılması ilə müəyyən edilir. Bu üç komponent birlikdə artırılır və qalıq ehtimalı (yəni əvvəlki dövrdə ödənilmiş və ya defolt vəziyyətində riskə məruz qalmışdır) üzrə düzəliş edilir.

Kredit riski parametrlərinin hesablanması qısa olaraq əsasları aşağıdakılardır.

DVRMQ-lar gözlənilən ödəniş profilinə əsasən müəyyən edilir ki, bu da məhsul növünə görə dəyişir:

- məhsulların və annuitet əsasında ödənilən kreditlərin amortizasiyası üçün DVRMQ, borcalanın 12 aylıq və ya ömürlük əsasda borclu olduğu müqavilə ödəmələrinə əsaslanır.
- Məhsulların dövrüyyəsi üçün DVRMQ, defolt anına qalmış limitin gözlənilən istifadəsini nəzərə alaraq, cari istifadə edilmiş qalığın alınması və kredit konversiyası əmsalının əlavə edilməsi yolu ilə proqnozlaşdırılır.

EOKZ-lərin hesablanması üçün DE-nin iki növü istifadə edilir: 12 aylıq və ömürlük DE:

- 12 aylıq DE-lər – Defoltun növbəti 12 ay ərzində (və ya maliyyə alətinin qalan ömrü 12 aydan az olduqda) təxmin edilən baş verməsi ehtimalı. Bu amil 12 aylıq EOKZ-ları hesablamaq üçün istifadə edilir. 12 aylıq DE-nin qiymətləndirilməsi ən son mövcud tarixi məlumatlara əsaslanır və lazım olduğu təqdirdə gələcək perspektiv məlumatlar üçün uyğunlaşdırılır.
- Ömürlük DE-lər – Defoltun maliyyə alətinin qalan ömrü üzrə təxmin edilən baş verməsi ehtimalı. Bu amil ömürlük EOKZ-ləri Mərhələ 2 riskləri üzrə hesablamaq üçün istifadə edilir. Ömürlük DE-nin qiymətləndirilməsi ən son mövcud tarixi məlumatlara əsaslanır və lazım olduğu təqdirdə gələcək perspektiv məlumatlar üçün uyğunlaşdırılır.

Ömürlük DE-ni hesablamaq üçün, Bank 12 aylıq DE-lərin miqrasiya cədvəllərinə əsasən ekstrapolyasiya edilməsi və tarixi defolt məlumatına əsaslanan ömürlük DE-nin ayrılık əmsalı kimi seqment və məhsul növündən asılı olaraq müxtəlif statistik yanaşmalardan istifadə edir. Ömürlük DE hesablamaları üçün, Bank tarixi defolt məlumatları və defolt məlumatların mövcud olmadığı uzun müddətlər üçün isə trendlərin ekstrapolyasiyasından istifadə edir.

DNYZ, defolt riski ilə bağlı olaraq Bankın yarana bilən zərər ilə bağlı gözləntisini əks etdirir. DNYZ, məhsul, mərhələ, girovun və ya digər bu kimi kreditin təminatının mövcudluğuna görə fərqli nəticələr göstərir.

12 aylıq və ömürlük DNYZ-lər, defolt hadisəsindən sonra gözlənilən əldə ediləcək vəsaitlərə təsir edən amillər əsasında müəyyən edilir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

DNYZ-in ölçülməsinə yanaşma üç mümkün qrupa bölünə bilər:

- girovun özəl xüsusiyyətlərinə əsasən DNYZ-nin ölçülməsi;
- bərpa statistikasına əsaslanaraq portfel əsasında DNYZ-nin hesablanması;
- fərqli amil və ssenarilərdən asılı olaraq fərdi qaydada müəyyən edilmiş DNYZ.

Daşınmaz əmlakın girov qoyulduğu kreditlər üçün qrup DNYZ-ni girovun xüsusiyyətləri əsasında, məsələn, proqnozlaşdırılan girov dəyərləri, satış üzrə tarixi güzəştlər və digər amillər ilə hesablayır.

Korporativ, pərakəndə, banklararası kredit portfelinin və korporativ istiqrazların xüsusi segmentləri üçün DNYZ son mövcud statistik məlumatlara əsasən kollektiv əsasda hesablanır.

Balansdan kənar maliyyə alətləri üçün EOKZ ölçülməsi

Hüquqi şəxslərin istifadə edilməmiş kredit xətləri üçün kredit kartları, fərdi şəxslərə verilmiş kredit kartları və maliyyə zəmanətləri üzrə KÇƏ, defolt vəziyyətində olan dəyərin statistik təhlili əsasında müəyyən edilir.

Kredit xətləri üzrə KÇƏ hər hansı bir zamanda müştərilər tərəfindən istifadə edilə bilən limitlərdən sonra 100% kimi müəyyən edilir.

Xarici reytinglərə əsaslanan qiymətləndirmə prinsipləri - xarici reytinglər əsasında EOKZ hesablamalarının prinsipləri portfel əsasında qiymətləndirmə ilə eynidir. Müştərilər xarici kredit reytingini müəyyən etdiyinə görə, kredit riski parametrləri (DE) beynəlxalq reyting agentlikləri tərəfindən dərc edilmiş defolt və bərpa statistikasından götürülə bilər.

EOKZ modellərinə daxil olan proqnoz xarakterli məlumatlar. Həm KRƏA, həm də EOKZ-ların hesablanmasında gələcəylə bağlı məlumatlar istifadə edilir. Bank, tarixi təhlillər aparmış və hər bir portfel üçün kredit riskini və EOKZ-lərə təsir edən əsas iqtisadi amilləri müəyyən etmişdir.

Bu iqtisadi amillər və onların DE ilə əlaqədar təsirləri maliyyə aləti üzrə fərqlənir. İstehlakçı qiymətləri indeksi üzrə dəyişikliklər, real ÜDM-in artımı, ABŞ dolları məzənnəsi üzrə dəyişikliklər, neft qiymətinin dəyişməsi kimi iqtisadi amillər, bu amillərdə baş verən dəyişikliklərin təsirini anlamaq üçün statistik reqresiya təhlili aparmaqla sınaqdan keçirilmişdir.

Bu amillərə əsaslanaraq Bankın rəhbərliyi özünün məqbul hesab etdiyi iqtisadi dövrün növbəti mərhələsini müəyyənləşdirmək üçün yalnız statistik təhlillər nəticəsində deyil, eyni zamanda rəhbərliyin təcrübəsindən istifadə etməklə gələcək makroiqtisadi şəraitin proqnozunu verir.

KRƏA meyarlarının qiymətləndirilməsi pərakəndə borcalanlar üçün ömürlük DE istifadə edilməklə, digər maliyyə aktivləri üçün isə keyfiyyət və təminat göstəriciləri ilə bərabər 12 aylıq DE-dən də istifadə edilməklə həyata keçirilir. Bu proses bütün maliyyə alətlərinin Mərhələ 1, Mərhələ 2 və ya Mərhələ 3-də olub-olmadığını və dolayısı ilə 12 aylıq və ya ömürlük EOKZ-un tanınmasına zərurətin olub-olmadığını müəyyənləşdirir. Bu qiymətləndirmədən sonra Bank EOKZ-ni 12 aylıq EOKZ (Mərhələ 1) ehtimalına əsasən və ya ehtimal olunan ömürlük EOKZ (Mərhələ 2 və 3) kimi qiymətləndirir. Bu ehtimal əsasında formalaşan EOKZ-lar müvafiq EOKZ modelinin təbiiqi ilə müəyyən edilir.

Hər hansı bir iqtisadi proqnozda olduğu kimi, baş vermiş proqnozlar və ehtimallar yüksək dərəcədə qeyri-müəyyənliklə bağlıdır və buna görə də faktiki nəticələr proqnozlaşdırılan məlumatlardan əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bank, bu proqnozların gözlənilən nəticələrə dair mümkün ən yaxşı qiymətləndirməni təmsil etdiyini hesab edir və seçilmiş ssenarilərin mümkün ssenarilərin ən uyğun nümunəsinin olmasından əmin olmaq üçün Bankın müxtəlif portfellerində qeyri-xəttilik və assimetriyaları təhlil etmişdir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Yoxlama

Bank mütəmadi olaraq qiymətləndirmələr və faktiki kredit zərərləri arasında mümkün fərqləri azaltmaq üçün öz metodologiyası və fərziyyələrini nəzərdən keçirir. Belə təhlil ən azı ildə bir dəfə həyata keçirilir. EOKZ ölçü metodologiyası üzrə yoxlamanın nəticələri Bank rəhbərliyinə çatdırılır və model və fərziyyələrin tənzimlənməsi üçün növbəti addımlar səlahiyyətli şəxslər arasında müzakirələrdən sonra müəyyənləşdirilir.

Kreditlə bağlı öhdəliklərə görə zərərlərin qiymətləndirilməsi

Kredit üzrə borc öhdəlikləri ilə bağlı zərər ehtiyatının qiymətləndirilməsi qarşı tərəfin balansdankənar öhdəliyi varsa, kreditə çevrilmə əmsalı (KÇƏ) tətbiqi ilə qalıq mübadiləsi ilə oxşar şəkildə həyata keçirilir. KÇƏ-nin hesablanması üçün statistik məlumatlar və Bazel Komitəsi vahidlərindən istifadə edilir. Qarşı tərəfin balansdankənar öhdəliyi təqdirdə ehtimal edilən kredit zərərləri ehtimalının qiymətləndirilməsi KÇƏ-yə müraciət edərək məruz qalma məbləğinə əsasən fərdi və ya kollektiv əsaslarla həyata keçirilir.

Kreditlərin bölüşdürülməsi

Bank bir borcalan və ya bir qrup borcalanlar ilə bağlı və sənaye seqmentləri üzrə qəbul edilmiş risk məbləğlərinə hədlər qoymaqla üzərinə götürdüyü kredit risklərini səviyyələrə bölür. İdarə heyəti hər borcalan tərəfindən və məhsul üzrə sənaye sahəsi (və ya coğrafi) yaranan kredit riski dərəcəsi üçün limitləri təsdiq edir. Banklar və brokerlər də daxil olmaqla hər hansı bir borcalan üzrə təsir kredit komitəsi tərəfindən qoyulan təsirləri əhatə edən sub-limitlərlə məhdudlaşdırılır. Məhdudiyyətlər üzrə faktiki təsirin gündəlik monitorinqi aparılır. Müvafiq hallarda və ümumiyyətlə bir çox kredit ayrımlarında Bank girov və korporativ təminatlar və şəxsi zəmanətlər götürür ki, bunların mühüm hissəsi şəxsi kreditlərdir və onlar üzrə belə şərtlər qəbul edilmir. Belə risklər davamlı şəkildə tənzimlənilir və ildə bir dəfə və ya daha tez-tez yoxlanılır.

Kreditin uzadılması öhdəlikləri kreditin istifadə olunmamış hissələrinin kreditlər, zəmanətlər və ya akkreditivlər şəklində ifadə olunmasıdır. Balansdankənar maliyyə alətlərinin kredit riski qarşı tərəfin öz müqavilənin şərtlərini yerinə yetirə bilməməsindən yaranan zərərlər kimi müəyyən olunur.

Kreditin uzadılması öhdəliklərinin kredit riski ilə bağlı Bank ümumi istifadə olunmamış öhdəliklərin məbləği həcmində itkilərə məruz qala bilər.

Bununla belə, itkinin təxmini miqdarı ümumi istifadə olunmamış öhdəliklərdən az olur, çünki kreditin uzadılması barədə bir çox öhdəliklər xüsusi kredit tarixçəsinə malik olan müştərilər üçün nəzərdə tutulur. Bank şərti öhdəliklər üzrə ödəmə qrafiklərinə də nəzarət edir, çünki uzunmüddətli öhdəliklər ümumilikdə qısamüddətli öhdəliklərə nisbətən daha yüksək kredit riski daşıyır.

Maksimal kredit riski

Bankın məruz qaldığı maksimal kredit riski fərdi risklərdən və ümumi iqtisadiyyatın daşdığı risklərdən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir.

Aşağıdakı cədvəl maliyyə aktivlərinin və öhdəliklərinin risklərə məruz qalmasının maksimal həddini təqdim edir. Maliyyə aktivləri üçün bu məbləğ qarşılaşdırmalar və mövcud girovlar çıxıldıqdan sonra aktivlərin qalıq dəyərinə bərabərdir. Maliyyə zəmanətləri və digər şərti təəhhüdlər üçün kredit riskinə məruz qalmanın maksimal həddi Bankın bu zəmanətlər üzrə üçüncü şəxslərə ödənilməli olan mütləq məbləğlər, kredit öhdəliklərində isə müştəri tərəfindən tələb edilən vəsaitlərin məbləği kimi təyin edilir.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

	Maksimal risk	Əvəzləşdirmə	Əvəzləşdirmə -dən sonra xalis risk	Ahınmış təminatlar	31 dekabr 2019-cu il Əvəzləşdirmədən və ahınmış təminatlardan sonra xalis risk
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər (pul vəsaitləri və onların ekvivalentləri çıxılmaqla)	18,121	-	18,121	-	18,121
Müştərilərə verilmiş kreditlər	348,133	12,442	335,691	285,815	49,876
Digər maliyyə aktivləri	804	-	804	-	804
Zəmanətlər və bənzər şərti öhdəliklər	125,233	-	125,233	125,233	-
İstifadə olunmamış kreditlər üzrə şərti öhdəliklər	11,922	-	11,922	-	11,922

	Maksimal risk	Əvəzləşdirmə	Əvəzləşdirmə -dən sonra xalis risk	Ahınmış təminatlar	31 dekabr 2018-ci il Əvəzləşdirmədən və ahınmış təminatlardan sonra xalis risk
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər (pul vəsaitləri və onların ekvivalentləri çıxılmaqla)	12,646	-	12,646	-	12,646
Müştərilərə verilmiş kreditlər	342,318	19,474	322,844	232,798	90,046
Digər maliyyə aktivləri	1,059	-	1,059	-	1,059
Zəmanətlər və bənzər şərti öhdəliklər	157,837	-	157,837	157,837	-
İstifadə olunmamış kreditlər üzrə şərti öhdəliklər	6,647	-	6,647	-	6,647

Maliyyə aktivləri, Fitç Reyting agentliyi kimi, beynəlxalq reyting agentliyi tərəfindən onlar verilmiş kredit reytinginə əsasən qruplaşdırılmışdır. Ən yüksək dərəcə AAA-dır. İnvestisiya kimi təsnifləşdirilən maliyyə aktivlərinin dərəcəsi AAA-dan BBB-ya qədərdir. BBB-dən aşağı dərəcəli maliyyə aktivləri spekulyativ alətlər kimi təsnifləşdirilir.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərinə ARMB tərəfindən tələb edilən əmanətlər üzrə minimum məcburi ehtiyatlar və xatirə sikkələri müvafiq olaraq, 107,860 min AZN və 51,408 min AZN təşkil etmişdir. Beynəlxalq reyting agentliklərinə əsasən Azərbaycan Respublikasının kredit reytingi 2019-cu ildə investisiya səviyyəsi sayılan BB+ dərəcəsinə uyğundur (2018-ci il: BB+).

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Coğrafi konsentrasiya

Aktivlərin və Öhdəliklərin idarə olunması Komitəsi (“AÖİK”) həmçinin qanunvericilik və tənzimləmə sahəsindəki risklərin idarə olunmasına və bu risklərin Bankın fəaliyyətinə təsirinə nəzarət edir. Bu nəzarət mexanizmi Banka Azərbaycan Respublikasındakı investisiya mühitinin dəyişməsindən yaranan ehtimal edilən zərərləri minimal həddə salmağa şərait yaradır.

Aktiv və öhdəliklərin coğrafi konsentrasiyası aşağıdakı cədvəldə göstərilir:

	Azərbaycan Respublikası	İƏİT ölkələri	Digər qeyri İƏİT ölkələri	31 dekabr 2019-cu il tarixinə Cəmi
MALİYYƏ AKTİVLƏRİ				
ARMB-də yerləşdirilmiş pul vəsaitləri	109,722	-	-	109,722
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	2,862	23,314	15,259	41,435
Müştərilərə verilmiş kreditlər, xalis	347,866	-	267	348,133
Digər maliyyə aktivləri	634	133	37	804
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	461,084	23,447	15,563	500,094
MALİYYƏ ÖHDƏLİKLƏRİ				
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	179,815	16,065	30,521	226,401
Müştəri hesabları	307,771	2,507	26,213	336,491
Buraxılmış borc qiymətli kağızları	1,306	-	-	1,306
İcarə öhdəliyi	1,198	-	-	1,198
Digər maliyyə öhdəlikləri	504	-	282	786
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ	490,594	18,572	57,016	566,182
XALIS MÖVQE	(29,510)	4,875	(41,453)	(66,088)
	Azərbaycan Respublikası	İƏİT ölkələri	Digər qeyri İƏİT ölkələri	31 dekabr 2018-ci il tarixinə Cəmi
MALİYYƏ AKTİVLƏRİ				
ARMB-də yerləşdirilmiş pul vəsaitləri	53,401	-	-	53,401
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	2,618	11,572	10,028	24,218
Müştərilərə verilmiş kreditlər, xalis	342,250	-	68	342,318
Digər maliyyə aktivləri	922	100	37	1,059
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	399,191	11,672	10,133	420,996
MALİYYƏ ÖHDƏLİKLƏRİ				
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	165,895	18,346	667	184,908
Müştəri hesabları	264,664	4,882	9,917	279,463
Buraxılmış borc qiymətli kağızları	1,235	-	-	1,235
Digər maliyyə öhdəlikləri	720	83	6	809
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ	432,514	23,311	10,590	466,415
XALIS MÖVQE	(33,323)	(11,639)	(457)	(45,419)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Likvidlik riski

Likvidlik riski əmanətlərin geri götürülməsi və ödəmə müddəti çatmış digər maliyyə alətləri ilə əlaqədar maliyyə öhdəliklərini ödəmək üçün vəsaitlərin kifayət etməməsi riskidir.

Aktivlərin və Öhdəliklərin İdarə olunması Komitəsi (“AÖİK”) belə riskləri ödəmə tarixi təhlillərinin vasitəsilə, Bankın gələcək dövr üzrə strategiyasını təyin edərək idarə edir. Cari likvidlik, AÖİK tərəfindən cari likvidlik təminatı və pul vəsaitlərinin hərəkətinin optimizasiyası üzrə pul bazarı ilə əməkdaşlıq etmək vasitəsilə idarə olunur.

Likvidlik riskini idarə etmək məqsədilə Bank müştəri və bank əməliyyatları üzrə pul vəsaitləri hərəkətinin, aktiv/öhdəliklərin idarə olunması prosesinin bir hissəsi kimi, gündəlik likvidlik mövqeyinin monitorinqini keçirir. Rəhbərlik əmanətlərin geri götürülməsi üçün hazır vəsaitlərinin minimal nisbətində və gözlənilməyən məbləğlərdə vəsaitlərin geri götürülməsini təmin etmək üçün banklararası və digər institutlardan alınan kreditlərin minimal səviyyəsinə hədlər qoyur.

Aşağıdakı cədvəllərdə likvidlik və faiz dərəcələri risklərinin təhlili təqdim edilmişdir. Cədvəllər aşağıdakı məqamları əks etdirir:

- (i) Qeyri-derivativ maliyyə öhdəlikləri üzrə müqaviləyə əsasən başa çatma müddətinə uyğun diskont edilməmiş nağd vəsaitlərin hərəkətini (həm əsas borc həm də faizlər) nəzərə almaqla qalan günlərin sayına uyğun Bankın bu öhdəliyi ödəməli olduğu ən tez tarix istifadə edilmiş; və
- (ii) Qeyri-derivativ maliyyə aktivləri üzrə diskont edilməmiş nağd vəsaitlərin hərəkətini və bu aktivlər üzrə qazanılacaq faiz məbləğlərini də nəzərə almaqla (Bankın pul hərəkətlərinin başqa tarixdə baş verəcəyini əvvəlcədən bildiyi hallar istisna olmaqla) hesablanmışdır.

Likvidlik və faiz dərəcəsi risklərinə dair təhlillər aşağıdakı cədvəldə əks olunmuşdur. Aşağıda qeyd olunmuş təqdimat müəssisənin rəhbərliyinə verilmiş məlumatlara əsaslanır.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	Ödəniş müddəti qeyri- müəyyən	31 dekabr 2019-cu il Cəmi
MALİYYƏ AKTİVLƏRİ							
ARMB-də yerləşdirilmiş pul vəsaitləri və qalıqlar	6,472	-	-	-	-	-	6,472
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	4	-	-	663	-	-	667
Müştərilərə verilmiş kreditlər	44,648	18,167	77,993	87,837	119,488	-	348,133
Cəmi faiz gəliri yaradan maliyyə aktivləri	51,124	18,167	77,993	88,500	119,488	-	355,272
ARMB-də yerləşdirilmiş pul vəsaitləri və qalıqlar	101,435	-	-	-	-	1,815	103,250
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	32,926	337	4,712	2,793	-	-	40,768
Digər maliyyə aktivləri	804	-	-	-	-	-	804
Cəmi maliyyə aktivləri	186,289	18,504	82,705	91,293	119,488	1,815	500,094
MALİYYƏ							
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	6,751	4,005	21,583	39,657	121,757	-	193,753
Müştəri hesabları	25,027	60,898	90,852	18,667	-	-	195,444
İcarə öhdəliyi	49	138	343	668	-	-	1,198
Buraxılmış borc qiymətli kağızları	-	-	178	-	-	-	178
Cəmi faiz gəliri yaradan maliyyə öhdəlikləri	31,827	65,041	112,956	58,992	121,757	-	390,573
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	32,648	-	-	-	-	-	32,648
Müştəri hesabları	141,047	-	-	-	-	-	141,047
Buraxılmış borc qiymətli kağızları	1,128	-	-	-	-	-	1,128
Digər maliyyə öhdəlikləri	786	-	-	-	-	-	786
Cəmi maliyyə öhdəlikləri	207,436	65,041	112,956	58,992	121,757	-	566,182
Likvidlik boşluğu	(21,147)	(46,537)	(30,251)	32,301	(2,269)		
Faiz dərəcəsi boşluğu	19,297	(46,874)	(34,963)	29,508	(2,269)		
Məcmu faiz dərəcəsi boşluğu	19,297	(27,577)	(62,540)	(33,032)	(35,301)		
Ümumi aktivlərə nisbətən məcmu faiz dərəcəsi boşluğu	3.86%	(5.51%)	(12.51%)	(6.61%)	(7.06%)		

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	Ödəniş müddəti qeyri- müəyyən	31 dekabr 2018-ci il Cəmi
MALİYYƏ AKTİVLƏRİ							
ARMB-də yerləşdirilmiş pul vəsaitləri və qalıqları	33,295	-	-	-	-	-	33,295
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	4	-	-	827	-	-	831
Müştərilərə verilmiş kreditlər	130,205	9,803	53,765	74,290	74,255	-	342,318
Cəmi faiz gəliri yaradan maliyyə aktivləri	163,504	9,803	53,765	75,117	74,255	-	376,444
ARMB-də yerləşdirilmiş pul vəsaitləri və qalıqları	18,161	-	-	-	-	1,945	20,106
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitləri	21,704	-	-	1,683	-	-	23,387
Digər maliyyə aktivləri	1,059	-	-	-	-	-	1,059
Cəmi maliyyə aktivləri	204,428	9,803	53,765	76,800	74,255	1,945	420,996
MALİYYƏ							
Banklara və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	15,845	3,394	62,083	33,660	67,431	-	182,413
Müştəri hesabları	30,490	37,017	98,665	29,836	-	-	196,008
Buraxılmış borc qiymətli kağızları	-	-	194	-	-	-	194
Cəmi faiz xərci yaradan maliyyə öhdəlikləri	46,335	40,411	160,942	63,496	67,431	-	378,615
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	2,495	-	-	-	-	-	2,495
Müştəri hesabları	83,455	-	-	-	-	-	83,455
Buraxılmış borc qiymətli	1,041	-	-	-	-	-	1,041
Digər maliyyə öhdəlikləri	809	-	-	-	-	-	809
Cəmi maliyyə öhdəlikləri	134,135	40,411	160,942	63,496	67,431	-	466,415
Likvidlik boşluğu	70,293	(30,608)	(107,177)	13,304	6,824		
Faiz dərəcəsi boşluğu	117,169	(30,608)	(107,177)	11,621	6,824		
Məcmu faiz dərəcəsi boşluğu	117,169	86,561	(20,616)	(8,995)	(2,171)		
Ümumi aktivlərə nisbətən məcmu faiz dərəcəsi boşluğu	27.83%	20.56%	(4.90%)	(2.14%)	(0.52%)		

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Aktiv və öhdəliklərin ödəmə müddətlərinin və faiz dərəcələrinin uyğunluğu və/vəya nəzarət olunan uyğunsuzluğu Bankın idarə edilməsi üçün mühüm məsələdir. Əməliyyatlar çox zaman qeyri-müəyyən müddətə aparıldığı və müxtəlif növlü olduğu üçün tamamilə uyğunluq banklar üçün qeyri-adidir. Uyğunsuzluq potensial olaraq gəlirliliyi artırır, lakin eyni zamanda zərərin baş vermə riskini də artırır. Faiz gətirən aktiv və öhdəliklərin ödəniş müddətləri və münasib dəyərlə əvəz edilməsi faiz dərəcələri və mübadilə məzənnələri dəyişəcəyi halda Bankın likvidliyinin və onun risklərinin qiymətləndirilməsi üçün əsas amillər hesab olunur.

Rəhbərlik hesab edir ki, müştəri hesablarının əhəmiyyətli hissəsinin 1 il ərzində ödəniş vaxtının çatmasına baxmayaraq əmanətçilərin növünə və sayına görə əmanətlərin diversifikasiyası və Bankın keçmiş təcrübəsi göstərir ki, bu cür müştəri hesabları Bank üçün uzunmüddətli və sabit maliyyə mənbəyi yaradır. Bundan əlavə, Bankın rəhbərliyi hazırda əlverişli şərtlər təklif etməklə müştərilərlə qısamüddətli müştəri hesablarının yeni ödəniş müddətləri üzrə danışıqlar prosesindədir. Yuxarıdakı cədvəldə müştəri hesabları müqavilə üzrə ödəmə müddətlərinə görə göstərilmişdir. Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq fiziki şəxslər əmanətləri üzrə hesablanmış faizlərin müəyyən hissəsini itirməklə ödəmə müddətindən əvvəl öz əmanətlərini geri götürə bilərlər.

31 dekabr 2019-cu və 2018-ci il tarixlərində Bankın qısamüddətli likvidlik vəziyyəti müvafiq olaraq 317,824 min AZN və 249,627 min AZN məbləğində müştəri hesablarının bir ilədək tələb olunan vəsaitlər kateqoriyasına təsnif olunması nəticəsində mənfi təsirə məruz qalmışdır. Bu artım 2015-ci ilin fevral və dekabr aylarında Azərbaycan manatının ardıcıl olaraq iki devalvasiyası nəticəsində tələb olunan hesablar və ya əmanətlərin müştərilərin tələbi ilə digər xarici valyutada yerləşdirilməsi nəticəsində yaranmışdır. Bu qalıqlar 2019-cu və 2018-ci illərdə sabit qalmışdır.

Bankın faiz gəliri yaradan aktivlərinin və faiz xərci yaradan öhdəliklərinin əksər hissəsi müəyyən faiz dərəcəsini daşıyır. Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər və müştərilərə verilmiş kreditlərin orta ölçülü effektiv faiz dərəcəsi müvafiq olaraq 6.00% və 11.90%-ə bərabərdir (2017-ci il: 6.00% və 13.64%).

Aktiv və öhdəliklərin ödəniş müddətləri, həmçinin faiz hesablanan öhdəliklərini ödəniş vaxtı çatdıqda qəbul edilən dəyerdə dəyişdirilməsi imkanları Bankın likvidliyinin, eləcə də faiz dərəcələrinin və valyuta məzənnəsinin dəyişkənliyinə nə dərəcədə həssas olmasının müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır.

Likvidlik və faiz dərəcəsi üzrə təhlillər MHBS 7 standartına müvafiq olaraq aşağıda göstərilən cədvəllərdə təqdim edilmişdir. Bu cədvəllərdə əks etdirilmiş məbləğlər maliyyə vəziyyəti hesabatında əks etdirilmiş məbləğlərlə uyğun deyil, ona görə ki, aşağıdakı təqdimat maliyyə öhdəliklərinin maliyyə vəziyyəti hesabatında effektiv faiz metodu əsasında təqdim edilmiş ümumi müqavilə üzrə qalıq ödənişlərini (faizlərin ödənişi daxil olmaqla) əks etdirən ödəniş müddətlərinin təhlillərini əhatə edir.

31 dekabr 2019-cu il üzrə maliyyə öhdəliklərinin ödəniş müddəti təhlili aşağıda göstərilmişdir:

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

31 dekabr 2019-cu il tarixinə maliyyə öhdəliklərinin ödəniş müddətlərinin təhlilləri aşağıdakı cədvəldə əks olunmuşdur:

	Orta çəkili effektiv faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	31 dekabr 2019-cu il Cəmi
MALİYYƏ							
ÖHDƏLİKLƏRİ							
Banklara, dövlətə və digər maliyyə qurularına ödəniləcək vəsaitlər	2.73%	7,167	4,811	24,788	58,290	162,598	257,654
Müştəri hesabları	8.93%	56,869	60,289	80,091	21,691	-	218,940
İcarə öhdəliyi	7.50%	56	159	386	709	-	1,310
Buraxılmış borc qiymətli kağızları	2.00%	-	-	178	-	-	178
Cəmi faiz xərci yaradan öhdəliklər		64,092	65,259	105,443	80,690	162,598	478,082
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər		32,648	-	-	-	-	32,648
Müştəri hesabları		141,047	-	-	-	-	141,047
Buraxılmış borc qiymətli kağızları		1,128	-	-	-	-	1,128
Digər maliyyə öhdəlikləri		786	-	-	-	-	786
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ		239,701	65,259	105,443	80,690	162,598	653,691

31 dekabr 2018-ci il tarixinə maliyyə öhdəliklərinin ödəniş müddətlərinin təhlilləri aşağıdakı cədvəldə əks olunmuşdur:

	Orta çəkili effektiv faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	31 dekabr 2018-ci il Cəmi
MALİYYƏ							
ÖHDƏLİKLƏRİ							
Banklara, dövlətə və digər maliyyə qurularına ödəniləcək vəsaitlər	3.87%	16,048	4,071	65,010	43,454	85,198	213,781
Müştəri hesabları	10.51%	31,434	38,077	106,217	34,783	-	210,511
Buraxılmış borc qiymətli kağızları	2.00%	139	194	-	-	-	333
Cəmi faiz xərci yaradan öhdəliklər		47,621	42,342	171,227	78,237	85,198	424,625
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər		2,495	-	-	-	-	2,495
Müştəri hesabları		83,455	-	-	-	-	83,455
Buraxılmış borc qiymətli kağızları		902	-	-	-	-	902
Digər maliyyə öhdəlikləri		809	-	-	-	-	809
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ		135,282	42,342	171,227	78,237	85,198	512,286

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Bazar riski

Bazar riskinə, faiz dərəcəsinə, xarici valyuta məzənnələrində və qiymətləndirmədəki dəyişmələrdən yaranan və Bankın məruz qaldığı bənzəri risklər aiddir. 2017-ci və 2016-cı illərdə bu risklərin Bank tərəfindən qiymətləndirilməsində və Bankın məruz qaldığı bazar risklərində əhəmiyyətli dəyişikliklər olmamışdır.

AÖİK, Bankı müsbət faiz marjası ilə təmin edən faiz dərəcəsi mövqeyinə uyğunlaşdıraraq faiz riskini və bazar riskini idarə edir. AÖİK eləcə də Bankın cari maliyyə təqdimatının monitorinqini keçirir, Bankın faiz dərəcəsinin dəyişdirilməsinə dair həssaslığını və onun Bank mənfəətinə təsirini təxmin edir.

Faiz dərəcəsi riski

Bank faiz dərəcəsinin ədalətli dəyəri riskini bazar şəraitində mənfi dəyişmələr nəticəsində yarana bilən potensial zərərlərin mütəmadi təxminlərini edir. Maliyyə işlərinə Nəzarət Şöbəsi, Bankın cari maliyyə fəaliyyətinin monitorinqini keçirir və Bankın faiz dərəcəsinin dəyişdirilməsinə dair həssaslığını və bunun Bank mənfəətinə təsirini təxmin edir.

Aşağıdakı cədvəl “risk göstəricisinin ehtimal edilən mümkün dəyişməsi” üsulu ilə hesablanmış və faizlərin dəyişməsinə Bankın həssaslığını təqdim edir. Bu dəyişikliklərin həddi rəhbərlik tərəfindən təyin edilir və onlara təqdim edilən risk hesabatlarında öz əksini tapır.

Vergidən əvvəlki (mənfəətə)/zərərə təsiri:

	31 dekabr 2019-cu il tarixinə		31 dekabr 2018-ci il tarixinə	
	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%
MALİYYƏ AKTİVLƏRİ				
ARMB-da yerləşdirilmiş nağd pul vəsaitləri və qalıqlar	65	(65)	333	(333)
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	7	(7)	8	(8)
Müştərilərə verilmiş kreditlər, xalis	3,481	(3,481)	3,423	(3,423)
MALİYYƏ AKTİVLƏRİ				
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	(1,938)	1,938	(1,824)	1,824
Müştərilərə verilmiş kreditlər, xalis	(1,954)	1,954	(1,960)	1,960
İcarə öhdəliyi	(12)	12	-	-
Buraxılmış borc qiymətli kağızları	(2)	2	(2)	2
Vergidən əvvəl (mənfəətə)/zərərə xalis təsir				
	(353)	353	(22)	22

Xarici valyuta riski

Məzənnə fərqlərindən asılı olaraq maliyyə alətinin dəyərindəki dəyişmələr xarici valyuta riski adlanır. Bankın maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkəti mövcud valyuta məzənnələrinin dəyişməsi zamanı belə risklərin təsirinə məruz qalır.

İdarə Heyəti valyuta məzənnələrinə həddlər qoyur, və bu Banka milli valyutanın xarici valyutaya məzənnəsinə qarşı dəyişmələr nəticəsində zərərlərin azaldılmasına imkan yaradır.

“MUGANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

ARMB-in minimal tələblərinə cavab vermək məqsədilə AÖİK Bankın açıq valyuta mövqeyinin gündəlik monitorinqini keçirir. Bu məhdudiyyətlər eləcə də ARMB-nin tələblərinə uyğunlaşdırılmışdır.

Bankın xarici valyuta məzənnələrinin dəyişməsi zamanı məruz qalacağı risklər aşağıdakı cədvəldə təqdim edilmişdir:

	AZN	ABŞ dolları	Avro	Digər	31 dekabr 2019-cu il Cəmi
MALİYYƏ AKTİVLƏRİ					
ARMB-də yerləşdirilmiş pul vəsaitləri və qalıqlar	77,669	30,373	862	818	109,722
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	667	34,933	5,483	352	41,435
Müştərilərə verilmiş kreditlər, xalis	281,245	46,690	20,198	-	348,133
Digər maliyyə aktivləri	210	419	147	28	804
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	359,791	112,415	26,690	1,198	500,094
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	179,608	25,344	20,785	664	226,401
Müştəri hesabları	233,696	96,341	6,338	116	336,491
Buraxılmış borc qiymətli kağızları	1,306	-	-	-	1,306
İcarə öhdəliyi	1,198	-	-	-	1,198
Digər maliyyə öhdəlikləri	559	213	11	3	786
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ	416,367	121,898	27,134	783	566,182
AÇIQ VALYUTA MÖVQEYİ	(56,576)	(9,483)	(444)	415	(66,088)

	AZN	ABŞ dolları	Avro	Digər	31 dekabr 2018-ci il Cəmi
MALİYYƏ AKTİVLƏRİ					
ARMB-də yerləşdirilmiş pul vəsaitləri və qalıqlar	45,698	5,157	1,926	620	53,401
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər	831	18,099	5,156	132	24,218
Müştərilərə verilmiş kreditlər, xalis	263,769	76,699	1,849	1	342,318
Digər maliyyə aktivləri	399	565	69	26	1,059
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	310,697	100,520	9,000	779	420,996
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər	165,702	18,292	914	-	184,908
Müştəri hesabları	171,149	99,708	8,519	87	279,463
Buraxılmış borc qiymətli kağızları	1,235	-	-	-	1,235
Digər maliyyə öhdəlikləri	564	207	32	6	809
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ	338,650	118,207	9,465	93	466,415
AÇIQ VALYUTA MÖVQEYİ	(27,953)	(17,687)	(465)	686	(45,419)

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Xarici valyuta riskinə həssaslıq

Aşağıdakı cədvəl Bankın ABŞ dollarının və Avronun Azərbaycan manatına nisbətən məzənnəsində 10%-lik artmasına və ya azalmasına həssaslığını təhlil edir. 10% rəhbərlik tərəfindən xarici valyuta risklərini təhlil edərkən daxili risk hesabatlarında xarici valyuta məzənnəsinin dəyişməsinin Banka təsirini təhlil edərkən istifadə olunur.

Həssaslıq təhlili xarici valyutada olan monetar aktiv və öhdəliklərin hesabat tarixinə qalıq dəyərindən istifadə edir və bu dəyəri məzənnədəki 10%-lik dəyişiklik üçün uyğunlaşdırır. Əgər xarici ölkələrə verilən kreditlər və xaricdəki əməliyyatlar üzrə verilən kreditlər borc verənin və ya borc alanın valyutasında deyilsə bu məbləğlər də həssaslıq təhlilinə daxil edilir.

	31 dekabr 2019-cu il tarixinə		31 dekabr 2018-ci il tarixinə	
	AZN/ABŞ dolları +10%	AZN/ABŞ dolları -10%	AZN/ABŞ dolları +10%	AZN/ABŞ dolları -10%
Vergidən əvvəl mənfəət/(zərər) təsir	(948)	948	(1,769)	1,769

	31 dekabr 2019-cu il tarixinə		31 dekabr 2018-ci il tarixinə	
	AZN/ABŞ dolları +10%	AZN/ABŞ dolları -10%	AZN/ABŞ dolları +10%	AZN/ABŞ dolları -10%
Vergidən əvvəl mənfəət/(zərər) təsir	(44)	44	(47)	47

Qiymət riski

Qiymət riski bazar qiymətlərinin dəyişməsi nəticəsində, bu dəyişikliklərin konkret qiymətli kağıza və ya onu yerləşdirən tərəfə məxsus amillərdən və ya bazarda alınıb-satılan bütün qiymətli kağızlara təsir göstərən amillərdən asılı olaraq, maliyyə alətinin dəyərinin dəyişməsi ilə əlaqədar riskdir. Bank ümumi və ya xüsusi bazar dəyişmələrindən yaranan qiymət risklərinə məruz qalır.

Həssaslıq təhlilinin məhdudiyyətləri

Yuxarıda göstərilən cədvəllərdə qeyd olunan təsirlər yalnız bir təxminin dəyişməsinə və bu zaman digər təxminlərin sabit qaldığını nəzərdə tutur. Reallıqda isə, təxminlər və digər faktorlar arasında korrelyasiya mövcuddur. O da qeyd edilməlidir ki, bu həssaslıq münasibətləri xətti şəkildə deyil, və bu nəticələri daha böyük və ya daha kiçik təsirləri ölçmək üçün interpolasiya və ya ekstrapolyasiya etmək olmaz.

“MUĞANBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Min Azərbaycan Manatı ilə)

Həmçinin, həssaslıq təhlilində Bankın aktiv və öhdəliklərini mütəmadi olaraq idarə etməsi nəzərə alınmır. Əlavə olaraq, Bankın maliyyə vəziyyəti istənilən zaman faktiki bazar dəyişmələrinin nəticəsində dəyişə bilər. Məsələn, Bankın maliyyə risklərinin idarə olunması strategiyası, bazardakı dəyişikliklərdən yaranan risklərə qarşı Bankı qorumağı qarşısına məqsəd qoyur. İnvestisiya bazarlarında müşayiət edilən düşmələr zamanı qiymətlər müəyyən həddin altına düşdükdə, rəhbərlik investisiyaların satılmasına, investisiya portfelinin strukturunun dəyişdirilməsinə qərar verə bilər və ya digər qoruyucu qərarlar qəbul edə bilər. Nəticədə, aktivlər bazar dəyəri ilə göstərildiyinə görə, təxminlərdə baş verən dəyişikliklər öhdəliklərə faktiki təsir göstərməyə bilər. Bu kimi hallarda, öhdəlik və aktivlərin ölçülməsində istifadə edilən müxtəlif üsullar səhmdar kapitalında böyük dəyişikliklər yarada bilər.

Yuxarıda göstərilən həssaslıq təhlilinin digər məhdudiyyətlərindən biri Bankın təxminlərinə görə ehtimal edilən riskləri təqdim etmək məqsədilə yalnız qısa müddətdə bazar dəyişmələri ilə əlaqədar proqnozlaşdırılması çətin olan fərziyyələrdən istifadə etməsidir. Bu zaman təxmin edilir ki, bütün faiz dərəcələri eyni qaydada və istiqamətdə dəyişir

30. HESABAT DÖVRÜNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

31 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, maliyyələşdirmə dərəcəsinə 7.50%-dən 7.25%-ə, faiz dəhlizinin maksimal həddini 9.25%-dən 9.00%-ə və minimal həddini 5.75%-dən 5.50%-ə endirməyi qərara almışdır.

2019-cu ilin sonunda Çinin Uhan şəhərində yeni tip koronavirus aşkarlanmışdır. 31 dekabr 2019-cu il tarixinə xəstəliyin yayılma coğrafiyası və qeydə alınmış xəstə sayı məhdud olduğundan, bu vəziyyət MHBS üzrə hazırlanmış maliyyə hesabatlarına düzəliş edilməsi üçün təsirə malik olmamışdır. Lakin 2020-ci ilin yanvar ayından başlayaraq, vəziyyətdə köklü dəyişikliklər qeydə alınmağa başlamış və 2020-ci ilin mart ayında yeni tip koronavirus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya olaraq elan edilmişdir.

Digər dünya ölkələrində olduğu kimi, Azərbaycan Respublikası hökuməti də pandemiya qarşı mübarizə üçün müxtəlif tədbirlər, o cümlədən səyahət məhdudiyyəti, karantin, iş yerlərinin və digər yerlərin, eləcə də müəyyən ərazilərin bağlanması üzrə tədbirlər həyata keçirmişdir. Bu tədbirlər global tədarük zəncirinə, həm də mal və xidmətlərə olan tələb səviyyəsinə təsir göstərmiş və aktiv qiymətlərinin və valyuta məzənnələrinin daha çox dəyişkən olmasına, uzunmüddətli perspektivdə faiz dərəcələrinin nəzərəcarpacaq dərəcədə azalması ilə müşahidə olunan biznes əməliyyatlarının əhəmiyyətli dərəcədə pozulmasına və iqtisadi qeyri-müəyyənliyin artmasına səbəb olmuşdur. Hökumətin pandemiya qarşı mübarizə tədbirləri və bu tədbirlərin müsbət nəticələri davam etməkdədir.

Dünya iqtisadiyyatında baş verən geriləmə ilə yanaşı, 2020-ci ilin mart ayında OPEC və Rusiyanın iştirak etdiyi görüşlərdə hasilatın azaldılması barədə razılıq əldə oluna bilməməsindən sonra, neftin qiyməti kəskin dərəcədə aşağı düşmüşdür. Baş vermiş hadisələr və mövcud vəziyyət, şirkətlərin əvvəllər üzləşmədiyi və maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir ola biləcək qeyri-müəyyənlik və risk səviyyələri yaratmışdır.

Hazırda rəhbərlik gələcək inkişaf üçün müxtəlif ssenariləri altında fəaliyyət planları üzərində işləyir. Qrup rəhbərliyi, yaxın gələcəkdə hazırkı vəziyyətin yaxşılaşmayacağı təqdirdə, Qrupun müştəriləri ilə müəyyən kreditlərin restrukturizasiyasını həyata keçirə bilər və müştəri hesablarındakı qalıqların dollarlaşması halında, ARMB ilə çatdırılmayan forvard müqavilələri bağlaya biləcəyini təxmin edir..

Hesabat tarixindən sonrakı dövrdə, Bank digər yerli banklara 8,000 min AZN məbləğində təqaüdçü kreditləri məhsulu üzrə qalıqları satmışdır.